



DÖVLƏT İMTAHAN
MƏRKƏZİ

www.dim.gov.az | www.abiturient.az | www.mekteb.edu.az

ABİTURIYENT

xüsusi buraxılış

2024

**QƏBUL İMTAHANININ
BİRİNCİ MƏRHƏLƏSİ VƏ TAM ORTA
(11 illik) TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ
BURAXILIŞ İMTAHANI ÜÇÜN**

- ✓ fənlər üzrə alt standartlar
- ✓ proqramlar
- ✓ tapşırıq nümunələri
və qiymətləndirmə meyarları

BALLARIN
HESABLANMA
QAYDASI

REDAKSİYA ŞURASI
 M.M.Abbaszadə, N.Ə.Babayev,
 K.R.Aydazadə, F.Ş.Bədəlbəyli,
 G.Ç.Gəraybəyli, A.M.Paşayev,
 V.R.Misirov.

REDAKSİYA HEYƏTİ
 M.Ə.Bədəlov (baş redaktor),
 İ.M.Allahverdiyev,
 A.H.Bağirov, G.M.Balacanova,
 A.H.Batiyeva, N.N.Bayramova,
 M.Ə.Əkbərli, V.O.Əkbərov,
 N.L.Əliyev, X.S.Əzimova,
 A.E.Həbibov, N.Z.Hüseynova,
 Ç.C.Xalilov, X.Z.Kərimova,
 A.Ə.Qasımov, S.S.Mərdanov,
 O.Y.Şelaginov, H.R.Zeynalov.

Dil və üslub üzrə redaktorlar:
 N.M.Musayev, Ç.İ.Rüstəmov.

Kompyuter və dizayn:
 X.S.Mirzayev, L.M.Ağayeva.

Redaksiyanın ünvani:
 Az1078, Bakı şəhəri, A.Salamzadə
 küçəsi, 28.

Telefon:
 1653 (DİM-in çağrı mərkəzi),

Whatsapp:
 (+99450) 225-54-99 (Redaksiya).

Elektron poçt:
 abiturient.journal@gmail.com

Veb-sayt: www.abiturient.az

Jurnal Azərbaycan Respublikasının
 Mətbuat və İnformasiya
 Nazirliyində qeydə alınmışdır.
 (Lisenziya B 171, 18 fevral 1999).

© DİM - «Abituriyent»-2024

Dövlət imtahan Mərkəzinin rəsmi
 razılığı olmadan jurnalın və ya onun
 hər hansı hissəsinin təkrar çapı,
 yayılması,
 elektron və ya mexaniki üsulla
 surətinin çıxarılması
QADAĞANDIR!

Jurnal Dövlət İmtahan Mərkəzinin
 rəsmi materialları əsasında
 hazırlanmışdır.

Çapa imzalanmışdır 11.01.2024.
 Tiraż 5000.

Reklam materiallarının məzmununa
 görə redaksiya cavabdeh deyil.

MÜNDƏRİCAT

ÖN SÖZ 1

Balların hesablanması qaydası 2

TAM ORTA (11 illik) TƏHSİL
 SƏVIYYƏSİ ÜZRƏ BURAXILIŞ İMTAHANI ÜÇÜN

FƏNLƏR ÜZRƏ ALT STANDARTLAR

Azərbaycan dili 6

Riyaziyyat 9

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) 9

TAM ORTA (11 illik) TƏHSİL
 SƏVIYYƏSİ ÜZRƏ BURAXILIŞ İMTAHANI PROGRAMLARI

Azərbaycan dili 13

Riyaziyyat 16

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) 16

- İngilis dili 18

- Alman dili 20

- Fransız dili 22

- Rus dili 24

- Ərəb dili 27

- Fars dili 27

TAM ORTA (11 illik) TƏHSİL
 SƏVIYYƏSİ ÜZRƏ BURAXILIŞ İMTAHANI MODELİNƏ UYGUN

TAPŞIRIQ NÜMUNƏLƏRİ

Azərbaycan dili 37

Riyaziyyat 41

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) 41

- İngilis dili 46

- Alman dili 49

- Fransız dili 53

- Rus dili 57

- Ərəb dili 65

QIYMƏTLƏNDİRİMƏ MEYARLARI

Azərbaycan dili 77

Riyaziyyat 86

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) 86

- İngilis dili 90

- Alman dili 93

- Fransız dili 97

- Rus dili 100

- Ərəb dili 102

- Fars dili 102



Dövlət İmtahan Mərkəzini rəsmi internet sahifəsindən
 və sosial şəbəkələrdən izleyin:



www.dim.gov.az



facebook.com/stateexamcenter



youtube.com/stateexamcenter



instagram.com/stateexamcenter



twitter.com/stateexamcenter



Telegram/stateexamcenter



linkedin.com/company/stateexamcenter



ABİTURIYENTLƏRİN DİQQƏTİNƏ !!!

Qəbul imtahanının ikinci mərhələsi üçün fənlər üzrə alt standartlar,
 programlar, tapşırıq nümunələri və qiymətləndirmə meyərləri
 "Abituriyent" jurnalının növbəti birinci nömrəsində darc ediləcək.

ÖN SÖZ

Hörmətli oxucular!

Dövlət İmtahan Mərkəzi keçirdiyi imtahanların xarakteri və məzmunundan asılı olaraq bilik, bacarıq və səriştələrin daha obyektiv yoxlanılmasına məqsədi ilə dünya təcrübəsinə və elmi-texnoloji yeniliklərə əsaslanaraq müntəzəm olaraq yoxlama-ölçme vasitələrini təkmilləşdirir, tapşırıqlar bazasını zənginləşdirir, imtahanlarda yeni formalı tapşırıqlardan istifadə edir.

Məlum olduğu kimi, ölkəninin ümumtəhsil məktəblərində kurikulumun tətbiqi təhsilin məzmununda dəyişikliklərə səbəb olmuş, "yaddaş modeli"ndən "təfəkkür modeli"nə keçidi zəruri etmişdir. Bu isə tədris prosesində biliklərin öyrənilməsi ilə yanaşı, müəyyən kompetensiyaların – məntiqi təfəkkürün inkişafını, müvafiq təhsil programı üzərə əldə edilən bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək və digər səriştələrin də mənimənilməsini və formallaşmasını təmin edir. Bununla bağlı olaraq, 2016-ci ildə Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə tam orta təhsil bazasında müvafiq fənn kurikulmlarının təlim nticələti əsasında buraxılış imtahanlarının keçirilməsi üçün yeni qaydalar hazırlanmışdır.

Bu qaydalar hazırlanarkən müvafiq fənlər üzərə aşağıdakı kompetensiyaların yoxlanılması və qiymətləndirilməsi əsas götürülbər:

Tədris dili (Azərbaycan dili və rus dili) üzərə nitq və dil, düşünmə, öyrənmə və danışma, dərketmə, tətbiqetmə;

Riyaziyyat fənni üzərə məlumat toplama, müqayisətəmə, natiq çıxarma, mühakimə yürütmə, məntiqi düşünmə, induksiya və deduksiya, ümumişləşdirmə və konkretlaşdırma, analiz və sintez, təsnifetmə və sistemləşdirmə, analogiyayaratma;

Xarici dil fənni üzərə nitq - dil, dərketmə, tətbiqetmə, qazanılmış yeni dil bacarıqlarının real həyatda kommunikativ bacarıqlara çevrilmesi.

2017-ci ildən ümumi orta (9 illik), 2019-cu ildən isə tam orta (11 illik) təhsil bazasında buraxılış imtahanlarında şagirdlərin bilik və bacarıqları fənn kurikulmlarının təlim nticələrinə uyğun olaraq yeni qiymətləndirmə vasitələri ilə yoxlanılır.

Dövlət İmtahan Mərkəzinin hər il keçirdiyi buraxılış imtahanlarının nticələri əsasında elmi-statistik təhlillər aparılır. Her il bu təhlilin nticələri "Abituriyent" jurnalının 12-ci nömrəsində çap edilir, "Mənim məktəhim" (<http://mekteb.edu.az>) saytında yerləşdirilir, ölkənin hər bir rayonu üzərə bütün məktəblərin nticələri ayrıca kitabçalar şəklində nəşr edilərək məktəblərə paylanılır.

Qeyd edək ki, həm 9 illik, həm də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanlarının elmi-statistik təhlili tətbiq olunan imtahan modelinin fənn kurikulmlarının tələblərinə və dərsliklərin məzmununa tam uyğun olduğunu təsdiq edir.

2024-cü ildə də buraxılış imtahani mövcud qaydalar əsasında fənn kurikulumlarının tələblərinə uyğun keçiriləcəkdir. Məlumat üçün xatırladırıq ki, bilik və bacarıqlar müvafiq fənn kurikulmlarına uyğun olaraq aşağı siniflərdən etibarən öyrənilir və formallaşdırılır. 1-ci sinifdən 11-ci sinifdək ayrı-ayrı fənlər, o cümlədən tədris dili, riyaziyyat və xarici dil fənləri üzərə kurikulmların müəyyən etdiyi məzminin xatları dəyişmir, alt standartların tələbləri isə sadəcə mürekkebə doğru dəyişir.

Tədris programlarına görə əsas bilik və bacarıqlar xarici dil fənnindən 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzərə isə 11-ci sinifdə dərs ilinin birinci yarımılında formallaşmış olur. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahani dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər.

Cari tədris ilində də buraxılış imtahanının ikinci yarımılın ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərdən tədrisi həmin dövrdən sonraya təsadüf edən mövzular proqrama salınmayıb. Lakin nəzərə alınmalıdır ki, müvafiq fənlərdən həmin mövzular ali təhsil müləssislərinə qəbul imtahani proqramlarına daxil ediləcək.

Məlum olduğu kimi, ümumtəhsil məktəblərində tədris ilinin sonunda fənlər üzərə qiymətləndirmə də aparılır və həmin qiymətlər attestatda qeyd olunur.

Şagirdlərə elmi-metodik köməklik məqsədi ilə hazırlanmış "Abituriyent" jurnalının bu xüsusi buraxılışında 11 illik təhsil bazasında buraxılış imtahani fənlərinin proqramları və imtahanda tələblərinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar və imtahan modelinə uyğun tapşırıq nümunələri çap edilmişdir. Xüsusi buraxılışda, eyni zamanda test tapşırığı nümunələrinin düzgün cavabları, yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların həlli və qiymətləndirmə meyarları da verilmişdir. Şagirdlərə həmçinin dinləyib-anlama bacarığını yoxlamaq üçün jurnal vasitəsilə tapşırıq nümunələri, abiturient.az saytında isə müvafiq audiofayllar təqdim edilir. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükleyib dinləməkla jurnalda təqdim edilən tapşırıqları cavablandırı bilər. Sınıflar üzərə "Qiymətləndirmə tapşırıqları" kitablarına da imtahan modelinə uyğun tapşırıq nümunələri daxil edilmişdir.

Sizə DİM-in təqdim etdiyi materiallarla "Abituriyent" jurnalı, rəsmi internet saytımız və sosial media hesablarımız vasitəsilə tanış olmağı tövsiyə edirik. Təqdim olunmuş materiallarla bağlı suallar yaranarsa onları müvafiq izah və cavablar verilməsinə hazırlıq.

Hörmətə,

DİM-in Direktorlar Şurasının sədri
Maleyka Abbaszadə

BALLARIN HESABLANMA QAYDASI

Qəbul imtahanının birinci mərhələsi¹ (cari ilin məzunları üçün tam orta (11-illik) təhsil səviyyəsi üzrə buraxılış imtahani) üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanması qaydası

Qəbul imtahanının birinci mərhələsində şagird və abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır.

Fənnin adı	Maksimal bal	Tapşırıqların sayı	Nisbi ballın hesablanması düstürü
Tədris dili – (Azərbaycan, rus)	100	<ul style="list-style-type: none"> - Dil qaydalarına dair qapalı tipli 10 tapşırıq; - Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq; bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 5 və qapalı tipli 5 tapşırıq (hər iki mətn üzrə ümumilikdə 20 tapşırıq). <p>Cəmi: 30 tapşırıq</p>	$\frac{5}{2} \cdot (2n_{\text{açıq, yazılı}} + n_{\text{qapalı}})$
Riyaziyyat	100	<ul style="list-style-type: none"> - Qapalı tipli 13 tapşırıq; - Cavablarının kodlaşdırılması tələb olunan açıq tipli 5 tapşırıq; - Həllinin ətrafi: yazılı şəkildə yazılması tələb olunan açıq tipli 7 tapşırıq. <p>Cəmi: 25 tapşırıq</p>	$\frac{25}{8} \cdot (2n_{\text{açıq, yazılı}} + n_{\text{qapalı}})$
Xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri)	100	<ul style="list-style-type: none"> - Diniyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq; bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 3 tapşırıq; - Qapalı tipli 16 tapşırıq; - Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq; bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 4 və qapalı tipli 4 tapşırıq. <p>Cəmi: 30 tapşırıq</p>	$\frac{100}{37} \cdot (2n_{\text{açıq, yazılı}} + n_{\text{qapalı}})$

Birinci mərhələ üzrə toplanla bilən maksimal ümumi bal: 300.

Qeyd. 1. $n_{\text{açıq, yazılı}}$ – yazılı şəkildə cavablandırılması və yaxud həllinin ətrafi: yazılı şəkildə yazılması tələb olunan açıq tipli tapşırıqlara verilən balların cəmi;

$n_{\text{açıq, kod.}}$ – cavablarının kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlara verilən balların cəmi;

$n_{\text{qapalı}}$ – qapalı tipli test tapşırıqlarına verilən balların cəmi.

2. Qapalı tipli və cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqların hər birinə verilən düzgün cavab 1 balla qiymətləndirilir.

3. Yazılı şəkildə cavablandırılmasının tələb olunan açıq tipli tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında

$0, \frac{1}{3}, \frac{1}{2}, \frac{2}{3}$ və ya 1 balla qiymətləndirilə bilər.

Abituriyentin qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam orta (11-illik) təhsil səviyyəsi üzrə buraxılış imtahani) üzrə ümumi bal hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cəmlənir. Fənlər üzrə nisbi ballar yuxarıdağı cədvəldə göstərilən qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır. Tapşırıqlar üzrə solv cavablat düzgün cavabların nəticəsinə təsir göstərmir.

I-IV ixtisas qrupları üzrə

Qəbul qaydalarına əsasən, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarətdir. Abituriyentlər qəbul imtahanının birincənə (maksimal toplanla bilən bal - 300) və ikinci (maksimal toplanla bilən bal - 400) mərhələlərindən topladıqları ümumi balların cəminə (maksimal toplanla bilən bal - 700) əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsbəqədə iştirak edirlər. Cari ilin məzunları üçün qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülür.

**Qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan fənləri, ixtisas qrupları üzrə
fənlərin çəki əmsalları, tapşırıqların sayı və balların hesablanması qaydası**

Abituriyentlər hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tapşırıqlarıdır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan, meyarlar əsasında markerlər tərafından qiymətləndirilən situasiya, mətn, mənbə əsasında və digər formalarda hazırlanmış tapşırıqlardır. Bu tapşırıqlar biologiya və coğrafiya fənləri üzrə situasiya, Azərbaycan (rus) dili və ədəbiyyat fənləri üzrə mətn, tarix fənni üzrə mənbə, II ixtisas qrupunda riyaziyyat, IV ixtisas qrupunda isə fizika və kimya fənləri üzrə situasiya əsasında hazırlanır.

İmtahanın müddəti 3 saatdır.

Abituriyentin qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bəli hesablanarken hər bir fənn üzrə topladığı nisbi ballar cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir.

Hər bir fənn üzrə nisbi bəli aşağıdakı qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır:

İmtahan fənni üzrə nisbi bəli:

$$NB = NB_q + NB_a,$$

burada NB – fənn üzrə nisbi bəli;

NB_q – qapalı tipli tapşırıqlar üzrə nisbi bəli;

NB_a – açıq tipli tapşırıqlar üzrə nisbi bəldir.

Qapalı tipli tapşırıqlar üzrə nisbi bəli:

$$NB_q = \left(D_q - \frac{1}{4} Y_q \right) \cdot \frac{100}{33}$$

(hesablamamın nəticəsi monfi alımarsa, $NB_q=0$ götürülür),

burada D_q – qapalı tipli tapşırıqlar üzrə düzgün cavabların sayı;

Y_q – qapalı tipli tapşırıqlar üzrə yanlış cavabların sayıdır.

Açıq tipli tapşırıqlar üzrə nisbi bəli:

$$NB_a = (D_{kod} + 2D_{yanlı}) \cdot \frac{100}{33}$$

burada D_{kod} – cavabların kodlaşdırılması tələb olunan açıq tipli (hesablama, seçim, uyğunluğu müəyyən etmək) tapşırıqlar üzrə düzgün cavabların sayı;

$D_{yanlı}$ – yazılı şəkildə cavablandırılması tələb olunan, situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar üzrə balların cəmidir. Bu tapşırıqlar markerlər tərafından meyarlar əsasında $0, \frac{1}{3}, \frac{1}{2},$

$\frac{2}{3}$ və ya 1 balla qiymətləndirilir.

Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Ixtisas qrupları (altgrupları) üzrə fənlərin çəki əmsalları

I qrup		II qrup	III qrup		IV qrup
RK altgrupu²	Rİ altgrupu³	Riyaziyyat – çəki əmsali: 1,5	DT altgrupu⁴	TC altgrupu⁵	Biologiya – çəki əmsali: 1,5
Riyaziyyat – çəki əmsali: 1,5			Azərbaycan (rus) dili – çəki əmsali: 1,5		
Fizika – çəki əmsali: 1,5	Coğrafiya – çəki əmsali: 1,5	Tarix – çəki əmsali: 1,5	Kimya – çəki əmsali: 1,5		
Kimya – çəki əmsali: 1	İnformatika – çəki əmsali: 1	Tarix – çəki əmsali: 1	Ədəbiyyat – çəki əmsali: 1	Coğrafiya – çəki əmsali: 1	Fizika – çəki əmsali: 1

² RK altgrupuna daxil olan ixtisaslar – Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, Texnologiya müəllimliyi, Fizika, Geologiya, Məxanika, Riyaziyyat, Aerokosmik mühəndislik, Aqrotexnologiya və s.

³ Rİ altgrupuna daxil olan ixtisaslar – İnformatika müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Kompyuter elmləri, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompyuter mühəndisliyi, Məxatronika və robototexnika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Sistemlər mühəndisliyi.

⁴ DT altgrupuna daxil olan ixtisaslar – Hüquqşünaslıq, Tarix, Tarix müəllimliyi, Filologiya, Dil və ədəbiyyat müəllimliyi, Xarici dil müəllimliyi, Tərcümə, Dövlət və ictimai münasibətlər və s.

⁵ TC altgrupuna daxil olan ixtisaslar – Beynəlxalq münasibətlər və Regionşünastlıq.

İkinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 400.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsbəqə yalnız qəbul imtahanlarının birinci mərhələsinin (cari ilin məzunları üçün buraxılış imtahanının) nəticələrinə əsasən aparılacaq.

Azərbaycan dili (dövlət dili kimi)

Tədris dili Azərbaycan dilindən fərqli olan şagirdlər, qeyd edilən fənlərdən əlavə Azərbaycan dili (dövlət dili kimi) fənnindən də imtahan verirlər.

Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara 30 tapşırıq təqdim olunur. Bunlardan:

- Dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
- Oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq)
- Qapalı tipli 10 tapşırıq.

Qapalı tapşırıqların hər birinin doğru cavabı 1 balla qiymətləndirilir.

Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar isə markerlər tərəfindən meyarlar əsasında $0, \frac{1}{3}, \frac{1}{2}, \frac{2}{3}$ və ya 1 balla qiymətləndirilir.

Buraxılış imtahani çərçivəsində (ümumi orta və tam orta təhsil səviyyələri üzrə) keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahani üzrə toplana biləcək maksimal bal 100-dür. Ballar aşağıdakı düstura əsasən hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır:

$$\frac{10}{3} \cdot (n_{d(qapalı)} + n_{d(açıq,yazılı)})$$

Burada: $n_{d(qapalı)}$ - qapalı tipli tapşırıqlar üzrə balların cəmi, $n_{d(açıq,yazılı)}$ - yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmidir.

Qəbul imtahanları çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni imtahani üzrə ballar hesablanarkən, hər bir tapşırıq üzrə toplanan ballar cəmlənir və 0.1-ə qədər yuvarlaqlaşdırılır. Abituriyentlərin imtahan üzrə toplaya biləcəkləri maksimal bal 30-dur.

TAM ORTA (11 illik) TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ BURAXILIŞ İMTAHANI ÜÇÜN FƏNLƏR ÜZRƏ ALT STANDARTLAR

Buraxılış imtahanında aşağıdakı alt standartlar üzrə bilik və bacarıqlar yoxlanılır və qiymətləndirilir.

Azərbaycan dili

V sinif

- 2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.
- 2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.
- 3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.
- 4.1.1. Cümələni məqsəd və intonasiyaya görə növlərinə ayırır.
- 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.
- 4.1.3. Cümələnin sonunda və dialoqlarda durğu işaretlərindən məqsədyönlü istifadə edir.
- 4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.

VI sinif

- 2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.
- 2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır.
- 3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.
- 4.1.1. Cümələrin qrammatik əsasını müəyyənləşdirir.
- 4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.
- 4.1.3. O, bu əvəzliklərindən sonra vergüldən düzgün istifadə edir.
- 4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalarla əməl edir.

VII sinif

- 2.2.2. Mətnin tərkib hissələri arasındaki əlaqəni müəyyənləşdirir.
- 2.2.3. Mətndəki fikrə münasibətini əlavə fakt və məlumatlarla əsaslandırır.
- 3.1.2. Topladığı fakt və hadisələrə münasibət bildirməklə mətni zənginləşdirir.
- 3.1.3. Qurduğu plan əsasında mətnin hissələrini məntiqi cəhətdən əlaqələndirir.
- 4.1.1. Cümələləri quruluşuna görə fərqləndirir.
- 4.1.2. Sözləri ümumi qrammatik mənalarına görə fərqləndirir.
- 4.1.3. Kəməkçi nitq hissələrinin işlənmə məqamından asılı olaraq durğu işaretlərindən istifadə edir.
- 4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.

VIII sinif

- 2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir.
- 2.2.3. Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir.
- 3.1.2. Sitatlardan istifadə etməklə fikir və müləhizələrini qüvvətləndirir.
- 4.1.1. Sade cümlənin növlərini fərqləndirir.
- 4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.
- 4.1.3. Həmcins üzvlər, əlavələr, xıtab və ara sözlərlə bağlı durğu işaretlərindən istifadə edir.
- 4.1.4. Həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl edir.

IX sinif

- 2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir.
- 2.1.2. Həqiqi və məcazi mənali söz və ifadələrin mənasını kontekstə uyğun dəqiqləşdirməklə şərh edir.
- 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir.
- 2.2.3. Mətnə irali sürülmüş fikirləri dəyərləndirir.
- 3.1.2. Formalaşmış fikir və müləhizələrini həyat hadisələri ilə əlaqələndirərək əsaslandırır.
- 4.1.1. Mürəkkəb cümələnin növlərini fərqləndirir.
- 4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə işlədir.
- 4.1.3. Mürəkkəb cümələdə, vasitəsiz nitqdə durğu işaretlərindən istifadə edir.
- 4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərflərlə yazılış qaydalarına əməl edir.

X sinif

- 2.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətinə görə fərqləndirir.
- 2.1.2. Söz və ifadələrə əsasən oxuduğu mətnin üslubunu müəyyənləşdirir.
- 2.2.2. Mətnin hissələrini tezislər şəklində ifadə edir.
- 2.2.3. Mətnin məzmununu xülasə şəklində ifadə edir.
- 3.1.3. Mətnin üslubu üzərində işləməklə yazıya düzəlişlər edir.
- 4.1.1. Ədəbi dilin normalarına uyğun müxtəlif cümlə konstruksiyaları qurur.
- 4.1.2. Sözün qrammatik-məna xüsusiyyətlərini gözləməklə ədəbi dil normalarına riayət edir.
- 4.1.3. Müxtəlif cümlə konstruksiyalarında durğu işaretlərindən istifadə edir.

XI sinif

- 2.1.1. Öyrəndiyi söz və ifadələrin üslubi xüsusiyyatlarını izah edir.
- 2.1.2. Söz və ifadələrə əsasən oxuduğu mətnləri üslubi xüsusiyyətlərinə görə müqayisə edir, qiymətləndirir.
- 3.1.3. Mətni üslubi və struktur cəhətdən təkmilləşdirir.
- 4.1.1. Müxtəlif cümlə konstruksiyalarından məqsədönlü istifadə edir.
- 4.1.2. Qrammatik-semantik xüsusiyyətlərini gözleməklə sözlərdən üslubi imkanlarına görə istifadə edir.
- 4.1.4. Üslubi çalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır.

Riyaziyyat**V sinif**

- 1.1.1. Natural ədədləri oxuyur və yazır.
- 1.1.2. Mövqeli və mövqesiz say sistemləri ilə tanışdır, natural ədədləri müqayisə edir və düzür.
- 1.1.3. Ədəd oxunda natural ədədə uyğun nöqtəni göstərir.
- 1.1.4. İki sonlu çoxluğun birləşməsini və kəsişməsini tapır.
- 1.2.1. Natural ədədlər üzərində hesab əməllərini yerinə yetirir.
- 1.2.2. Natural ədədləri, onluq kəsrləri mərtəbə vahidlərinə vurur və bölür.
- 1.2.3. Ədədi ifadənin qiymətini tapır (mötərizə daxili ndə ifadələr də daxil olmaqla).
- 1.2.4. Məxrəcləri eyni olan kəsrləri və qarışq ədədləri toplayır, çıxır, onluq kəsrlər üzərində hesab əməllərini yerinə yetirir.
- 1.2.5. Ədədin hissəsini və faizini tapır.
- 1.3.1. Natural ədədləri və onluq kəsrləri tələb olunan mərtəbəyə qədər yuvarlaqlaşdırır.
- 2.1.1. Dəyişənlərin və natural ədədlərin köməyi ilə sadə cəbri ifadələr və tənliklər qurur.
- 2.1.2. Dəyişənlərin və natural ədədlərin köməyi ilə şifahi söylənilən təkliyi bərabərsizlik şəklində yazır.
- 2.1.3. Natural ədədlərin və əşyaların verilinə sırasındaki sadə qanunauyğunluğu müəyyən edir.
- 2.2.1. Dəyişənin verilmiş qiymətləri üçün ifadənin qiymətlərini tapır.
- 2.2.2. Natural ədədlər çoxluğununda tənlikləri hall edir.
- 2.2.3. Sadə bərabərsizliklərin natural həllərini tapır.
- 2.3.1. Düzbucaqlının, üçbucağın perimetrini, düzbucaqlı paralelepipedin yan sahəsinin sahəsini təraförələ ifadə edir.
- 3.1.1. Nöqta, düz xətt, şüa, parça, müstəvi, bucaq, üçbucaq, dördbucaqlı, çevrə və dairə anlayışları haqqında biliklərini nümayiş etdirir.
- 3.1.3. Üçbucağının və dördbucaqlının perimetrini, düzbucaqlının və kvadratın sahəsini hesablayır.

- 3.1.4. Paralelepipedin və kubun sahəsinin sahəsini və həcmi hesablayır.
- 3.1.5. Üçbucaqların tərəflərinə və bucaqlarına görə təsnifatını aparır.
- 3.2.1. Səda simmetrik müstəvi fiqurları tanır.
- 3.2.2. Səda konqruyent (formaca eyni, ölçüləri bərabər) fiqurları tanır.
- 3.2.3. Ədəd oxunda nöqtələrin koordinatlarını qurur və koordinatna görə ədədi tapır.
- 4.1.1. Uzunluğun, sahənin, həcmi və bucağın ölçü vahidlərini bilir və ölçmə alətlərindən istifadə edir.
- 5.1.3. Verilən məlumatların modasını, medianını və ədədi ortasını tapır.
- 5.1.4. Cədvəl və ya diaqramlar əsasında müəyyən nəticələr çıxarıır.

VI sinif

- 1.1.1. Tam ədədləri oxuyur və yazır.
- 1.1.2. Tam ədədləri müqayisə edir və düzür.
- 1.1.3. Tam ədədə uyğun olan nöqtəni koordinat düz xətt üzərində göstərir.
- 1.1.4. İki sonlu çoxluğun fərgini tapır.
- 1.2.1. Tam ədadələr üzərində hesab əməllərini yerinə yetirir.
- 1.2.2. Vurma və bölmənin xassalərini tətbiq edir.
- 1.2.3. Əməllərin yerinə yetirilməsi qaydasını gözləməkla ədədi ifadənin (mütəqəq qiymət işarəsi altında ifadələr də daxil olmaqla) qiymətini tapır.
- 1.2.4. Adi və onluq kəsrlər üzərində hesab əməllərini yerinə yetirir.
- 1.2.5. Nisbat, tənasüb, düz mütənasib, tərs mütənasib kəmiyyətlərə və faizə aid sadə məsələləri həll edir.
- 1.3.1. Praktik məsələlərin həllində təqribi qiymətləndirmədən istifadə edir.
- 2.1.3. Tam ədədlər çoxluğununda verilmiş cütlərin koordinatları arasında düz mütənasibliyin olub-olmamasını müəyyən edir.
- 2.2.1. Dəyişənin verilmiş qiymətləri üçün iki cəbri ifadənin uyğun qiymətlərini müqayisə edir.
- 2.2.2. Rasiyal ədədlər çoxluğununda tənlikləri həll edir.
- 2.2.3. Sadə xətti bərabərsizliklərin tam ədadələr çoxluğununda həllini seçmə üsulu ilə müəyyən edir.
- 2.3.1. Düz və tərs mütənasib astılılıqları funksiya şəklində ifadə edir.
- 3.1.1. Müstəvi üzərində düz xətlərin, düz xətlərə çevrənin, çevrələrin qarşılıqlı vəziyyəti haqqında biliklərini nümayiş etdirir.
- 3.1.2. Tərəfinə və ona bitişik bucaqlarına görə üçbucaq və radiusuna görə çevrəni qurur.
- 3.1.3. Qonşu bucaqların və qarşılıqlı bucaqların xassalarına aldı məsələləri həll edir.
- 3.1.4. Çevrə və dairənin elementlərini (vətər, seqment, sektor, mərkəzi bucaq) bilir, onların xassalarını tətbiq edir.

- 3.1.5. Müstəvi üzərində düz xətlə çəvrənin qarşılıqlı vəziyyətini müəyyən edir.
- 3.2.2. Fiqurla oxa nəzərən simmetrik olan fiqurun həmin fiqurla konqruent olduğunu göstərir.
- 3.2.3. Müstəvi üzərində koordinatları verilmiş nöqtəni qurur və verilmiş nöqtənin koordinatlarını tapır.
- 5.1.2. Müəyyən əlamətlərinə görə seçilmiş məlumatların döyişməsini xarakterizə edən cədvəl və ya diaqram qurur.
- 5.1.3. Toplanmış ədədi məlumatların modasını, medianını və ədədi ortasını tapır.
- 5.2.2. Azehtimallı və çoxəhtimallı hadisələri fərqləndirir.
- 5.2.3. Nisbətən mürəkkəb hadisələrdə əlverişli hallar sayını tapır.

VII sinif

- 1.1.1. Rasional ədədləri oxuyur və yazır.
- 1.1.2. Rasional ədədləri müqayisə edir və düzür.
- 1.1.3. Rasional ədədə uyğun olan nöqtəni koordinat düz xətt üzərində göstərir.
- 1.1.4. Çoxluqların birləşməsi və kəsişməsi xassələrini məsələlər həllinə tətbiq edir.
- 1.2.1. Əməllerin yerinə yetirilmə ardıcılığını gözləməklə ədədi ifadənin qiymətini tapır (natural üstlü qüvvət də daxil olan).
- 1.2.2. Natural üstlü qüvvətin xassələrini tətbiq edir.
- 1.2.3. Natural üstlü qüvvət daxil olan ifadələri sadələşdirir.
- 1.2.4. Ədədi ifadələrin qiymətinin tapılmasına müxtəsar vurma düsturlarını tətbiq edir.
- 1.2.5. Sadə faiz artımı və mürəkkəb faiz artımı düsturlarını sadə məsələlərin həllinə tətbiq edir.
- 2.1.1. Həyati situasiyaya uyğun xətti tənlik və ya iki dəyişənli iki xətti tənliklər sistemi tərtib edir.
- 2.1.3. Rasional ədədlər çoxluğunda verilmiş cütlərin koordinatları arasında xətti asılığın olub-olmamasını müəyyən edir.
- 2.2.1. Çoxhədililər üzərində toplama, çıxma və vurma əməllərini yerinə yetirir.
- 2.2.2. Birdəyişənli xətti tənliyi, modul işaretisi daxilində dəyişənli olan tənliyi və ikidəyişənli iki xətti tənliklər sistemini həll edir.
- 2.2.3. Modul işaretisi daxilində dəyişənli olan sadə bərabərsizliklərin həllini seçmə üsulu ilə müəyyən edir.
- 3.1.1. Üçbucağın əsas elementləri və onlar arasındaki münasibətləri bilir, həndəsi təsvir edir.
- 3.1.2. Parçanı yarıya bölür, parçanın orta perpendikulyarını, bucağın tənbələrini və tərəflərinə görə üçbucağı qurur.
- 3.1.3. İki paralel düz xətti üçüncü ilə kəsdikdə alınan bucaqların xassələrini tətbiq edir.
- 3.1.4. Üçbucağın daxili bucaqlarının cəmi haqqında teoremi və xarici bucağının xassəsini tətbiq edir.
- 3.2.2. Üçbucaqların konqruentlik əlamətlərini bilir və tətbiq edir.

- 3.2.3. $y=kx+b$ tənliyi ilə verilmiş düz xəttin qrafikini qurur, bu düz xəttin koordinat oxları ilə kəsişmə nöqtələrini müəyyən edir.
- 4.1.1. Eynl adlı kəmiyyətlərin ölçü vahidlərinin birindən digərinə keçir.
- 5.2.1. Aparılan sınaqda elementar hadisələrin sayını tapır və onun əsasında hadisənin ehtimalını hesablayır.
- 5.2.2. Nisbətən mürəkkəb hadisə üçün əlverişli halların sayını müəyyən edir.
- 5.2.3. Ehtimalların toplanması düsturunu tətbiq edir.

VIII sinif

- 1.1.1. İrrasional (kvadrat kök alma ilə təyin olunan) ədədləri oxuyur və yazır.
- 1.1.2. İrrasional ədədləri müqayisə edir və düzür.
- 1.1.3. İrrasional ədədə uyğun olan nöqtəni koordinat düz xətt üzərində təxminini göstərir.
- 1.1.4. Çoxluqlar üzərində əməllerin xassələrini tətbiq edir.
- 1.2.1. Mənfi olmayan həqiqi ədədin hesabi kvadrat kökünün xassələrini tətbiq edərək ifadələrin qiymətini tapır.
- 1.2.2. Tam üstlü qüvvətin xassələrini tətbiq edir.
- 1.2.3. Kvadrat kök daxil olan ədədi ifadələri sadələşdirir.
- 1.2.4. Müxtəsar vurma düsturlarının köməyi ilə kvadrat kök daxil olan ifadələrin qiymətini tapır.
- 1.2.5. Nisbat və tənasübün xassələrini, faizin düsturlarını müxtəlif məsələlərin həllinə tətbiq edir.
- 2.1.1. Həyati situasiyaya uyğun kvadrat tənlik qurur.
- 2.1.2. Birdəyişənli xətti bərabərsizliyə gətirilən sadə məsələləri həll edir.
- 2.1.3. Həqiqi ədədlər çoxluğunda verilmiş cütlərin koordinatları arasında kvadratik asılığın olub-olmamasını müəyyən edir.
- 2.2.1. Rasional ifadələr üzərində əməlli yerinə yetirir.
- 2.2.2. Kvadrat tənlikləri həll edir.
- 2.2.3. Modul işaretisi daxilində dəyişənli olan və xətti bərabərsizliyə gətirilən bərabərsizlikləri həll edir.
- 2.3.1. Sərbəst düşən cismin getdiyi yolun zamandan asılılığının kvadratik funksiya şəklində ifadə edir.
- 3.1.1. Dördbucaqlının əsas elementlərini və onlar arasındaki münasibətləri bilir, həndəsi təsvir edir.
- 3.1.3. Pifagor teoremini tətbiq edir, iti bucağın triqonometrik funksiyalarının təriflərini bilir və bəzi bucaqların triqonometrik funksiyalarının qiymətini tapır.
- 3.1.4. Üçbucağın, paraleloqranın, rombun, trapesiyanın sahəsini hesablayır.
- 3.1.5. Dördbucaqlının təsnifatını (paraleloqram, düzbucaqlı, romb, trapesiya) və xassələrini bilir, paraleloqramın əlamətlərini tətbiq edir.
- 3.2.1. Dönmə anlayışını bilir və fiqurların əvrləməsinə omu tətbiq edir.

- 3.2.3. Üç nöqtələrinin koordinatlarına görə parçanın orta nöqtəsinin koordinatlarını tapır, verilmiş iki nöqtədən keçən düz xəttin tənliyini yazır.
- 5.2.1. Hadisənin asılı olub-olmaması anlayışlarını başa düşür, asılı olmayan iki hadisənin hasilinin ehtimalını tapır.
- 5.2.2. Asılı olan iki hadisənin hasilinin ehtimalını (şərti ehtimal) tapır.
- 5.2.3. Ehtimalların hesablanmasına aid məsələlərdə vurma qaydasını tətbiq edir.

IX sinif

- 1.1.1. Həqiqi ədədləri oxuyur və yazır.
- 1.1.2. Həqiqi ədədləri müqayisə edir və düzür.
- 1.1.3. Həqiqi ədədə uyğun olan nöqtəni koordinat düz xətti üzərində təxmini göstərir.
- 1.1.4. Çoxluqların birləşməsi və kəsişməsi xassələrini həqiqi ədədlər çoxluğu ilə bağlı məsələlər həllinə tətbiq edir.
- 1.2.1. n -ci ($n > 2$) dərəcədən kökün xassələrini tətbiq edərək ifadələrin qiymətini tapır.
- 1.2.2. Rasional üstlü qüvvətin xassələrini tətbiq edir.
- 1.2.3. n -ci ($n > 2$) dərəcədən kök daxil olan ifadələri sadələşdirir.
- 1.2.4. Müxtəsər vurma düsturlarını n -ci ($n > 2$) dərəcədən kök daxil olan ifadələrə tətbiq edir.
- 1.2.5. Praktik məsələlərin həllinə (bank əməliyyatlarında, satış qiymətinin dəyişməsində) faizin düsturlarını tətbiq edir.
- 2.1.1. Həyati situasiyaya uyğun birdəyişənli tənlik və ya ikidəyişənli iki tənliklər sistemi tərtib edir.
- 2.1.2. Verilmiş təklifi birdəyişənli iki xətti bərabərsizliklər sistemi şəklində yazaraq həll edir.
- 2.1.3. Ardiçiliqların, ədədi və həndəsi silsilələrin xassələrini məsələ həllinə tətbiq edir.
- 2.2.1. Cəbri ifadələr üzərində eynilik çevirmələri aparır.
- 2.2.2. Biri xətti, digəri ikidərəcəli olan ikidəyişənli tənliklər sistemini həll edir.
- 2.2.3. Kvadrat bərabərsizliyi həll edir.
- 2.3.1. Cəbri bərabərsizlikləri intervallar üsulu ilə həll edir.
- 3.1.1. Sınıq xətt və çoxbucaqlı anlayışları bilir, düzgün çoxbucaqlını təsvir edir.
- 3.1.2. Verilmiş üçbucağın daxilinə və xaricinə çevrə çəkir.
- 3.1.3. Çevrəye toxunanın və kəsənin xassələrini tətbiq edir.
- 3.1.4. Dairənin daxilinə və xaricinə çökülmüş dördbucaqlının xassələrini məsələlər həllinə tətbiq edir.

- 3.1.5. Müstəvi üzərində vektor anlayışını, vektorların toplanması, çıxılması və ədədə vurma qaydalarını riyazi və fiziki məsələlərə tətbiq edir.
- 3.2.1. Müstəvi üzərində paralel köçürmə anlayışını bilir və fiqurların çevrilməsinə onu tətbiq edir.
- 3.2.2. Hərəkat çevrilməsi anlayışını bilir və iki kongruent fiqurdan birini digərindən hərəkat çevirməsi ilə alır.
- 3.2.3. Verilmiş iki nöqtə arasındakı məsafə düsturu bilir, mərkəzinin koordinatlarına və radiusuna görə çevrənin tənliyini yazır.
- 5.2.1. Birləşmələrin növlərini fərqləndirir və onlara aid sadə məsələləri həll edir.
- 5.2.3. Birləşmələrin köməyi ilə ehtimala aid sadə məsələləri həll edir.
- X sinif**
- 1.1.1. Kompleks ədəd anlayışı ilə tanışdır.

1.1.2. Kompleks ədədi cəbri və trigonometrik şəkildə təqdim edir.

1.1.3. Trigonometrik, üstlü, loqarifmik ifadələri sadələşdirərək qiymətini tapır.

1.2.1. Cəbri şəkildə verilmiş kompleks ədədlər üzərində hesab əməllərini yerinə yetirir.

1.2.2. Kompleks ədədin ifənəlinə dərəcədən qüvvətini və kökünü tapır.

1.2.3. Əsas trigonometrik eynilikləri bilir və onları trigonometrik ifadələrin sadələşdirilməsinə tətbiq edir.

2.1.1. Bucağın radian ölçüsü anlayışını və istənilən bucağın trigonometrik funksiyalarının tərifini bilir, məsələlər həllində onlardan istifadə edir.

2.1.2. Trigonometrik funksiyalar üçün çevirmə düsturlarını bilir və tətbiq edir.

2.1.3. Trigonometrik funksiyalar üçün toplama düsturlarını, onlardan alınan nəticələri bilir və tətbiq edir.

2.2.1. Ədədi funksiyanın tərifini və verilmə üsullarını bilir, onun təyin oblastı, qiymətlər çoxluğu anlayışlarını başa düşür.

2.2.2. Funksiyanın qrafiki anlayışını bilir, funksiyanın dövrülüyünü, təkliyini, cütlüyünü, monotonluğununu araşdırır, qrafikləri çevirməyi bacarır.

2.2.3. Mürəkkəb funksiya, tərs funksiya anlayışlarını bilir və bəzi funksiyaların tərs funksiyalarını tapır.

2.2.4. Əsas trigonometrik funksiyaları və tərs trigonometrik funksiyaları tanır, onların qrafiklərini qurur.

2.2.5. Qüvvət funksiyasının tərifini və xassələrini bilir, qrafikini qurur.

2.2.6. Üstlü funksiyanın tərifini və xassələrini bilir, qrafikini qurur.

2.2.7. Ədədin loqarifminin tərifini, loqarifləmə qaydalarını, bilir və onları tətbiq edir.
- 8

- 2.2.8. Loqarifmik funksiyanın tərifini və xassəsini bilsən, qrafikini qurur.
- 2.3.1. Trigonometrik təndik və bərabərsizlikləri həll edir.
- 2.3.2. Üstlü və loqarifmik tənlikləri, bərabərsizlikləri həll edir.
- 3.1.1. Sintezlər və kosinuslar teoremlərinin tətbiqi ilə üçbucaqları həll edir.
- 3.1.2. Fəzada düz xətlərin və müstəvilərin qarşılıqlı vəziyyətinə aid məsələlər həll edir.
- 3.1.3. Fəzada düz xətlə müstəvi arasındakı bucağın, iki müstəvi arasındakı bucağın necə təyin olunduğunu bilsən və məsələlər həllində onlardan istifadə edir.
- 3.1.4. Üç perpendikulyar haqqında teoremi və tərs teoremi tətbiq edir.
- 3.1.5. Çoxüzlülərin növlərini tanıyır.
- 3.2.1. Simmetriyanın növlərini tanıyır.
- 3.2.2. Çoxüzlülərin simmetriya mərkəzini, simmetriya oxunu və simmetriya müstəvisini tanıyır, verilmiş fiqurla simmetrik olan fiquru qurur.
- 3.2.3. Prizmanın yan səthinin, tam səthinin və həcmnin tapılmasına aid məsələlər həll edir.
- 3.2.4. Piramidanın, kəsik piramidanın yan səthlərinin, tam səthlərinin və həcmərinin tapılmasına aid məsələlər həll edir.
- 3.2.6. Oxşar çoxüzlülərin səthlərinin sahələrinin və həcmərinin hesablanmasına aid məsələlər həll edir.

XI sinif

- 1.1.1. N dərəcəli çoxhədlinin n kökü olduğunu bilsən və ona asasən tənlikləri həll edir.
- 1.1.2. Çoxhədlinin ikihədliyə bölünməsinə Bezu teoremini tətbiq edir.
- 3.1.1. Fəzada Dekart koordinat sistemi anlayışını, vektor anlayışını bilsən, koordinatları ilə verilmiş iki vektorun skalyar hasilini tapır.
- 3.1.2. Fəzada koordinatlar üsulunu müxtəlif məsələlərin həllinə tətbiq edir.
- 3.1.4. Fəzada verilmiş vektoru komplanar olmayan üç vektor üzrə ayırrı.
- 3.1.5. Fırlanmadan alınan fiqurları tanıyır.
- 3.2.1. Paralel köçürməni məsələlər həllinə tətbiq edir.
- 3.2.2. Fəzada oxşarlıq çevirməsini məsələlər həllinə tətbiq edir.
- 3.2.3. Silindrin yan səthinin, tam səthinin və həcmnin tapılmasına aid məsələlər həll edir.
- 3.2.4. Konusun, kəsik konusun yan səthlərinin, tam səthlərinin və həcmərinin tapılmasına aid məsələlər həll edir.
- 3.2.5. Kürənin səthinin sahəsinin və həcmının tapılmasına aid məsələlər həll edir.
- 3.2.6. Kürənin hissələrinin (kürə segmenti, kürə sektoru) səthlərinin sahələrini və həcmərin tapır.

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri)**V sinif**

- 1.1.1. Müraciətlər zamanı sədə sualları cavablandırır.
- 3.1.1. Söz və ifadələri seçir və qruplaşdırır.
- 3.1.3. Mətnin bütöv hissələrini fərqləndirir.
- 3.1.4. Mətnin məzmununa uyğun suallara cavab verir.
- 4.1.1. Verilmiş sözləri mənə və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.

VI sinif

- 1.1.1. Müraciətlər zamanı sualları cavablandırır.
- 1.1.2. Dirlədiyi mətnədəki yeni informasiyanı müəyyən edir.
- 3.1.1. Söz və ifadələrin leksik-semantik mənasını fərqləndirir.
- 3.1.3. Mətni tərkib hissələrinə (giriş, əsas hissə, nəticə) ayırır.
- 4.1.1. Verilmiş cümlələr əsasında kiçikhəcmli mətnlər qurur.
- 4.1.3. Sözləri orfoqrafiya qaydalarına uyğun yazır.

VII sinif

- 1.1.1. Müraciətlərə uyğun tapşırıqları icra edir.
- 1.1.2. Dirlədiyi mətnədəki əsas fikri müəyyən edir.
- 3.1.1. Söz və söz birləşmələrini morfoloji xüsusiyyatlarına görə qruplaşdırır.
- 3.1.3. Mətnin tərkib hissələri arasındakı məntiqi ardıcılılığı müəyyən edir.
- 3.1.4. Mətnədəki əsas fikri müəyyən edir.
- 4.1.2. Müxtəlif əşya və hadisələri təsvir edir.

VIII sinif

- 1.1.1. Müraciətlərə uyğun tapşırıqları ardıcıllıq icra edir.
- 1.1.2. Dirlədiyi mətnin məzmununu hissələrə ayırır.
- 3.1.1. Söz və ifadələrin qrammatik-semantik xüsusiyyətlərinə görə fərqləndirir.
- 3.1.4. Mətnədəki əsas fakt və hadisələri seçir, qruplaşdırır.

IX sinif

- 1.1.1. Müraciətdə ifadə olunan fikrə münasibət bildirir.
- 3.1.1. Söz və ifadələrin qrammatik-semantik xüsusiyyətlərini izah edir.
- 3.1.4. Oxuduğu mətnin məzmununa münasibət bildirir.
- 4.1.3. Müxtəlif konstruksiyalı cümlələri düzgün yazır.

X sinif

- 1.1.2. Dirlədiyi mətnədəki fakt və hadisələri qruplaşdırır, ümumiləşdirmələr aparır.
- 3.1.4. Mətnədəki fakt və hadisələri təhlil edir.
- 4.1.3. Cümlələri və abzəsləri düzgün əlaqələndirmək üçün bağlayıcı vasitələrdən istifadə edir.

XI sinif

- 4.1.3. Orfoqrafiya, qrammatika və durğu işarəsi qaydalarına əməl edir.

TAM ORTA (11 illik) TƏHSİL SƏVIYYƏSİ ÜZRƏ BURAXILIŞ İMTAHANI PROGRAMLARI

Qeyd: Cari tədris ilində 11-ci siniflarda təhsil alanların aşağı siniflarda istifadə etdikləri dərsliklərlə ümumtəhsil müəssisələrində hazırlı qüvvədə olan dərsliklərin müqayisəli təhlili aparılmış, programlara hər iki dərslikdə eyni olan mövzular daxil edilmişdir.

AZƏRBAYCAN DİLİ

Program fənn kurikulunu üzrə təlim nəticələrinə uyğun olaraq V-XI sinif dərslikləri əsasında hazırlanmışdır. İmtahanda fənn kurikulumunun Azərbaycan dili fənni üçün müəyyən etdiyi 4 məzmun xətti ("Dinləyib-anlama və danışma", "Oxu", "Yazı", "Dil qaydaları") aid alt standartların hamısı üzrə bilik və bacarıqların yoxlanılması mümkün deyil. Bəzi alt standartları yoxlanılması üçün müəyyən vasitələr tələb edildiyindən onlarla bağlı tapşırıqlardan istifadə olunması məqsədə uyğun deyil.

İmtahanda məzmun standartlarının təlim nəticələrində nəzərdə tutulmuş tətbiqetmə, tədqiqetmə, əlaqələndirmə, uyğunluğu müəyyən etmə, fərqləndirmə, fikrini sxemlər, cədvəllərlə ifadə etmə, mühakiməyürətmə, əsaslandırma bacarıqlarının sistemli şəkildə nümayiş etdirilməsi tələb olunur.

Programın əsas etibarılı 3 məzmun xətti ("Oxu", "Yazı", "Dil qaydaları") üzrə alt standartların reallaşdırılması üçün verilmiş materialları əhatə edir.

"Oxu" məzmun xətti ilə bağlı, əsasən, aşağıdakılara uyğun bilik və bacarıqlar nümayiş etdirilməlidir: mətni tərkib hissələrinə ayırmak, onları fərqləndirmək və giriş, əsas hissə, nəticəyə görə adlandırmak, mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirmək, tərkib hissələri arasında əlaqəni gözləmək və mətni genişləndirmək, tanış olmayan söz və ifadələrin, elcə də həqiqi və məcazi mənali söz və ifadələrin mənasını kontekstə uyğun dəqiqləşdirmək, şərh etmək, məndəki əsas fikri müəyyən etmək, fikrə münasibətini fakt və məlumatlarla əsaslandırmaq, məndəki yerinə görə sözlərin informativ, poetik, terminoloji funksiyasını müəyyən etmək, zəngin söz ehtiyatına malik olduğunu nümayiş etdirmək, məndəki söz və ifadələri əsləbi xüsusiyyətinə görə fərqləndirmək, söz və ifadələrə əsasən oxuduğu mətnin əslubunu müəyyənləşdirmək, mətnin hissələrini tezislər şəklində ifadə etmək, mətnin məzmununu xüfəsə şəklində ifadə etmək, öyrəndiyi söz və ifadələrin əsləbi xüsusiyyətlərini izah etmək, söz və ifadələrə əsasən oxuduğu mətnləri əsləbi xüsusiyyətlərinə görə müqayisə etmək.

"Yazı" məzmun xətti üzrə, əsasən, aşağıdakılara uyğun böyük və bacarıqlar nümayiş etdirilməlidir: dil qaydalarını yazılı nitqə tətbiq etmək, rəbitləri yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirmək və verilmiş mövzuya uyğun mətn hazırlamaq, mövzü ilə bağlı fakt, sitat və dəlillər müəyyən edib yazmaq, plan tərtib etmək, verilmiş mətnin

hissələrini plan əsasında mənliyi cəhətdən əsaslandırmaq mətnin əsləbi üzərində işləməkə yazıya düzəlişlər etmək mətni üsübi və struktur cəhətdən təkmilləşdirmək.

"Dil qaydaları" məzmun xətti üzrə isə, əsasən aşağıdakılara bağlı bilik və bacarıqlar nümayiş etdirilməlidir:

Fonetika. Damışq səsleri, Saitlərin növləri: qalın, incə, açıq, qapalı; dodaqlanan, dodaqlanmayan. Samitlərin növləri: kar, cingiltili. Saitlərin uzun tələffüzü. Bir sıra sözlərdə "o" saitinin [a] kimi tələffüdü. Söz sonunda "b", "e", "d", "g" samitlərinin tələffüyü. "K" samitinin yazılış və tələffüyü. "Q" samitinin yazılışı və tələffüyü. Qosa samitlə bitən təkhecalı sözlər: eynicinsli qosa samitlə bitən sözlər, müxtəliscinsli qosa samitlə bitən sözlər. Qoşa samitlələrin tələffüyü. Söz ortasında yanaşı gələn tt, kk, pp, gg samitlərinin tələffüyü. Sözün hərf və səs tərkibi. Ahəng qanunu. Heca. Vurğu. Sözün fonetik təhlili.

Leksika. Sözün leksik və grammatik mənəsi. Əsas nitq hissələrinin ham leksik, həm də grammatik mənəya, köməkçi nitq hissələrinin aneq grammatik mənəya malik olması. Sözün ikin - həqiqi mənəsi. Sözün məcazi mənəsi. Çoxmənalı sözlər. Omonimlər. Omonim sözlərlə çoxmənalı sözlərin müqayisəsi. Sinonimlər. Antonimlər. Frazeoloji birləşmələr (sabit söz birləşmələri). Termintər. Sözün leksik təhlili.

Sözün tərkibi. Kök və şəkilçilər. Leksik və grammatik şəkilçilər. Söze əvvəl leksik, sonra grammatik şəkilçinin qoşulması. Sözün başlangıç forması. Şəkilçilərin bir, iki və dörd variantlı olması. Sözünü şəkilçilər. Bitişdirici samitlər (n, y, s).

Söz yaradıcılığı. Quruluşuna görə sözlərin bir-birindən fərqləndirilməsi. Sədə sözlər. Düzəltmə sözlər. Eyniköklü sözlər. Eyniköklü sözlə eyni sözün müxtəlif formalarının müqayisəsi. Mürəkkəb sözlər. Tərkibində leksik şəkilçilər olan mürəkkəb sözlər. Bitişik, defisilə və ayrı yazılan mürəkkəb sözlər. Sözün tərkibinə görə təhlili.

Morfologiya. Əsas və köməkçi nitq hissələri.

Əsas nitq hissələri.

İsim, onun əşya adı bildirməsi. Konkret və mücərrəd isimlər. İsimin quruluşca növləri. Sədə, düzəltmə və mürəkkəb isimlər. Mürəkkəb isimlər və onların yazılış. Bitişik və defisilə yazılan mürəkkəb isimlər. Ümumi və xüsusi isimlər. Tək və cəm isimlər. Toplu isimlər və onların cəm isimlərdən fərqi. İsimin halları. Qeyri-müəyyənlik bildirən yiyeslik hal. Qeyri-müəyyənlik bildirən təsirlik hal.

Adlıq, qeyri-müəyyən yiyəlik və qeyri-inüyyən təsirlik həllərin bir-birindən fərqləndirilməsi. Yönüük halda olañ bozı sözlərin tələffüzü. Çıxışlıq hal şəkilçisinin bozən fərqli tələffüz olunması. İsmiñ mənsubiyyətə görə dəyişməsi. *Mənba, mövqə, mənəse, tale, mənşə, su, nə* sözlərinin mənsubiyyətə görə dəyişməsi. Bəzi ikihecalı isinlərin kökündə qapalı saatın düşməsi. Xəborlik şəkilçiləri.

Sifət, onnun əşyaya aid əlamət və keyfiyyət bildirməsi. Sifətin quruluşca növləri. Sədə, düzəltmə və mürəkkəb sifətlər. Mürəkkəb sifətlər və onların yazılışı. Bitişik və defisə yazılan mürəkkəb sifətlər. Sifətin dərəcələri. Adı dərəcə, azaltma və çoxaltma dərəcələri. Azaltma və çoxaltma dərəcələrinin yaranma yolları.

Say, onun əşyanın miqdər və sırasını bildirməsi. Sayın quruluşca növləri. Sədə, düzəltmə, mürəkkəb sayılar. Sayın mənaca növləri: miqdər və sıra sayıları. Miqdər sayılarının növləri: müəyyən miqdər sayıları, qeyri-inüyyən miqdər sayıları, kəsr sayıları. Numerativ sözlərin işlənmə məqamları. Sayların yazılışı: sözlərlə, ərab rəqəmləri ilə, Roma rəqəmləri ilə, ərab rəqəmləri və sözlərin istirakı ilə. Rəqəmlə ifadə olunan miqdər sayılarında şəkilçilərin yazılışı. Sıra sayılarının yazılışı. Defisə yazılan mürəkkəb sayılar. Saylarda işlənən isimlərin təkədə və cəmədə olması.

Əvəzlik, onun əsas nitq hissələrinin yerində işlənməsi. Əvəzliyin mənaca növləri. Şəxs əvəzlikləri. Şəxs əvəzliklərinin I, II və III şəxsin təkində və cəmində olunması. İşara əvəzlikləri. “O”, “bu” əvəzliklərindən sonra vergülün işlənməsi. Sual əvəzlikləri. Qeyri-müəyyən əvəzliklər. Təyini əvəzliklər. Əvəzliyin quruluşca növləri: sədə, düzəltmə, mürəkkəb əvəzliklər.

Feil, onun hərəkət və hal-vəziyyəti bildirməsi. Təsdiq və inkar feillər. Feilin şəxşə görə dəyişməsi. Feilin quruluşca növləri: sədə, düzəltmə, mürəkkəb feillər. Mürəkkəb feillər və onların yazılışı. Defisə yazılan mürəkkəb feillər, ayrı yazılan mürəkkəb feillər. Hərəkatın subyekti və obyekti. Feilin qrammatik mənaca növləri: məslüm, məchul, şəxssiz, qayıdış, qarşılıq-birgəlik, icbar növ. Feilin şəkilçiləri (Feilin təsriflənən formaları). Xəber şəkli. Xəber şəklinin həm zamanına, həm də şəxşə görə dəyişməsi. Feilin indiki zamanı. Feilin keçmiş zamanı. Feilin gələcək zamanı. Xəber şəklində olan feillərin yazılışı və tələffüzü. Əmr şəkli. Arzu şəkli. Vaeib şəkli. Lazım şəkli. Şərt şəkli.

İdi, imiş, işə köməkçi sözləri (hissəcikləri). *İdi, imiş* köməkçi sözləri (hissəcikləri) və keçmiş zaman şəkilçiləri. *İşa* köməkçi sözü (hissəciyi) və feilin şərt şəkli. Cümldə *isa* köməkçi sözü (hissəciyi) ilə bağlı vergül işarəsindən istifadə edilməsi.

Feilin təsriflənməyən formaları.

Feilin şəxşə və kəmiyyətə görə dəyişməyən formalaları: məsədər, feili sifət, feili bağlama. Feilin təsriflənməyən formalalarının hər birinin iki nitq hissəsinin xüsusiyyətlərinə malik olması. Məsədərin hərəkət və hal-vəziyyətin adını bildirməsi. Məsədərin feil və ismin bozı xüsusiyyətlərinə malik olması. Feili sifətin hərəkət, əlamət, keyfiyyət və zaman anlayışı bildirməsi. Feili sifətin feilin və sifətin bozı xüsusiyyətlərinə malik olması. Feili sifətin feildən düzələn sifətlərdən fərqləndirilməsi. Feili bağlamanın həm feilin, həm də zərfin xüsusiyyətlərinə malik olması.

Zərf, onun, əsasən, hərəkəti müxtəlif cəhətdən izah etməsi. Zərfin quruluşca növləri: sədə, düzəltmə, mürəkkəb zərfər. Mürəkkəb zərfər və onların yazılışı. Bitişik, defisə və aynı yazılan zərfər. Zərfərin mənaca növləri: tərzi-

hərəkət zərfəri, zaman zərfəri, yer zərfəri, kəmiyyət zərfəri. Həm zərf, həm də digər nitq hissələri kimi işlənə bilən sözlər.

Köməkçi nitq hissələri.

Qoşma, onun müxtəlif məna çəfərləri yaradan köməkçi nitq hissəsi olması. Qoşmaların deyilişi və yazılışı. Çokhecalı qoşmaların ayrı, təkhecalı qoşmaların bitişik yazılıması.

Bağlayıcı, onun söziər, cümə üzvləri və cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsi olması. Bağlayıcılarında vergülün işlənməsi. Mürəkkəb bağlayıcılar və onların yazılışı.

Ədat, onun cümldə fikrin təsirli olmasına kömək edən köməkçi nitq hissəsi olması. Ədatların orfoqrafiyası. Bitişik və aynı yazılan ədatlar. Təsdiq və inkar bildirən ədatlarda vergülün işlənməsi.

Modal söz, onun damşanın ifadə etdiyi flkrə münasibət bildirən köməkçi nitq hissəsi olması. Modal sözlərdə vergülün işlənməsi.

Nida, onun hiss-həyəcan ifadə edən köməkçi nitq hissəsi olması. Nidalarda vergül və nida işarəsinin işlənməsi.

Əsas və köməkçi nitq hissələrinin omonimliyi. Könüakçı nitq hissələrinin bir-biri ilə omonimliyi. Köməkçi nitq hissələrinin sinonimliyi. Bəzi bağlayıcı və ədatların müəyyən şəkilçilərdən fərqləndirilməsi.

Sözün morfoloji təbəflili.

Sintaksis.

Söz birləşməsi və cümlə. Söz birləşməsinin iki və daha artıq müstaqil sözün məna və qrammatik cəhətdən birləşməsindən yaranan dil vahidi olması.

Söz birləşməsi (sarbat söz birləşmələri). Söz birləşmələrinin əsas və asılı tərəfləri. Əsas tərəf görə söz birləşmələrinin növləri: ismi və feili birləşmələr. İsmi birləşmələr. Mürəkkəb adlar. Mürəkkəb adların yazılışı. Tərkibindəki bütün sözlərin baş liərli böyük yazılılan mürəkkəb adlar. Yalnız birinci komponentinin baş hərfi böyük yazılılan mürəkkəb adlar.

Feili birləşmələr və onların növləri. Əsas tərəfi məsədər ilə ifadə olunan feili birləşmələr. Əsas tərəfi feili sifətə ilə ifadə olunan feili birləşmələr. Əsas tərəfi feili bağlama ilə ifadə olunan feili birləşmələr.

Sintaktik əlaqələr və onların növləri.

Tabeziqlik əlaqəsi. Tabelilik əlaqəsi. Tabelilik əlaqəsinin yaranmasında ismin hal, mənsubiyat və xəborlik şəkilçilərinin rolu. Uzlaşma əlaqəsi. Xəborin mübtədə ilə şəxşə və kəmiyyətə görə uzlaşması.

Cümə üzvləri.

Cümənin baş üzvləri. Cümənin qrammatik əsası.

Mübtədə. Mübtədanın cümlədə haqqında dənnişləni bildirməsi. Obyektiñ mübtədə yerində çıxış etməsi. Mübtədanın ifadə vasitələri.

Xəbar. Xəborin cümlədə, əsasən, haqqında dənnişlənə barədə məlumat verinəsi. Xəborin ifadə vasitələri. Feili xəbar. Feili xəborin feilin müxtəlif şəkilləri ilə ifadə olunması. İsmi xəbar. İsmi xəbarin ifadə vasitələri. Sual cavab verməyən var, yox, lazım, mümkün və s. kimi sözlərin ismi xəbor kimi işlənə biləsi. “Deyil” sözünün adları qoşulması ilə yaranan ismi xəbariər.

Cümənin II dərəcəli üzvləri.

Tamamlıq. Tamamlığın ifadə vasitələri.

Təyin. Təyinin bütün cümə üzvlərinə aid olması. Təyinin ifadə vasitələri.

Zərfliyin. Zərfliyin, əsasən, feili xəbərə aid olması. Zərfliyin manaca növləri. Tərzi-hərəkət zərfliyi. Zəmən zərfliyi. Yer zərfliyi. Səbəb zərfliyi. Məqsəd zərfliyi. Kamiiyat zərfliyi. Zərfliyin ifadə vasitələri.

Həmcins üzvlər. Bütün cümlə üzvlərinin həmcins ola bilməsi. Həmcins üzvlər arasında tabesizlik əlaqəsi. Həmcins üzvləri bir-birinə bağlayan vasitələr. Həmcins üzvlərdə qrammatik şəkilçilərin, köməkçi sözlərin (hissəciklərin) və qoşmaların ixtisarı. Həmcins üzvlərdə ümumiləşdirici sözlər. Ümumiləşdirici sözlərlə bağlı durğu işaretlərinin işlənməsi.

Cümələdə söz sırası.

Əlavələr. Əlavənin özündən əvvəlki sözü, üzvü aydınlaşdırın söz və ifadə olması. Bütün cümlə üzvlərinin əlavəsinin olması. Əlavələrlə bağlı işlənən durğu işaretləri.

Ara sözlər. Ara sözün dənişanın ifadə etdiyi fikrə münasibətini bildirməsi. Ara sözlərlə bağlı işlənən durğu işaretləri.

Xitab. Xitabla bağlı işlənən durğu işaretləri.

Cümə.

Cümənin məqsəd və intonasiyaya görə növləri. Nəqli cümlə. Sual cümləsi. Əmr cümləsi. Nida cümləsi.

Mübtədanın iştirakına görə sadə cümlənin növləri.

Müəyyən şəxslə cümlə. Qeyri-müəyyən şəxslə cümlə. Ümumi şəxslə cümlə. Şəxssiz cümlə. Adlıq cümlə.

Söz-cümə. Söz-cümələrin ifadə vasitələri.

Cümənin quruluşca növləri. Sada cümlənin bir, mürəkkəb cümlənin iki və daha artıq qrammatik əsasının olması.

Mürəkkəb cümlə.

Tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında tabesizlik əlaqəsinin olması.

Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələr (intonasiya, tabesizlik bağlayıcıları).

Tabeli mürəkkəb cümlələr.

Baş və budaq cümlə. Tabeli mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələr (intonasiya, tabelilik bağlayıcıları, digər vasitələr). Tabeli mürəkkəb cümlədə “ki” bağlayıcısının yeri. Tabeli mürəkkəb cümlələrdə bağlayıcı sözlər. Baş və budaq cümlələrin yeri.

Sintaktik təhlil.

Vasitəsiz nitq. Vasitəsiz nitqdə durğu işaretləri (qoşa nöqtə, dırnaq, vergül, tire).

Dialoqlarda durğu işaretləri,

Vasitəli nitq.

Dil, onun içtimai hadisə olması.

Yazı, onun tipləri.

Ədəbi dilin normaları: fonetik norma, leksik norma və qrammatik norma.

Durğu işaretləri: nöqtə, sual, nida, vergül, üç nöqtə, qoşa (iki) nöqtə, dırnaqlar, tire.

Dilin üslubi imkanlarının təzahür formaları: funksional və fərdi (fərdi nitq ünsürləri) üslub.

Bədii üslubun xüsusiyyətləri. Bədii üslubun obrazlı nitq forması olması. Bədii üslubun təzahür formaları. Sözün informativ və poetik funksiyaları. Bədii söz. Bədii təsvir və ifadə vasitələri; ellipsis.

Elmi üslubun xüsusiyyətləri: izah etmək, şərh etmək, nəticə çıxarmaq. Elmi üslubda sözlərin terminoloşması. Sözün terminoloji funksiyası. Sözün həqiqi mənəvi işlədiləməsinin elmi üslubun əsas xüsusiyyətlərinəndən biri olması.

Publisistik üslubun xüsusiyyətləri, publisistik üslubun formaları: yazılı və şifahi.

Rəsmi-isgüzar üslubun xüsusiyyətləri.

Məişət üslubunun xüsusiyyətləri.

Xülasə. Xülasəyə verilon tələblər.

Tezis. Tezisin əsas xüsusiyyətləri.

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi haqqında 18 iyun 2021-ci il tarixli 175 №-li qərarında əksini tapan bəzi qaydalar şagirdlərin istifadə etdikləri aşağı sınıf dərsliklərində olmadığından buraxılış imtahanlarında bu mövzularla bağlı tapşırıqlardan istifadə edilməyəcək:

1. tərkibində *ae*, *ea*, *ea*, *əa*, *eo*, *üə*, *au*, *ua*, *ue*, *w* yanaşı yazılı saitlərin işləndiyi söziərin tələffüzü ilə bağlı;

2. tərkibində *ov*, *öv* hərf birləşmələri olan sözlərin tələffüzü ilə bağlı.

ƏSAS ƏDƏBİYYAT SİYAHISI

1. R.Ə.İsmayılov, D.N.Cəfərova, G.S.Xudiyeva, X.A.Qasimova. “Azərbaycan dili”. 5-ci sinif. Bakı – 2020.

2. R.Ə.İsmayılov, D.N.Cəfərova, S.Məmmədova. “Azərbaycan dili”. 6-ci sinif. Bakı – 2021.

3. R.Ə.İsmayılov, A.X.Rüstəmova, H.F.Allahverdi, S.Məmmədova. “Azərbaycan dili”. 7-ci sinif. Bakı – 2022.

4. T.M.Hacıyev, S.Q.Bektaşı, M.H.Vəliyeva, Y.İ.Hüseynova. “Azərbaycan dili”. 8-ci sinif. Bakı – 2023.

5. T.M.Hacıyev, S.Q.Bektaşı, Y.İ.Hüseynova. “Azərbaycan dili”. 9-cu sinif. Bakı – 2020.

6. T.M.Hacıyev, S.Q.Bektaşı, Y.İ.Hüseynova. “Azərbaycan dili”, 10-cu sinif. Bakı – 2022.

7. T.M.Hacıyev, S.Q.Bektaşı. “Azərbaycan dili”, 11-ci sinif. Bakı – 2023.

ƏLAVƏ ƏDƏBİYYAT SİYAHISI

1. “Azərbaycan dili”. 5-11-ci siniflər üçün qiyamətləndirmə tapşırıqları kitabçaları.

“Abituriyent” jurnalının I-ci nömrəsinin əlavəsi. – Bakı – 2023.

2. Orfoqrafiva, orfoepiya lügəti. DİM – “Abituriyent”. Bakı – 2021.

3. “Azərbaycan dili”. Yeni təhsil programı (kurikulum) üzrə imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait. Bakı – 2019.

4. “Azərbaycan dili”. Test toplusu. “Abituriyent” jurnalının I-ci nömrəsinin əlavəsi. Bakı – 2023.

Program Dövlət İmtahan Mərkəzində

18.09.2023-cü il tarixində keçirilmiş iclasda (Protokol № 2) müzakirə edilərək qəbul olunmuşdur.

Icləşmə rəhbəri: filologiya elmləri doktoru, professor T.M.Hacıyev.

Dövlət İmtahan Mərkəzinin rəhbərliyi programın hazırlanmasında zəhməti olanlara dərin minnətdarlığım bildirir.

RİYAZİYYAT

Program fənn kurikulumu üzrə təlim nöticələrinə uyğun olaraq V-XI sinif dərslikləri əsasında hazırlanmışdır.

Program fənn kurikulumunun riyaziyyat fənni üçün müyyən etdiyi 5 ("Ədədlər və əməllər", "Cəbr və funksiyalar", "Həndəsa", "Ölçmə", "Statistika və ehtimal") məzmun xətt üzrə 12 əsas standartın tələbörünün reallaşdırılmasından ilə bağlı təlim materiallarını əhatə edir.

İmtahanda məzmun standartlarının təlim nöticələrində nəzərdə tutulmuş tətbiqetmə, tədqiqetmə, əlaqələndirmə, uyğunluğunu müəyyənetmə, fərqləndirmə, fikrini sxemlər və cədvəllerlə ifadəetmə, mühakiməyürütmə, əsaslandırma bacarıqlarının sistemli şəkildə nümayiş etdirilməsi tələb olunur.

Ədədlər və əməllər məzmun xəttinə aid alt standartların tələbörü üzrə natural, rasional, həqiqi ədədləri oxuyub-yazmaq, onları müqayisə etmek, onlar üzərində əməlləri yerinə yetirmək və uyğun nöqtələri koordinat düz xəttində göstərmək, iki sonlu çoxluq üzərində əməllər yerinə yetirmək və onların xassələrini məsələ həllinə, habelə həqiqi ədədlər çoxluğu ilə bağlı məsələlər həllinə tətbiq etmek kimi bilik və bacarıqlar, natural, tam, rasional və həqiqi üslü qüvvətin xassələrini bilmək, onları ardıcıl yerinə yetirmək vərdişləri, şagirdlərin n -ci ($n \geq 2$) dərəcədən kökün xassələrini tətbiqetmə qabiliyyəti yoxlanılır. Həmçinin sada və mürəkkəb faiz artımı düsturlarını sada məsələlərin həllinə tətbiq etmək bacarığı, habelə praktik məsələlərin həllində faiz düsturlarının tətbiqi və təqribi qiymətləndirmə bacarıqları yoxlanılır. Kompleks ədədi cəbri şəkildə təqdim etmek, cəbri şəkildə verilmiş kompleks ədədlər üzərində hesab əməllərini yerinə yetirmək, kompleks ədədin istənilən dərəcədən qüvvətini tapmaq bacarıqları yoxlanılır. Trigonometrik, üslü, loqarifmik ifadələri sadələşdirərək qiymətini tapmaq vərdişləri, bucağın radian ölçüsü anlayışını və istənilən bucağın trigonometrik funksiyalarının tərifləndən məsələlər həllində istifadə etmək səriştəsi, əsas trigonometrik cənillikləri, trigonometrik funksiyalar üçün çevirmə və toplama düsturiarını tətbiq etmək bacarıqları yoxlanılır.

n dərəcoli tənliklərin həlli üsullarının araşdırılması, Bezu teoreminin tətbiq etmək bacarıqları yoxlanılır. Bundan başqa yiğilən ardıcılıqların xassələrini tətbiq edilməsi, bacarıqları yoxlanılır.

Cəbr və funksiyalar məzmun xəttinə aid alt standartlar üzrə müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə etmek, araşdırmaq, cəbri proseduriarı yerinə yetirmək, gündəlik həyatda rast gəlinən kəmiyyətlər arasında asılılıqları (xətti, kvadrat, üslü, loqarifmik) funksiyalar vasitəsi ilə ifadə etmek kimi bilik və bacarıqlar, o cümlədən, müxtəlif ədədlər çoxluğunda birdəyişənli tənlikləri (xətti, kvadrat, üslü, loqarifmik), həyati situasiyaya uyğun birdəyişənli tənlik və ya ikidəyişənli iki tənliklər sistemini tərtib və həll etmək bacarıqları, sade xətti bərabərsizliklərin araşdırılması vərdişləri və həll etmək bacarıqları, biri xətti, digəri ikidərecəli olan ikidəyişənli tənliklər sistemini, kvadrat bərabərsizliyi həll etmək bacarıqları, cəbri bərabərsizlikləri intervallar üsü ilə həll etmək, modul işarəsi daxilində dəyişəni olan sade tənlik və bərabərsizliklərin həlli və araşdırılması qabiliyyətləri yoxlanılır. Həmçinin rasional

ifadələrin, kvadrat kök və n -ci dərəcədən kök daxil olan ifadələrin çevrilməsi, habelə ardıcılıqların, adədi və həndəsi silsilələrin xassələrinin məsələ həllinə tətbiq etmə vərdişləri yoxlanılır.

Həndəsa məzmun xəttinə aid alt standartlar üzrə həndəsi təsvir, təsəvvür və məntiqi mühəkimələrin köməyi ilə flqurların əlamət və xassələrini araşdırmaq, habelə həndəsi əvərilmələri və simmetriyanı tətbiq etmek kimi bilik və bacarıqlar yoxlanılır. O cümlədən, ən sada flqurlar, üçbucaqlar, dördbucaqlılar, çevrə və dairə, çoxbucaqlılar haqqında bilik və bacarıqlar, onların xassələrinin tətbiqi vərdişləri yoxlanılır. Sinuslar və kosinuslar teoremlərinin tətbiqi ilə üçbucaqları həll etmək bacarıqları, verilmiş üçbucağın daxilinə və xaricinə çəkilmiş əvərilmələrin xassələrinin, habelə əvərəyə toxunan və kəsenin xassələrinin tətbiq edilməsi vərdişləri yoxlanılır.

Müstəvida və fəzada vektorlar haqqında biliklər, hərəkət əvərilməsi və onun tətbiqi, koordinatlar üsulunun bəzi tətbiqi bacarıqları (o cümlədən düz xəttin, müstəvinin, sferanın tənliyini tətbiq etmek bacarıqları) yoxlanılır. Fəzada koordinatları ilə verilmiş iki vektorun skalar hasilini tapmaq, koordinatlar üsulunu müxtəlif məsələlərin həllinə tətbiq etmek, fəzada verilmiş vektoru komplanar olmayan üç vektor üzrə ayırmə vərdişləri yoxlanılır.

Həmçinin fəzada düz xələrin qarşılıqlı vəziyyətinə və fəzada müstəvilərin qarşılıqlı vəziyyətinə aid, fəzada düz xələ inüstəvi arasındaki bucağı, iki müstəvi arasındaki bucağı aid məsələləri həll etmək qabiliyyətləri, habelə üç perpendikulyar haqqında teoremi tətbiq etmek bacarıqları aşkarlanır.

Çoxüzlülərin növlərini tanımaq, prizmanın, piramidanın, kəsik piramidanın yan səthinin, tam səthinin və həcmünün, oxşar çoxüzlülərin səthlərinin sahələrinin və həcmərinin hesablanmasına aid məsələlər həll etmək bacarıqları yoxlanılır.

Fırlanma cisimləri haqqında təsəvvürler aşkarlanır, silindrin, konusun, kəsik konusun yan səthlərinin, tam səthlərinin və həcmərinin tapşılmasına aid məsələləri həll etmek, kürənin və hissələrinin səthlərinin sahələrini və həcmərini tapmaq bacarıqları yoxlanılır.

Ölçmə məzmun xəttinə aid alt standartlar üzrə ölçü vahidləri haqqında, bir ölçü vahidindən digərinə kecid (o cümlədən çox işlənən beynəlxalq ölçü vahidlərini tanımaq və birindən digərinə kecid) kimi bilik və bacarıqlar yoxlanır. Fəza flqurlarının xassələrini ölçməyə tətbiq etmek, ölçmə və hesablaşdırma vasitələri ilə sahələri hesablaşdırmaq qabiliyyətləri aşkarlanır.

Statistika və ehtimal məzmin xəttinə aid alt standartlar üzrə statistik məlumatları toplamaq, sistemləşdirmək, təhlil etmek, birləşmələr və ehtimal nüzəriyyələrinin əsas anlayışlarını başa düşmək və onları tətbiq etmek kimi bilik və bacarıqlar yoxlanır.

HƏQİQİ ƏDƏDLƏR

Natural ədədlər və onların onluq say sistemində yazılışı. Bölünən və bölnən. Tam və qalıqli bölmə. Ədədlərin bölünmə əlamətləri. Sade və mürəkkəb ədədlər. Natural ədədlərin sade vuruqlara ayrıntıları. Ən böyük ortaç bölnən (ƏBOB), ən kiçik ortaç bölnən (ƏKOB). Natural ədədlər üzərində əməllər.

Adı kəşlər. Kəsrin əsas xassəsi. Kəşlərin ixtisarı. Kəşlərin müqayisəsi. Adı kəşlər üzərində əməllər. Ədədin hissəsinin və hissəsinə görə adədin tapılması. Onluq kəşlər. Onluq kəşlər üzərində əməllər. Adı kəsrin onluq kəsə və onluq kəsrin adı kəsə çəvrilməsi. Adı, onluq və dövri kəşlər üzərində birgə əməllər. Tam ədədlər. Rasional ədədlər. Koordinat oxu. Rasional ədədlərin koordinat oxu üzərində təsviri. Ədədin modulu (mütlaq qiyməti). Rasional ədədlərin müqayisəsi. Rasional ədədlər üzərində əməllər. Irrasional ədədlər. Həqiqi ədədlər və onların onluq kəsr şəklində yazılışı. Həqiqi ədədlər üzərində əməllər. Ədədin tam və kəsr hissəsi. Ədədi orta, həndəsi orta.

KOMPLEKS ƏDƏDLƏR

Kompleks ədədin tərifi. Qoşma kompleks ədədlər. Kompleks ədədin cəbri şəkli. Kompleks ədədlər üzərində cəbri əməllər.

NİSBƏT. TƏNASÜB. FAİZ

Nisbat. Tənasüb və onun əsas xassəsi. Düz və tərs mütənasib kəmiyyətlər, onların xassələri. Ədədin verilmiş ədədlərlə düz mütənasib və tərs mütənasib hissələrə bölünməsi. Faiz. Ədədin faizinin tapılması. Faizinə görə ədədin tapılması. İki ədədin faiz nisboti. Kəmiyyətlərin dayışmasının faizlə ifadəsi. Diaqramlar.

RASİONAL İFADƏLƏR

Ədədi ifadələr. Dəyişəni olan ifadələr. Natural üslü qüvvət və onun xassələri. Birhədilər və coxhədilər, onların standart şəkli. Birhədilər və coxhədilər üzərində əməllər. Eyniliklər və cynilik çevrilmələri. Müxtəsər vuruna dəsturları. Coxhədlinin vuruqlara ayrılməsi. Kvadrat üçhədlinin tam kvadratin ayrılməsi.

Rasional ifadələr və onlar üzərində əməllər.

İRRAŞİONAL İFADƏLƏR.

HƏQİQİ ÜSTLÜ QÜVVƏT

Kvadrat kök. Hesabi kvadrat kök. Hesabi kvadrat kökün xassələri. $\sqrt{x^2} = |x|$ cyniliyi. Vuruğun kök işarəsi altından çıxarılması. Vuruğun kök işarəsi altına salınması. Kvadrat köklər daxil olan ifadələrin çevriləməsi. Tam üslü qüvvət və onun xassələri. Ədədin standart şəkli. Həqiqi ədədlərin n -ci dərəcədən kökü və onun xassələri. Həqiqi üslü qüvvət və onun xassələri. Qüvvətlərin müqayisəsi. Kəsrin məxrəcənin və ya suretinin irrasionallıqdan azad edilməsi. Irراسional ifadələrin eynilik çevrilmələri.

ÖLÇMƏ. STATİSTİKANIN ELEMENTLƏRİ.

ÇOXLUQLAR. BİRLƏŞMƏLƏR NƏZƏRİYYƏSİNİN VƏ EHTİMAL NƏZƏRİYYƏSİNİN ELEMENTLƏRİ

Ölçü anlayışı. Eyni kəmiyyətin tənzələf ölçü vahidi və onlar arasındaki əlaqə. Məlumatların toplanması. Ədədi orta, median, moda və ən böyük fərq.

Çoxluqlar və onlar üzərində əməllər. Eyler-Venn diaqramı. İki sonlu çoxluğun hərəkətəsinin elementlərinin sayı. Birləşmələr nəzərəyyəsində toplama və vurma prinsipləri. Birləşmələrin növləri: permütasiyalar, kombinezonlar. Hadisə anlayışı. Yəqin hadisə, mümkün olmayan hadisə, təsadüfi hadisə. Elementar hadisələr. Asılı olmayan və asılı olan hadisələr. Mümkün halların sayı. Əlverişli halların sayı. Ehtimalın klassik tərifi. Ehtimalların toplanması qaydası. Asılı olmayan iki hadisənin hasilinin ehtimalı. Asılı olan iki hadisənin hasilinin ehtimalı (şərti ehtimal). Birləşmələr nəzərəyyəsinin dəsturlarının tətbiqi ilə əməllərin həlli.

BİRDƏYİŞƏNLİ TƏNLİKLER VƏ TƏNLİK QURMAQLA MƏSƏLƏLƏR HƏLLİ

Tənlük və onun kökləri. Eynigüclü tənliliklər. Birdəyışənlər xətti tənlük, ona gətirilən tənliliklər və məsələlər. Kvadrat tənliliklər. Kvadrat tənlilikin kökləri dəsturu. Viyet teoremi və onun tərsi olan teoremi. Kvadrat üçhədlinin vuruqlara ayrılması. Kvadrat tənliliklər gətirilən tənliliklər və məsələlər. Rasional tənliliklər və sada irrasional tənliliklər. Dəyişəni həm də modullu tənliliklər. İşarəsi daxilində olan tənliliklər (modullu tənliliklər).

TƏNLİKLER SİSTEMİ. TƏNLİKLER SİSTEMİ

QURMAQLA MƏSƏLƏLƏR HƏLLİ

İkidayışənlər xətti tənlük. İkidayışənlər xətti tənliliklər sistemi. İkidayışənlər xətti tənliliklər sisteminin həlliinin varlığına aparıldırılması. Eynigüclü tənliliklər sistemi. İkidayışənlər xətti tənliliklər sisteminin həlli üsulları. Biri xətti, digəri ikidərəcalı, həm iki tənliliklər ikidərəcalı olan ikidayışənlər tənliliklər sistemi. Tənliliklər sistemi qurmaqla məsələlər həlli.

BƏRBƏRSİZLİKLƏR

Ədədi bərabərsizliklər və onların xassələri. Ədədi bərabərsizliklərin toplanması və vurulması. Ədədi aralıqlar. Birdəyışənlər xətti bərabərsizliklərin həlli. Eynigüclü bərabərsizliklər. İkiqat xətti bərabərsizliklər. Birdəyışənlər xətti bərabərsizliklər sistemi və birdəyışənlər xətti bərabərsizliklər heyəti. Kvadrat bərabərsizliklər.

Rasional bərabərsizliklər. Bərabərsizliklərin intervallar üsulu ilə həlli. Dəyişəni həm də modul işarəsi daxilində olan bərabərsizliklər (modullu bərabərsizliklər). Mənfi olmayan iki ədədin ədədi ortası ilə həndəsi ortası arasında əlaqə.

ƏDƏDİ ARDICILLIQLAR. SİLSİLƏLƏR

Ədədi ardıcılıqlar. Ardıcılığın limiti. Monoton ardıcılıq, e ədədi. Ədədi və həndəsi silsilə, onların xassələri. n -ci həddinin və ilk n həddinin cəmi dəsturları. Sonsuz həndəsi silsilənin cəmi ($|q| < 1$).

FUNKSIYALAR VƏ QRAFIKLƏR

Ədədi funksiya. Funksiyanın təyin oblastı və qiymətlər çoxluğu, funksiyanın verilməsi üsulları. Funksiyanın qrafiki. Funksiyanın sıfırları. Funksiyanın artması və azalması, dövriliyi, təkliyi, cütliyü. Qiyyvat funksiya. Mürekkeb funksiya. Tərs funksiya. Xətti, kvadratik funksiyalar. $y = k/x$, $y = |x|$, $y = \sqrt{x}$ funksiyalarının xassələri və qrafikləri.

TRİQONOMETRİK FUNKSİYALAR

Bucağın dərəcə və radian ölçüsü. Bucağın radian ölçüsünü dərəcə ölçüsü ilə və tərsinə ifadəsi. İxtiyari bucağın sinusu, kosinusu, tangensi və kotangensinin tərifi. Sinus, kosinus, tangens, kotangens funksiyalarının xassələri və qrafikləri. Eyni arqumentin trigonometrik funksiyaları arasındakı astılıqlılar. Çevirmə dəsturları. İki bucağın cəmi və fərqlinin kosinusu sinusu və tangensi. İkiqat bucağın trigonometrik funksiyaları. Yarımargumentin trigonometrik funksiyaları. $\sin x$ və $\cos x$ -ni $\tan(\alpha/2)$ ilə ifadəsi. Eyni adlı trigonometrik funksiyaları cəminin və fərqlinin hasilə çevriləməsi. Trigonometrik funksiyaların hasilinin cəmi çevriləməsi. Tərs trigonometrik funksiyalar, onların xassələri və qrafikləri.

TRİQONOMETRİK TƏNLİKLER

Trigonometrik tənliliklər və onların həlli üsulları.

ÜSTLÜ VƏ LOQARİFMİK FUNKSİYALAR

Üstlü funksiya, onun xassələri və qrafiki. Ədədin loqarifm və onun xassələri. Loqarifmik funksiyanın xassələri və qrafiki. Üstlü və loqarifmik ifadələrin çevriləməsi.

ÜSTLÜ VƏ LOQARİFMİK TƏNLİKLƏR.**ÜSTLÜ VƏ LOQARİFMİK BƏRBƏRSİZLİKLƏR**

Üstlü tənlik, onun həll üsulları. Üstlü bərabərsizliklərin həlli. Loqarifmik tənliklərin həlli. Loqarifmik bərabərsizliklərin həlli.

ƏN SADƏ HƏNDƏSİ FİQURLAR. ÇEVİRƏ

Parça. Parçaların müqayisəsi. Parçalar üzərində əməllər. Bucaq. Bucaqların növü. Bucaqların müqayisəsi. Bueağın tənbələni. Bucağın dərəcə və radian ölçüsü. Qonşu və qarşı-hqli bucaqlar. Perpendikulyar düz xətlər. Perpendikulyar və maliilər. Maliin proyeksiyası. Kəsişən və paralel düz xətlər. Planimetriya aksiomları. İki düz xətin üçüncü düz xələ koşinəsindən alınan bucaqlar. Düz xətlərin paralellik əlamətləri. Uyğun tərəfləri paralel və uyğun tərəfləri perpendikulyar olan bucaqlar.

Çevrə. Daire. Düz xələ çəvrənin qarşılıqlı vəziyyəti. Çevrəye toxunan. İki çəvrənin qarşılıqlı vəziyyəti. Mərkəzi bucaq. Daxili çəkilmüş bucaq. Çevrədə mütonasib parçalar. Daxili və xaricə çəkilmüş çəvrələr. Çəvrənin və çevrə gövşünün uzunluğu. π ədədi.

ÜÇBUCAQLAR

Üçbucaq və onun əsas elementləri. Üçbucağın medianı, tənbələni, hündürüyü. Üçbucağın perimetri. Medianların xassəsi. Tənbələrin xassəsi. Bərabərənlər üçbucağın xassələri. Üçbucağın daxili bucaqlarının cəmi. Üçbucağın xaricə bucağının xassəsi. 30° -lı bucaq qarşısındaki katetin xassəsi. Pifagor teoremi. Düzbucaqlı üçbucağın tərəfləri və bucaqları arasındaki münasibətlər. Kongruent füqurlar. Üçbucaqların kongruentlik əlamətləri. Üçbucaq bərabərsizliyi. Sinuslar teoremi. Kosinuslar teoremi. Üçbucağın xaricinə və daxilinə çəkilmiş çəvrə. Xaricə və daxili çəkilmüş çəvrələrin radiuslarının üçbucağın tərəfləri ilə əlaqəsi. Üçbucaqların həlli.

DÖRDBUCAQLILAR VƏ ÇOXBUCAQLILAR

Sınıq xətt. Qapalı sınıq xətt. Çoxbucaqlı. Qabarış çoxbucaqlı. Qabarış çoxbucaqlının daxili və xarici bucaqlarının cəmi. Dördbucaqlı. Paraleloqram, onun xassələri və əlamətləri. Düzbucaqlı, romb, kvadrat və onların xassələri. Fales teoremi, üçbucağın orta xətti. Trapesiya və onun orta xətti. Dördbucaqlıların daxilinə və xaricinə çəkilmiş çəvrələr. Düzgün çoxbucaqlının daxilinə və xaricinə çəkilmiş çəvrələr, onların radiuslarını hesablamak üçün düsturlar.

FİQURLARIN SAHƏSİ

Kvadratin, düzbucaqlının, paraleloqramın, üçbucağın, rombin, trapesiyinin və ixtiyari çoxbucaqlının sahəsi. Dairənin və onun hissələrinin sahəsi.

KOORDİNALTLAR USULU. HƏRƏKƏT. OXŞARLIQ. VEKTORLAR

Müstəvidə və fəzada Dekart koordinat sistemi. Parçanın orta nöqtəsinin koordinatları. İki nöqtə arasında məsafə düsturu. Düz xətin tənliyi. Düz xətin bucaq əmsali. Çəvrənin tənliyi. Hərəkət, ox simmetriyası, mərkəzi simmetriya, müstəviyə nəzərən simmetriya, paralel köçürülmə. Homotetiya. Füqurların oxşarlığı. Üçbucaqların oxşarlıq əlamətləri. Düzbucaqlı üçbucaqda düz bucaq nöpsindən hipotenusa endirilmiş hündürlüyün xassələri. Oxşar füqurların perimetrləri və sahələri nisbəti. Müstəvidə və fəzada vektorlar. Vektorun uzunluğu (mütəqəq qiyaməti, modulu). Vektorların toplanması və çıxılması. Vektorun ədədə vurulması. Vektorun komponentləri. Komponentlərinə görə vektorun uzunluğunun hesablanması. Komponentləri ilə verilmiş vektorlar üzərində əməllər. Müstəvidə vektorun kollinear olmayan iki vektor fizrləşdirilishi. Vektorun koordinat vektorları üzərə ayrılmış. İki vektorun skalar hasilisi.

FƏZADA DÜZ XƏTLƏRİN VƏ MÜSTƏVİLƏRİN QARŞILIQLI VƏZİYYƏTİ

Stereometriyanın aksiomları. Fəzada düz xətlərin qarşılıqlı vəziyyəti. Düz xətlərin paralellik əlamətləri. Düz xələ müstəvinin paralellik əlaməti. Müstəvilərin paralellik əlaməti. Paralel müstəvilərin xassələri. Fəzada düz xətlərin perpendikulyarlığı. Düz xələ müstəvinin perpendikulyarlıq əlaməti. Perpendikulyar və maliilər. Üç perpendikulyar haqqında teorem. Nöqtədən müstəviyə qədər olan məsafə. İki müstəvinin perpendikulyarlıq əlaməti. Çarpaz düz xətlər arasındakı bucaq və məsafə. Düz xələ müstəvi arasındakı bucaq.

ÇOXÜZLÜLƏR, ONLARIN SƏTHİ VƏ HƏCMI

Ikiüzlü, üçüzlü və çoxüzlü bucaqlar. Çoxüzlü. Prizma. Paralelepiped. Paralelepipedin üzərinin və diaqonallarının xassələri. Piramida. Kəsik piramida. Düzgün çoxüzlülər. Prizma, piramida və kəsik piramidanın yan və tam səthi. Düzbucaqlı paralelepipedin, düz və mail prizmanın, piramidanın, kəsik piramidanın həcmi.

FIRLANMA FİQURLARI. ONLARIN SƏTHİ VƏ HƏCMI

Silindr və konus. Silindrin və konusun müstəvi ilə kəsiyi. Sfera və küra. Küranın müstəvi ilə kəsiyi. Küranın hissələri. Çoxüzlülər fırlanması füqurların müxtəlif kombinasiyaları. Silindrin, konusun və kəsik konusun yan və tam səthinin sahəsi. Sferanın sahəsi. Silindr, konus və kəsik konusun həcmi. Küranın həcmi. Oxşar fəza füqurlarının səthlərinin sahələri və həcmi nisbəti.

ƏSAS ƏDƏBİYYAT SİYAHISI

1. N. Qəhrəmanova, F. Hüseynov. Riyaziyyat 5 – Bakı, 2020.
2. S. İsmayılova, A. Hüseynova. Riyaziyyat 6 – Bakı, 2021.
3. S. İsmayılova, S. Abdurahimov. Riyaziyyat 7 – Bakı, 2022.
4. N. Qəhrəmanova, M. Kərimov, İ. Hüseynov. Riyaziyyat 8 – Bakı, 2023.
5. N. Qəhrəmanova, M. Kərimov, İ. Hüseynov, Riyaziyyat 9 – Bakı, 2020.
6. N. Qəhrəmanova, M. Kərimov, İ. Hüseynov, Riyaziyyat 10. – Bakı, 2022.
7. N. Qəhrəmanova, M. Kərimov, Ə. Quliyev, Riyaziyyat 11. – Bakı, 2023.

ƏLAVƏ ƏDƏBİYYAT SİYAHISI

1. "Riyaziyyat" vəsaiti. "Abituriyent" jurnalının 1-ci nömrəsinin əlavəsi – Bakı, 2019.
2. Riyaziyyat. 5-11-ci siniflər üçün "Qızılətləndirmə tapşırıqları" kitabları. "Abituriyent" jurnalının 1-ci nömrəsinin əlavəsi – Bakı, 2023.
3. Riyaziyyat. Test toplusu. "Abituriyent" jurnalının 1-ci nömrəsinin əlavəsi – Bakı, 2023.

Program Dövlət İmtahan Mərkəzində 08 sentyabr 2023-cü il tarixində keçirilib. İclasda (Protokol № 1) müzakirə edilərək qəbul olunmuşdur.

İclasın rəhbəri: fiziqa-riyaziyyat elmləri doktoru, professor M.H.Yaqubov.

Dövlət İmtahan Mərkəzi programın hazırlanmasında zəhməti olan iştirakçılar dərin minnətdarlılığını bildirir.

XARİCİ DİL

(İngilis, alman, fransız, rus, ərəb və fars dilləri)

Təqdim olunan program V-XI siniflərin tədris materialları əsasında hazırlanmışdır.

İmtahanda fənn kurikulumunun Xarici dil fənni üçün müəyyən etdiyi 4 ("Dinləyib-anlama", "Danışma", "Oxu" və "Yazı") məzmun xətti aid alt standartların hamisi üzrə bilik və bacarıqların yoxlamılması 2023/2024-cü tədris ilində də mümkün deyil. Bəzi alt standartların tətbiqinin yoxlaması üçün müəyyən vasitələr tətbiq edildiyindən, onlarla bağlı tapşırıqlardan istifadə olunması məqsədə uyğun hesab edilmir. "Danışma" məzmun xətti üzrə bilik və bacarıqlar buraxılış imtahannu hələ ki, yoxlanılmışdır.

Program əsas etibarilə 3 ("Dinləyib-anlama", "Oxu" və "Yazı") məzmun xətti üzrə alt standartların yoxlamılması və qiymətləndirilməsi üçün verilmiş materialları əhatə edir.

"Dinləyib-anlama" məzmun xətti üzrə, əsasən, aşağıdakılara uyğun bilik və bacarıqlar yoxlanılır:

- müraciətlər zamanı sualları cavablandırmaq,
- müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək,
- dinlənilən mətnədəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq və s.

"Oxu" məzmun xətti ilə bağlı, əsasən, aşağıdakılara uyğun bilik və bacarıqlar yoxlanılır:

- Mətnədəki əsas fikri müəyyən etmək;
- Mətin bütün bütöv hissələrini fərqləndirmək;
- Mətnədəki əsas fakt və hadisələri seçmək, qruplaşdırmaq;
- Mətnədəki fakt və hadisələri təhlil etmək və s.

"Yazı" məzmun xətti üzrə, əsasən, aşağıdakılara uyğun bilik və bacarıqlar yoxlanılır:

- Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurmaq;
- Müxtalif əşya və hadisələri təsvir etmək;
- Müxtalif konstruksiyalı cümlələri düzgün yazmaq;
- Cümələləri və abzasları düzgün əlaqələndirmək üçün bağlayıcı vasitələrdən istifadə etmək;
- Orfoqrafiya, qrammatika və durğu işarəsi qaydalarına əməl etmək.

İNGİLİZ DİLİ

FONETİKA (PHONETICS)

İngilis dilinin hərf və səs tərkibi. Səs-hərf münasibəti. Sözlərdə səs tərkibi ilə hərf tərkibinin bir-biriə uyğun gəlməməsi halları. Hərf və hərf birləşmələrinin oxunuş qaydaları. Uzun və qısa sait səsler. Monoftonqlar və diftonqlar. Kar və cingiltili samit səsler.

Açıq və qapalı heca. Vurğu.

LEKSİKOGOLOGİYA (LEXICOLOGY)

Sözün leksik və qrammatik mənajları. Sözlərin quruluşca növləri: sadə, düzəltmə, mürekəb sözlər. Təkənənəli və çoxmənəli sözlər. Sinonimlər (Synonyms). Antonimlər (Antonyms). Söz birləşmələri (Collocations). Nitq etiketi.

Sözdüzeləlmə (Word formation). İsim düzəldən suffiksler: -er, -ment, -tion (-sion), -ness, -ity, -ing, -th, -dom, -ship.

Sifat düzəldən suffiksler: -less, -ful, -able, -y, -ly (a weekly newspaper). -ous, -ish və prefiksler: pre-, un-, in-, (im-, ir-, il-), -dom, -ship.

Sayı düzəldən suffiksler: -teen, -ty, -th.

Feil düzəldən suffiksler: -ify, -ize, -ate, -en və prefiksler: en-, dis-, re-, un-, il-, in-, ir-, mis-.

Zərf düzəldən suffiksler: -ly (fluently, to publish weekly), -ward(s) (forward, upward).

MORFOLOGİYA (MORPHOLOGY)

İsim (The Noun). İsimin əsas qrammatik əlamətləri. Xüsusi və ümumi isimlər. Ümumi isimlərin təsnifatı. Konkret və mücərrəd isimlər. Toplu isimlər. Maddi isimlər. Sayılan və sayılmayan isimlər.

Tək və cəm isimlər. Yalnız təkdə işlenən isimlər; sayılmayan – maddi və mücərrəd isimlər.

Yalnız cəmde işlenən isimlər. Cəm forması xüsusi qaydılarda düzəldən isimlər. Tək və cəm forması eyni olan isimlər.

İsimin halları: adlıq hal (*The Common Case*) və yiyəlik hal (*The Genitive / Possessive Case*).

Cənli varlıqları bildirən isimlərin yiyəlik halının düzəldiləməsi (*the student's answer, the students' answers, the child's toys, the childrens' toys*). Cənli və cansa varlıqları bildirən isimlərdə yiyəlik halının of sözünü ilə ifadə edilməsi.

Bəzi cansız varlıqları bildirən isimlərlə (zaman bildirən ölkə, şəhər, fosil, ay, gün, ilduz və planet bildirən isimlərlə) yiyəlik hal şəkilçisinin işlənməsi.

Artıklı (The Article). Qeyri-müyyəyənlilik (*a, an*) və müyyəyənlilik (*the*) artıklärı. Artıklärın işlədilmə və işlədilməmə halları.

Sifat (The Adjective). Sifatın adı (*Positive Degree*) müqayisə (*Comparative Degree*) və üstünlük (*Superlative Degree*) dərəcəsi. Müqayisə və üstünlük dərəcələrini düzəldilməsi və işlədilməsi. Müqayisə və üstünlük dərəcələri kökündən dəyişməklə düzəldən sifətlər: *bad – worse – the worst, good – better – the best və s.*

Sifatın bağlayıcı feillərlə (*to be, to taste, to seem, to smell, to look, to feel, to become*) işlədilməsi: *She feels bad. He looked happy.*

Than, (not) as ... as, not so ... as bağlayıcıları ilə düzəldə konstruksiyalar.

İsimləşmiş (substantivləşmiş) sifətlər (*the rich, the wounded və s.*).

Say (The Numeral). Miqdar və sıra sayıları. Sıra sayılarının düzəldilməsi.

Əvəzlilik (The Pronoun). Əvəzliliklərin növləri.

Şəxs əvəzlikləri (Personal Pronouns). Şəxs əvəzliliklərinin həlli: adlıq hali (*The Nominative Case*) və obyekt hali (*The Objective Case*).

Yiyəlik əvəzlikləri (Possessive Pronouns). Aslı (isimlə işlənən) və müstəqil (isimsiz işlənən) formaları.

Qeyri-müəyyən əvəzliklər (Indefinite Pronouns): *some, any* və onların törəmələri.

One qeyri-müəyyən əvəzliyinin işlədilməsi.

Many, much, little, a little, few, a few əvəzliliklərinin işlənməsi.

A lot (of), lots (of), plenty (of) sözlərinin işlənməsi.

Təyini əvəzliklər (Defining Pronouns): *all, both, other (the other, others), another, each, every, everybody, everyone, everything.*

Qayğılı əvəzlikləri (Reflexive Pronouns): *myself, yourself, himself, herself, itself, ourselves, yourselves, themselves.*

İşarə əvəzlikləri (Demonstrative Pronouns): *this, that, these, those.*

Sual (Interrogative Pronouns), nisbi (Relative Pronouns) və bağlayıcı (Conjunctive Pronouns) əvəzliliklər: *who, which, what, whose, whom, that.* Tamamlıq funksiyasında olan nisbi əvəzliliklərin atılı bilməsi.

İnkar əvəzlikləri (Negative Pronouns): *no, nobody, no one, nothing.*

Zərf (The Adverb). Tərzi-hərəkət zərlərinin müqayisə və üstünlük dərəcələrinin düzəldilməsi və işlədilməsi.

Sual və bağlayıcı zərlər (when, where, why, how).

Yer, zaman və tezlik bildirən (*often, usually, seldom* və s.) zərlər.

Ölçü və dərəcə zərləri: *very (very cold), quite (quite calm), too (too much), enough (well enough, clever enough).*

Ədat (The Particle). *Too, also, either* ədatları və onların işlədilməsi (*The police agreed with it too.*).

Feil (The Verb). Feilin dörd əsas forması (*Basic Forms of the Verb*). Məsdər (*The Infinitive*); Keçmiş sadə zaman forması (*The Past Simple*), İndiki zaman feili sıfatı (*The Present Participle*); Keçmiş zaman feili sıfatı (*The Past Participle*).

To be, to have və to do feilləri.

Feilin xəhər şəklinin dörd zaman qrupu: 1. Sadə (qeyri-müəyyən) zaman formaları (*Simple Tenses*); 2. Davamedici zaman formaları (*Continuous Tenses*); 3. Bitmiş zaman formaları (*Perfect Tenses*); 4. Bitmiş davamedici zaman formaları (*Perfect Continuous Tenses*).

To be going to ifadəsi.

İndiki sadə zaman formasının (*The Present Simple*) düzəldilməsi və işlədilməsi.

Keçmiş sadə zaman formasının (*The Past Simple*) düzəldilməsi və işlədilməsi. Qaydalı və qaydasız feillər (*Regular and Irregular Verbs*). *Used to + məsdər* söz birləşməsi.

Gələcək sadə zaman formasının (*The Future Simple*) düzəldilməsi və işlədilməsi.

Keçmişə nəzərən gələcək sadə zaman formasının (*The Future Simple in the Past*) düzəldilməsi və işlədilməsi.

İndiki davamedici (*The Present Continuous*), keçmiş davamedici (*The Past Continuous*) və gələcək davamedici (*The Future Continuous*) zaman formalarının düzəldilməsi və işlədilməsi.

İndiki bitmiş (*The Present Perfect*), keçmiş bitmiş (*The Past Perfect*), gələcək bitmiş zaman (*The Future Perfect*), indiki bitmiş davamedici (*The Present Perfect Continuous*) zaman formalarının düzəldilməsi və işlədilməsi.

Zamanların uzlaşması (*The Sequence of Tenses*).

Modal feillər (*The Modal Verbs*) və onların ekvivalentləri: *can (could), may (might), must, to have to, to be able to, need, ought to, should.*

Feilin məchul növü (*The Passive Voice*). İndiki sadə zaman (*The Present Simple*), Keçmiş sadə zaman (*The Past Simple*), Gələcək sadə zaman (*The Future Simple*), İndiki bitmiş zaman (*The Present Perfect*), keçmiş bitmiş zaman (*The Past Perfect*), İndiki davamedici zaman (*The Present Continuous*) və keçmiş davamedici zaman (*The Past Continuous*) formalarının məchul növdə işlədilməsi.

Modal feillərin (*can, may, must, should*) məchul növə işlənməsi (*Modal Verbs in the Passive Voice*).

Feilin əmr şəklinin (*The Imperative Mood*) düzəldilməsi və işlədilməsi.

Real şərt budaq cümleleri (*Zero Conditional, Conditional I*) (*If you come, I'll show you interesting pictures; If you heat ice, it melts.*).

Feilin şəxssiz (rəsiflənməyən) formaları. Məsdər (*The Infinitive*), İndiki və keçmiş zaman feili sıfatları (*The Present Participle, The Past Participle*), Cərund (*The Gerund*). Onların düzəldilməsi və işlədilməsi.

Feilin icbar növü (*The Passive Causative*). (*To have/get something done*).

Söötönü (The Preposition). *In, on, at, next to, from, behind, between, opposite, in front of, around, round, for, before, after, into, since, till, until, by, to, with, without, under, of, out of, despite, in spite of, because of.*

Bağlayıcı (The Conjunction). Tabesiz və tabeli bağlayıcılar (*because, and, but, so, or, as...as, not as...as, if, when, before, after, that, neither...nor, either...or, both...and, not only...but also, while, whereas, although, though*).

Bağlayıcı sözlər (*who, which, whom, what, whose, that, when, where, how, why*).

SİNTAKSIS (SYNTAX)

Sada cümələ (The Simple Sentence). Ünsiyyətdəki məqsədinə görə cümlənin növləri. Nəqli cümələ (*The Declarative Sentence*) (tasdiq və inkar formaları), sual cüməlesi (ümumi, xüsusi, seçmə və ayırtıcı suallar), əmr cüməlesi, nida cüməlesi. Cümle üzvləri. Baş və ikinci dərəcəli üzvlər. Xəberin mübtəda ilə uzlaşması.

There formal sözü ilə başlayan cümlələr.

Mürakkəb tamamlı (The Complex Object). *Advise, allow, ask, expect, order, remind, tell, want, permit, promise + object + to do sth. (I want you to help him.)*

Let, make + object + do sth (The story made us laugh).

See, hear, watch, feel, notice + object + doing sth/do smth (I saw her crossing (cross) the street).

Sadə cümlədə söz sırası.

"So do I. Neither do I." tipi cümlələr.

Şoxssız cümlələr: *It is cold. It is early. It is morning. It is snowing.*

Mürökəb cümlo (The Composite Sentence). Tabesiz və tabeli mürakkəb cümlələr (*The Compound and The Complex Sentences*).

Vasitəsiz və vasitəli nişq (*Direct and Indirect Speech*). Vasitəsiz nişqın vasitəli nişqə çevrilməsi.

Nəqli cümlələrin, ümumi, xüsusi sual və əmr cümlələrinin vasitəli nişqdə düzgün işlənməsi (*He asks if I know the Japanese language*).

Vasitəli suallar (*Included/Embedded questions*).

ƏSAS ƏDƏBİYYAT SİYAHISI

1. K.Heydərova, G.Qurbanova, S.Məmmədova. English. 5-ci sinif. – Bakı, 2020.
2. F.Hüseynova, N.Bağirova. English. 6-ci sinif. – Bakı, 2021.
3. K.Heydərova, G.Qurbanova, S.Məmmədova. English. 6-ci sinif. – Bakı, 2021.
4. K.Heydərova, G.Qurbanova, S.Məmmədova. English. 7-ci sinif. – Bakı, 2022.
5. K.Heydərova, G.Qurbanova, S.Məmmədova. English. 8-ci sinif. – Bakı, 2023.
6. Q.Quliyeva, X.Rüstəmova, G.Nadirova. English. 9-cu sinif. – Bakı, 2020.
7. K.Heydərova, G.Qurbanova, S.Məmmədova. English. 10-cu sinif. – Bakı, 2022.
8. K.Heydərova, G.Qurbanova, S.Məmmədova. English. 11-ci sinif. – Bakı, 2023.

ƏLAVƏ ƏDƏBİYYAT SİYAHISI

1. English. Vəsait. "Abituriyent" jurnalının xüsusi buraxılışı. – Bakı, 2019.
2. İngilis dili. 5-11-ci sınıflar üçün "Qiymətləndirmə tapşırıqları" kitabları. "Abituriyent" jurnalının 1-ci nömrəsinin əlavəsi. – Bakı, 2023.
3. O.Musayev. "İngilis dilinin grammatikası". Bakı, 2007.
4. "İngiliscə – Azərbaycanca lüğət". "Abituriyent" 1-ci nömrəsinin əlavəsi. – Bakı, 2021.
5. İngilis dili. Test toplusu. "Abituriyent" jurnalının 1-ci nömrəsinin əlavəsi. – Bakı, 2023.

*Program Dövlət İmtahan Mərkəzində
18.09.2023-cü il tarixində keçirilmiş iclasda
(Protokol №2) müzakirə edilərək qəbul olunmuşdur.
İclasın rəhbəri: filologiya üzrə fəlsəfə doktoru
Ş.A.Musayeva.*

*Dövlət İmtahan Mərkəzi programın hazırlanmasında
zəhməti olanlara minnətdarlığını bildirir.*

ALMAN DİLİ

FONETİKA (DIE PHONETIK)

Alman dilinin hərf və səs tərkibi. Səs-hərf münasibəti. Uzun və qısa sait səsler. Səs və hərf birləşmələri. Difonqlar, affrikatlar.

Söz vurğusu. Mürekkeb sözlərdə vurğu. Ayrılan və ayrılmayan ön şəkilçili feillərdə vurğu.

LEKSİKA (DIE LEXIK)

Sözün leksik mənası. Təkmənalı və çoxmənalı sözlər. Sinonimlər (*Synonyme*). Antonimlər (*Antonyme*). Sabit söz birləşmələri və nitq etiketləri, atalar sözləri.

Sözdürəltmə (Die Wortbildung). -er, -ler, -ner, -ling, -ist, -ent, -ant (kişi cinsli); -ung, -heit, -keit, -in, -schaft, -ei, -tion, -tät (qadın cinsli); -um, -chen, -lein suffiksleri və ge-prefiks ilə düzələn (orta cinsli) isimlər (*das Gebäude, das Gebirge* və s.).

-ig, -lich, -los, -bar, -sam, -isch suffiksleri və un- ön şəkilçisi (prefiks) ilə düzələn sıfatlar.

Ayrılan (*an-, ab-, aus-, auf-, mit-, zu-, bei-* və s.) və ayrılmayan (*er-, ver-, ge-, be-, zer-, ent-, miss-, emp-*) ön şəkilçiləri və -ieren suffiks ilə düzələn feiller.

Mürekkeb feillərin (*kennen lernen, zurück kehren, fort gehen, stehen bleiben, zurück fahren, spazieren gehen* və s.) işlədilməsi.

MORFOLOGİYA (DIE MORPHOLOGIE)

İsim (Das Substantiv). İsimlərin quruluşca növləri. İsimin əsas qrammatik əlamətləri; cinsi, halı və kəmiyyəti. Cinsin məna və suffikslərə görə təyin olunması.

İsimlərin cəmlənməsi (*Pluralbildung der Substantive*): I tip: -e, ² e; II tip: -n, -(e)n; III tip: -er, ² er; IV tip: -; ²; V tip: -s.

İsimlərin təkdə hallanması (*Deklination der Substantive im Singular*); qüvvətli, zəif və qadın cinsli isimlərin hallanması. Xüsusi hallanma (*der Name, der Gedanke, der Friede, der Buchstabe und das Herz*):

Nom. – der Wille; das Herz

Gen. – des Willens; des Herzens

Dat. – dem Willen; dem Herzen

Akk. – den Willen; das Herz

İsimlərin cəmdə hallanması (*Deklination der Substantive im Plural*):

Nom. – die Bücher

Gen. – der Bücher

Dat. – den Büchern

Akk. – die Bücher

Cəmdə sonu -s, -en (-n) ilə bitən isimlər *Dativ* hələndə -i qəbul etmirlər.

Artikl (Der Artikel). Artiklin növləri: müəyyən (*der bestimzte Artikel*) və qeyri-müəyyən (*der unbestimmte Artikel*) artikllər. Artiklin cins, hal, kəmiyyət bildirməsi. Müəyyən və qeyri-müəyyən artiklin hallanması. Artiklin isələməsi və düşməsi halları.

Sıfat (Das Adjektiv). Sıfatın əsas qrammatik xüsusiyyətləri.

Sıfatın dərəcələri (*Steigerungsstufen der Adjektive*): ad (*Positiv*), müqayisə (*Komparativ*) və üstünlük (*Superlativ*) dərəcələri.

Müstəsna hallar (*Ausnahmen*) (*gut – besser – am besten* der (*die, das*) beste, *Pl. die besten; nah-näher-am nächsten, der (*das, die*) nächste, Pl. die nächsten; hoch, höher, am höchsten* der (*das, die*) höchste, *Pl. die höchsten; viel-mehr- am meisten* wenig-minder-am mindesten və s.).

Sıfatın hallanması (*Deklination der Adjektive*). Sıfatları zəif, qüvvətli və qarışq hallanması (*schwache, starke ungemischte Deklinationen der Adjektive*).

Sıfatın cümlədə funksiyaları:

a) sıfatın ismi-xəbər kimi işlənməsi: (*Das Gras ist grü* Der Tag ist lang. Die Straße ist breit);

b) sıfatın təyin kimi işlənməsi: (*das grüne Gras, der lange Tag, die breite Straße, die guten Lehrer*).

c) Sıfatın isimləşməsi

Əvəzlik (Das Pronomen). Əvəzliyin məna növləri: şəx (Personalpronomen), yiylilik (Possessivpronomen), qayıdı (Reflexivpronomen), sual (Fragepronomen), işarə (Demonstrativpronomen), qeyri-müəyyən (unbestimmte Pronomen), şəxssiz (impersonliches Pronomen), inka (negative Pronomen) və nisbi əvəzliklər (Relativpronomen).

Əvəzliklərin hallanması (Deklination der Pronomen).

- Kein inkar əvəzliyinin hallanması və işlədilmesi.
- Man (qeyri-müəyyən şəxs) və es (şəxssiz) əvəzlikləri.
- Alle, niemand, jemand əvəzliklərinin işləməsi.
- Nisbi əvəzliklərin (der, das, die, Plural die, welcher, welches, welche, Pl. welche) hallanması və işlədilmesi.
- Es əvəzliyinin çoxmənalılığı.

Say (Das Zahlwort). Miqdar, sıra və kosr sayıları (Kardinal-, Ordinal- und Bruchzahlen). Miqdar və sıra sayılarının düzəldilmesi. Sıra sayılarının hallanması və işlədilmesi.

Miqdar və sıra sayılarının tarix göstəricisi kimi işlənməsi (1999-neunzehuhundertheunundneunzig, 2018-zweitausendachtzehn, 15 oktyabr – der fünftzehnte Oktober və s.).

Mürəkkəb sayıların yazılışı.

Zərf (Das Adverb). Zərlərin mənaca növləri: yer (Adverbien des Ortes / Lokaladverbien), zaman (Adverbien der Zeit / Temporaladverbien), tərz-i-hərəkət (Adverbien der Art und Weise), kəmiyyət zərləri (Adverbien des Grades).

Müqayisa və üstünlük dərəcələri xüsusi yolla düzələn zərlər:

viel	mehr	am meisten
gern	lieber	am liebsten
wenig	minder	am mindesten
bald	eher	am ehesten və s.

Feil (Das Verb). Feilin üç əsas forması (Drei Grundformen des Verbs: sagen - sagte - gesagt; lesen - las - gelesen). Əsas, köməkçi, qaydalı, qaydasız və modal feillər (Voll- und Hilfsverben: sein, haben, werden); (regelmäßige Verben: machen, spielen, hören); (unregelmäßige Verben: wissen, stehen, tun); (Modalverben: wollen, mögen, sollen, müssen, können, dürfen). Ayrılan və ayrılmayan önsəkilçili feillər (trennbare Verben: aufmachen, einkaufen, mitnehmen); (untrennbare Verben: besuchen, erzählen, gefallen).

Feilin zaman formalarının (Zeitformen des Verbs): Präsens, Imperfekt (Präteritum), Perfekt, Plusquamperfekt, Futurum-I) düzəldilmesi və işlədilənisi (Bildung und Gebrauch der Zeitformen). Zaman formalarının uzlaşması (Kongruenz der Zeitformen).

Feilin idarəsi (Rektion des Verbs); sözönüüz və sözönüülü idarə.

Feilin təsviflənməyən formaları. Məsdər, feili-sifat I, feili-sifat II (Der Infinitiv, Partizip I, Partizip II). Onların təzadılmasi, sıfat və zərf kimi işlədilənisi və hallanması. Partizip formalarının isimləşməsi.

Məsdər (Der Infinitiv). Məsdərin zu ilə (beginnen, bitten, vergessen və s.) və zu-suz (gehen, fahren, modal feillər və "lassen" modal feili) işlədilənisi: Der Lehrer beginnt zu diktieren. Wir beschließen heute den Jungen zu besuchen. Wir gehen Bücher holen. Wir müssen gut lernen.

Məsdər qrupları və məsdər tərkiblərinin işlədilənisi: in...zu+Infinitiv, ohne...zu+Infinitiv, statt...zu +Infinitiv ərkibləri.

Feilin əmr forması (Der Imperativ). Əmr formasının təzadılması və işlədilənisi (Sprich richtig aus! Sprecht richtig aus! Sprechen Sie richtig aus!).

Feilin məcbul növü (Das Passiv). Präsens, Imperfekt (Präteritum), Perfekt, Plusquamperfekt, Futurum Passiv-in təzadılənisi, işlədilənisi,

Sözönüülər (Die Präpositionen).

Dativ halını tələb edən sözönüüləri: mit, nach, bei, von, u, aus, außer, seit və s.

Akkusativ halını tələb edən sözönüüləri: durch, für, ohne, in, gegen, bis, entlang.

Dativ və Akkusativ halını tələb edən sözönüüləri (Wechselpräpositionen): in, an, auf, hinter, neben, zwischen, vor, unter, über.

Genitiv halını tələb edən sözönüüləri: wegen, während, trotz, statt (anstatt) və s.

In, an, um sözönüülərinin zaman mənasında işlənməsi (in diesem Jahr, in diesem Monat, im Monat Mai, im Januar; in der Woche, in der Nacht; am 24. Mai, am Montag, am Samstag; um 2 Uhr, um 9 Uhr).

Bağlayıcılar (Die Konjunktionen). Tabesizlik (und, denn, aber, darum, deshalb, deswegen, entweder...oder, weder...noch, sowohl ...als auch, nicht nur... sondern auch) və tabelilik (dass, ob, als, wenn, nachdem, weil, damit və s.) bildirən bağlayıcılar.

SINTAKSIS (DIE SYNTAX)

Sade cümlə (Der einfache Satz). Cümənin mənaca növləri. Nəqli, sual və əmr cümlələri (Aussage-, Frage- und Imperativsätze). Sade cümlənin grammatik əsası. Mübtəda və xaborın şəxso və kəmiyyətə görə uzlaşması. Sade cümlədə söz sırası. İnkarlıq bildirən nicht və kein sözlərinin cümlədə yeri.

Mürəkkəb cümlə (Der zusammengesetzte Satz). Tabesiz və tabeli mürəkkəb cümlə (Satzreihe und Satzgefüge). Təsviflənən feilin baş və budaq cümlədə yeri. Budaq cümlədə söz sırası (Die Wortfolge im Nebensatz).

Budaq cümlənin növləri: tamamlıq (die Objektsätze), toyin (die Attributsätze), zərflik (die Adverbialsätze) budaq cümlələri: zaman – die Temporalsätze, sabob – die Kausalsätze, məqsəd – die Finalsätze, şərt – die Bedingwigssätze.

ƏSAS ƏDƏBİYYAT SİYAHISI

1. Ç.Qurbanlı, İ.Məmmədova, A.Məmmədova Deutsch. 5-ci sinif. – Bakı, 2020.
2. F.Veysəlli, Z.Quliyev, İ.Məmmədova. Deutsch. 6-ci sinif. – Bakı, 2021.
3. S.Adişova. Deutsch. 6-ci sinif. – Bakı, 2021.
4. S.Adişova. Deutsch. 7-ci sinif. – Bakı, 2022.
5. İ.Məmmədova. Deutsch. 8-ci sinif. – Bakı, 2023.
6. F.Veysəlli, Z.Quliyev, İ.Məmmədova. Deutsch. 9-cu sinif. – Bakı, 2020.
7. T.Karimbaylı. Deutsch. 10-cu sinif. – Bakı, 2022.
8. T.Karimbaylı. Deutsch. 11-ci sinif. – Bakı, 2023.

ƏLAVƏ ƏDƏBİYYAT SİYAHISI

1. "Deutsch". Vəsait. "Abituriyent" jurnalının xüsusi buraxılışı. – Bakı, 2019.
2. "Deutsch". Buraxılış imtahani modelini uyğun qiymətləndirmə vəsitsləri. "Abituriyent" jurnalının xüsusi buraxılışı. – Bakı, 2023.
3. Məktəblinin almanca-azərbaycanca lüğəti. "Abituriyent" jurnalının xüsusi buraxılışı. Bakı, 2001.

Program Dövlət İmtahan Mərkəzində 18.09.2023-cü il tarixində keçirilmiş iclasda (Protokol №2) müzakirə edilmiş, qəbul olunmuşdur.

Ictəsən rəhbəri: R.T.Həsənova.

Dövlət İmtahan Mərkəzi programın hazırlanmasında zəhməti olanlara minnətdərləğimi bildirir.

FRANSIZ DİLİ

FONETİKA (LA PHONÉTIQUE)

Fransız dilinin ses və hərf tərkibi. Ses-hərf müəsibətləri. "Əlaqə" (*la liaison*) və "bağlanması" (*l'enchaînement*) hadisələri. Açıq və qapalı heca. Heca bölgüsü.

LEKSİKA (LE LEXIQUE)

Sözün leksik və qrammatik mənaları. Tekmənalı və çoxmənalı sözlər. Sinonimlər (*les synonymes*). Antonimlər (*les antonymes*). Sabit söz birləşmələri. Sözlərin quruluşca növləri: sadə və düzəltmə sözlər.

Sözdüzeləlmə (la dérivation). Suffixlərlə (-ment, -ème, -té, -ier, -ière və s.) və prefikslerlə (re-(ré-), in-, anti-, contre- və s.) düzələn sözlər.

QRAMMATİKA (LA GRAMMAIRE)

MORFOLOGİYA (LA MORPHOLOGIE)

İsim (le nom). İsimin əsas qrammatik əlamətləri. Ümumi və xüsusi isimlər. Sayılan və sayılmayan isimlər. Canlı və cansız isimlər. Kişi və qadın cinsli isimlər. Qadın cinsli isimlərin düzəldilməsi. İxtisas, peşə, milliyət bildirən isimlərin qadın cinsinin düzəldilməsi qaydaları.

İsimlərin tek və cəm forması. İsimlərin cəm formasının düzəldilməsi. Xüsusi qaydalar, o cümlədən -al, -au, -eau ilə bitən isimlərin cəm forması. Cəm şəkilçisi qəbul etməyən isimlər.

Artıkl (l'article). Artıklın növləri: qeyri-müəyyən (*l'article indéfini*) və müəyyən (*l'article défini*) artıklär. Müəyyən artıklın qısa forması (*l'article élidé*).

Artıklın birləşmiş formaları (*les articles contractés*): *au, aux, du, des*.

Hissə bildirən artıklär (*les articles partitifs*): *du, de la, de l'*. İnkər formada, habelə kəmiyyət, çəki, həcm, ölçü və s. bildirən sözlərdən sonra hissə bildirən artıklın *de* ilə əvəzlenməsi. Sayılmayan isimlərin qarşısında hissə bildirən artıklın əvəzinə müəyyən artıklın işlənməsi halları.

Müəyyən artıklın *le, la, l'*, *les* formalarının şəxsi əvəzliklərinin eyni formalarından fərqləndirilməsi; birləşmiş artıklın *du* formasının hissə bildirən *du* artıklından fərqləndirilməsi; qeyri-müəyyən artıklın *des* formasının birləşmiş artıklın *des* formasından fərqləndirilməsi.

Artıklın *de* ilə əvəzlenməsi.

Artıklın işlədilməməsi halları.

Sifat (l'adjectif). Sifatın əsas qrammatik əlamətləri. Sifatın qadın cinsinin düzəldilməsi. Milliyət bildirən sifatların qadın cinsi. Cinsə görə dəyişməyən sifatlar.

Sifatın cəm formasının düzəldilməsi. -al suffiks ilə bitən sifatların cəm forması. Xüsusi hallar. Sifatın aid olduğu isimlə cinsə və kəmiyyətə görə uzlaşma xüsusiyyətləri. Sifatın cümlədə yeri. İsimdən əvvəl işlənən sifatlar. *Quel (quelle, quels, quelles)* sifatının aid olduğu sözlə uzlaşma xüsusiyyəti.

Sifatın dərəcələri (*les degrés des adjectifs*): adi (*le degré positif*), müqayisə (*le degré comparatif*) və üstünlük (*le degré superlatif*) dərəcələri. Müqayisə və üstünlük dərəcələrinin düzəldilməsi və işlədilməsi.

Le plus və *le moins* ilə ifadə olunan üstünlük dərəcəsi. *Bien, fort, extrêmement* ilə ifadə olunan mütləq üstünlük dərəcəsi.

Bon, mauvais, petit sifatlarının müqayisə və üstünlük dərəcələri.

Qeyri-müəyyən sıfətlər : *plusieurs, tout, toute, tous, toutes, même* və s. *Tout* və *même* qeyri-müəyyən sıfətlərinin işlənmə xüsusiyyətləri.

İşara və mənsubiyət sıfətləri (determinatifləri) (*les adjectifs (ou les déterminatifs) démonstratifs et possessifs*).

Sifatın sintaktik funksiyaları.

Say (le nom de nombre). Miqdar və sıra sayıları.

Sıra sayılarının düzəldilməsi və işlədilməsi.

Əvəzlik (le pronom). Əvəzliklərin növləri.

Şəxsi əvəzlikləri (*les pronoms personnels*). Şəxsi əvəzliklərinin vurgusuz və vurgulu formaları; onların işlənmə xüsusiyyətləri. Vasitəsiz və vasitəli tamamlıq funksiyasında işlənən şəxsi əvəzliklərinin işlənmə xüsusiyyətləri və onların cümələdə yeri.

Sual əvəzlikləri (*les pronoms interrogatifs*) : *qui?*, *qui est-ce qui?*, *qu'est-ce qui?*, *qui est-ce que?*, *qu'est-ce que?*, *à qui?*, *de qui?*, *à quoi?*, *de quoi?* və s.

Qeyri-müəyyən əvəzliklər (*les pronoms indéfinis*) : *on, tout le monde, personne, tout, rien, chacun, quelqu'un, tous, autre, nul, tel* və s. qeyri-müəyyən əvəzliklərin işlənmə xüsusiyyətləri.

İşara əvəzlikləri (les pronoms démonstratifs). İşara əvəzliklərinin sadə və mürəkkəb formaları.

Mənsubiyət əvəzlikləri (les pronoms possessifs). Mənsubiyət əvəzliklərinin işlənmə xüsusiyyətləri.

Nisbi əvəzliklər (*les pronoms relatifs*). Nisbi əvəzliklərinin sadə (*qui, que, dont, où*) və mürəkkəb (*lequel, laquelle, lesquels, lesquelles, auquel, auxquels, duquel, desquels* və s.) formaları.

En və y zərf əvəzlikləri. Onların işlənmə xüsusiyyətləri və sintaktik funksiyaları.

Zərf (l'adverbe). Zərfin quruluşca növləri: sadə və düzəltmə zərflər; -ment suffiks ilə tərzi-hərəkət zərflərinin düzəldilməsi və onların cyni suffiksələr düzələn isimlərdən fərqləndirilməsi.

Zərfin monaca növləri: yer, zaman, tərzi-hərəkət, təsdiq, inkar, miqdar və s. bildirən zərflər.

Beaucoup, peu, assez, plus, trop və s. miqdardan bildirən zərflərin fejlin mürəkkəb zaman formalarında yeri.

Pius de ..., des milliers de ... və s. sözlərin köməyi ilə qeyri-müəyyən miqdardan ifadəsi.

Zərfin dərəcələri (les degrés des adverbes). Müqayisə və üstünlük dərəcələrinin düzəldilməsi və işlədilməsi. *Beaucoup, peu, bien, mal* zərflərinin müqayisə və üstünlük dərəcələrinin xüsusi yolla düzəldilməsi. *Souvent* - *plus souvent* - *le plus souvent* zərfin şiddətləndirmə dərəcəsinin (*le degré d'intensité*) ifadəsi kimi.

Feil (le verbe). Feilin xəbar şəkli zamanları.

Xəbar şəklinin sadə zaman formalarının (*le présent de l'indicatif, le futur simple, l'imparfait, le passé simple, le futur dans le passé*) düzəldilməsi və işlədilməsi.

Xəbar şəklinin mürəkkəb zaman formaları.

Mürəkkəb keçmiş zaman (*le passé composé*) və uzad keçmiş zaman (*le plus-que-parfait*) formalarının düzəldilməsi və işlədilməsi. *Être* köməkçi feilinin köməyi ilə düzələn mürəkkəb zaman formalarında feili sifatın (*le participe passé*) mübtəda ilə cinsə və kəmiyyətə görə uzlaşması. Keçmiş zaman feili sifatının təyin kimi işlənmə xüsusiyyəti.

Le futur proche (le futur immédiat) və le passé récent (le passé immédiat) zaman formalarının düzəldilməsi və işlədilməsi.

Xəbər şəkli zamanlarının uzlaşması (*la concordance des temps de l' indicatif*) : 1. İndiki zaman planı (*plan du présent*). 2. Keçmiş zaman planı (*plan du passé*).

Pronominal feillər (*les verbes pronominaux*) və onların feilin sadə və mürəkkəb zaman formalarında təsrif xüsusiyyətləri.

Modal feillər (*les verbes modaux*): *pouvoir*, *vouloir*, *devoir*. Modal feillərin təsrif və işlənmə xüsusiyyətləri.

Feilin əmr şəkli (*le mode impératif*). Əmr şəklinin təsdiq və inkar formaları.

Feilin şərt şəklinin indiki zamanının (*le conditionnel présent*) düzəldilməsi və işlədilməsi. *Si* bağlayıcısından sonra zaman uzlaşması.

Feilin arzu şəklinin indiki zamannın (*le subjonctif présent*) düzəldilməsi və işlədilməsi. İşlek 3-cü qrup feillərinin (*venir*, *prendre*, *faire*, *être*, *avoir*, *aller*, *savoir*, *pouvoir*, *vouloir* və s.) *subjonctif présent* zamanında təsrifləri.

Feilin məchul növü (*la voix passive*). Machul növün düzəldilməsi və işlədilməsi.

Feilin icbar növü (*la voix factitive*). İcbar növünün düzəldilməsi və işlədilməsi.

Feilin təsriflənməyən formaları (*les formes non-personnelles du verbe*) : feili sıfot (*le participe*). İndiki zaman feili sıfot (*le participe présent*), keçmiş zaman feili sıfot (*le participe passé*). Feili bağlama (*le gérondif*) və onun sintaktik funksiyaları.

Sözönürlər (les prépositions) : *à*, *avant*, *avec*, *après*, *de*, *devant*, *chez*, *pendant*, *par*, *pour*, *près de*, *sous*, *sur*, *parmi*, *entre*, *sans* (*sans+verbe*; *sans+nom*), *derrière*, *en*, *au milieu de*, *vers* (zaman və məkan mənalarda), *autour de*, *au-dessus de*, *au-dessous de*, *jusqu'à* (zaman və məkan mənalarda), *dans* (zaman və məkan mənalarda), *depuis* və s. Ölkə və şəhər adları qarşısında sözönürlərin işlənmə xüsusiyyətləri.

Bağlayıcılar (les conjonctions). Tabesizlik (*et*, *ou*, *mais*, *car*, *donc* və s.) və təhəllilik (*que*, *parce que*, *comme*, *dès que*, *torsque*, *pendant que*, *quand*, *si* və s.) bağlayıcıları.

Inkar hissəcikləri: *ne ... pas*, *ne ... jamais*, *ne ... rien*, *ne ... plus*, *ne ... personne* və s.

Que və *si* qüvvətləndirici sözlər.

Est-ce que sual ifadəsi.

Ne ... que məhdudlaşdırıcı ədat kimi.

SINTAKSIS (LA SYNTAXE)

Sadə cümə (*la proposition simple*). Sadə cümlənin mənaca növleri: nəqli, sual, əmr və nida cümlələri. Nəqli cümlədə söz sırası.

Sual cümlələrinin düzəldilməsi qaydaları.

Ümumi sualtı eümlələr: sual intonasiyası vasitəsi ilə düzələn sual cümlələri; *est-ce que* sual ifadəsinin köməyi ilə düzələn sual cümlələri; inversiya üsulu ilə düzələn sual cümlələri: sadə inversiya, mürəkkəb inversiya. Müstəsnə qaydalar.

Sual cümlələrinin söz sırası.

Cümlənin baş üzvləri. Mübtəda (*le sujet*). Canlı və cansız isimlər ifadə olunan mübtədanın sualları: *Qui?* *Qui est-ce qui?* *Qu'est-ce qui?*

Xəbər (*le prédicat*). Feili xəbər (*le prédicat verbal*). Feili xəbərin sualları. İsmi xəbər (*le prédicat nominal*). İsmi xəbərin sualları: cansız və canlı isimlərlə ifadə olunan ad hissənin sualları (*Qu'est-ce que c'est?* *Qui est-ce?*); sıfətlə ifadə olunan ad hissənin suali (*Comment?*); rəng bildirən

sıfatla ifadə olunan ad hissənin suali (*De quelle couleur ...?*); sayıla ifadə olunan ad hissənin suali (*Combien?*).

Vasıtəsiz və vasıtəli tamamlıqlar (*les compléments d'objet direct et indirect*). Canlı (*Qui ? Qui est-ce que?*) və cansız (*Que? Qu'est-ce que?*) isimlər ifadə olunan vasıtəsiz tamamlıqların sualları; şəxs əvəzlikləri ilə ifadə olunmuş vasıtəsiz və vasıtəli tamamlıqların işlənmə xüsusiyyətləri.

Təyin (*le complément attributif*). Təyinə verilən sual əvəzliyinin (*Quel, quelle, quels, quelles*) aid olduğu sözlə cinsə və kəmiyyətə görə uzlaşması. Sayla ifadə olunan təyinin sualları. *Combien de* ilə başlanan sual cümlələrində söz sırası.

Zərfliklər (*les compléments circonstanciels*). Tərzihərəkət, zaman, yer və sabəh zərfliklərin işlənmə xüsusiyyətləri; *-ment* suffiks ilə düzələn tərzihərəkət zərflikləri. *Car* və *à cause de* ilə sabəbin ifadəsi.

Əmr cümlələri (*les propositions impératives*). Əmr cümlələrinin təsdiq və inkar formalarının düzəldilməsi. Əmr cümlələrində söz sırası.

Inkar cümlələri (*les propositions négatives*): *ne ... pas*, *ne ... rien*, *ne ... personne*, *ne ... jamais* və s. vasıtəsi ilə düzəldilən inkar cümlələri.

Ne ... que məhdudlaşdırıcı ədat kimi.

C'est ... qui, *c'est ... que* vasıtəsilə mənanın xüsusi nəzərə çarpdırılması.

Voici və *voilà* ilə işlənən cümlələrdə söz sırası.

Şəxssiz cümlələr (*les propositions impersonnelles*) və şəxssiz feillər (*les verbes impersonnels*). İl şəxssiz əvəzliyinin cümlədə rolü. Yalnız şəxssiz formada işlənən feillər. Həm şəxssiz və həm də şəxslü formada işlənən feillər.

Il y a ifadəsinin təsdiq, sual və inkar formaları.

Məsdar cümlələri (*les propositions infinitives*).

Mürəkkəb cümlə (*la phrase*).

Tabesiz mürəkkəb cümlələr (*les phrases de coordination*).

Tabeli mürəkkəb cümlələr (*les phrases de subordination*). Budaq cümlələrin növləri.

Tamamlıq budaq cümləsi (*la proposition subordonnée complétive*). Təyin budaq cümləsi (*la proposition subordonnée relative*). Zərflik budaq cümlələri (*les propositions subordonnées circonstancielles*): zaman budaq cümləsi (*la proposition subordonnée de temps*); sabəh budaq cümləsi (*la proposition subordonnée de cause*); şərt budaq cümləsi (*la proposition subordonnée de condition*).

Əlavə (*l'apposition*). Əlavənin işlənəmə xüsusiyyətləri.

Vasıtəsiz (*le discours direct*) və vasıtəli nitq (*le discours indirect* yaxud *le discours rapporté*). Vasıtəsiz nitqin vasıtəli nitqə çevriləməsi qaydaları.

Nitq cümlələri.

ƏSAS ƏDƏBİYYAT SİYAHISI

1. A.Həsənova, S.İsazadə, M.Şükürova. *Le français*. 5-ci sinif. – Bakı, 2020.
2. C.Babaxanova, B.Ismayılov, R.İsayeva. *Le français*. 6-ci sinif. – Bakı, 2021.
3. I.Siriyeva. *Le français*, 6-ci sinif. – Bakı, 2021.
4. I.Siriyeva. *Le français*, 7-ci sinif. – Bakı, 2022.
5. I.Siriyeva, K.Rizvanova. *Le français*, 8-ci sinif. – Bakı, 2023.
6. C.Babaxanova, R.İsayeva, B.Ismayılov. *Le français*, 9-cu sinif. – Bakı, 2020.
7. Y.Orucova. *Le français*, 10-cu sinif. – Bakı, 2022.
8. Y.Orucova. *Le français*, 11-ci sinif. – Bakı, 2023.

ƏLAVƏ ƏDƏBİYYAT SİYAHISI

- “Le Français” Vəsait. “Abituriyent” jurnalının xüsusi buraxılışı. – Bakı. 2023.
- “Le Français”. Buraxılış imtahanı modelində uyğun qiymətləndirilmə vəsítələri. “Abituriyent” jurnalının xüsusi buraxılışı. – Bakı. 2023.
- Məktəblinin fransızca-Azərbaycanca və Azərbaycanca-fransızca hüqəti. “Abituriyent” jurnalının xüsusi buraxılışı. – Bakı. 2010.

Program Dövlət İmtahan Mərkəzində 18.09.2023-cü il tarixində keçirilmiş iclasda (Protokol № 2) müzakirə edilərək qəbul olunmuşdur.

Iclasın rəhbəri: filologiya üzrə fəlsəfə doktoru, professor C.O.Babaxanova.

Dövlət İmtahan Mərkəzi programın hazırlanmasında zəhməti olantara münəddərlığını bildirir.

RUS DİLİ

Фонетика. Орфоэпия. Орфография. Графика.

Звуки речи и буквы. Гласные звуки. Правописание безударных гласных о и е. Согласные звуки (твёрдые и мягкие, звонкие и глухие).

Оглушение и озвончение согласных.

Буквы, не обозначающие звуков речи (ъ, ѿ). Функции буквы ѿ: смягчающая (большой, гость), разделительная (семья, компьютер, пьеса, ружьё), грамматическая (ночь, рожь, помоць, мышь). Разделительная функция буквы ѿ (подъём, объяснение, съесть).

Гласные с двойной функцией (е, ё, ю, я).

Правописание гласных после шипящих ж, ш, ч, щ (жизнь, машина, чайка, роща, чудо, щука) и ц (цирк, цифра, пылёнок).

Лексикология.

Лексическое значение слова.

Прямое и переносное значение слова (золотое кольцо – золотое сердце, тяжёлая сумка – тяжёлая жизнь).

Синонимы. Антонимы.

Состав слова.

Основа и окончание. Корень. Приставка (-о-, от-, до-, по-, под-, про-, за-, на-, над-, в- (во-), с- (со-), вы-, к-, при-, пре-, пере-). Сuffix (-тель, -арь, -ость, -есть, -ок, -чик, -ик, -чик, -щик, -ша-, -ан-, -ян-, -к-, -ск-).

Грамматика.**Морфология.****Самостоятельные части речи.****Имя существительное.**

Собственные (Азербайджан, Кастиль, Таир, Лейла и др.) и нарицательные (площадь, гений, мужество), одушевлённые (дочь, люди, медведь, орёл) и неодушевлённые (спиртана, озеро, шахматы, народ, молодёжь) существительные.

Род имён существительных: мужской (портрет, юноша, дядя, герой, воробей, гений, октябрь, учитель, плац, путь, словарь, гость); женский (парта, радость, роль, жизнь, спешность, ночь, темпрадь, земля, армия); средний (здание, ружьё, дело, море), а также существительные среднего рода на -мя: (мяя, время, знамя, пламя, пламя, семя и др.).

Число имён существительных (стол – столы, кошка – кошки, газета – газеты, земля – земли, учебник – учебники, дом – дома, нация – нации, герой – герои, гений – гении, цель – цели, мать – матери, дочь – дочери, сын – сыновья, отец – отцы, здание – здания, поле – поля; озеро – озёра, яблоко – яблоки, плечо – плечи, ухо – уши, дерево – деревья, день – дни, учитель – учителя, имя – имена, человек – люди, ребёнок – дети).

Существительные, имеющие форму: а) только единственного числа (нефть, дружба, плавание, листья, детвора); б) только множественного числа (канкулы, сутки, пожницы, чернила).

Склонение имён существительных. Разносклонямы (путь, имя, знамя и др.) и особо склоняемые существительные (гений, история, задание).

Несклоняемые существительные (такси, кафе, пельмо).

Имя прилагательное.

Общее понятие о прилагательных (большой, белый, высокий, тихий, деревянный, книжный, утренний, зимний, лесной, медвежий, малый).

Сравнительная и превосходная степень прилагательных (интересный – интереснее, более интересный, менее интересный, интереснейший, самый интересный; плохой – хуже, хороший – лучше, маленький – меньше, чистый – чище).

Полные и краткие прилагательные (полезный – полезен, красивый – красив, глубокий – глубок и др.).

Склонение прилагательных. Согласование прилагательных с существительными в роде, числе и падеже (интересная работа, интересный спектакль, интересное занятие, интересные книги).

Имя числительное.

Числительные (один, одиннадцать, сто, двести тридцать, первый, второй, третий, одиннадцатый, сотый, двести тридцатый) и т. д. Склонение числительных.

Употребление числительных с существительными (один день, одна дорога, одно слово, одни сутки; две други, два слова, две подруги; оба спортсмена, оба окна обе сестры; десять книг, сто дней, тысяча килограммов; первая учительница, первый звонок первое число, первые катикулы; один год, два – три четыре года; пять – двадцать лет, сто сорок лет, тысяча лет и т. д.).

Местоимение.

Личные (я, ты, он, она, оно, мы, вы, они) притяжательные (мой, твой, свой, наш, ваши, его, её, их) указательные (этот, тот, столько, такой) вопросительные (кто? что? какой? который? сколько?) и т. д.

Склонение местоимений.**Глагол.**

Неопределённая форма глагола (говорить, читать, заболеть, писать, пить, спать, хотеть, бежать, дать есть, сесть, сидеть, лечь, лежать, везти, крикнуть).

Возвратные глаголы (учиться, смеяться, бороться, улыбаться).

Вид глагола. Несовершенный и совершенный вид (рассказывать – рассказывать, приносить – привести, решать – решить, объяснять – объяснить, толкать – толкнуть, спрятать – поспрятать, хвастаться – сказать и т. д.).

Время глагола: настояще (играет, идёт, может, пьёт, ест, везёт, несёт, спасает, нечёт, умывается); прошедшее (играл, играл, мог, мог, ел, ешё, вёз, принёс, привёз, спас, испёк, умылся); будущее (будет играть, сыграет; будет идти, пойдёт; будет мочь, сможет; будет пить, выпьет; будет есть, съест; будет везти, привезёт; будет нести, принесёт; будет спасать, спасёт; будет печь, испечёт; будет умываться, умоется).

Стяжение глагола (изменение глаголов настоящего и будущего времени по лицам и числам).

К I спряжению относятся глаголы, у которых неопределенная форма оканчивается на -ать, -еть, -омъ, -уть, -ять, -ымъ (решать, болеть, колоть, объяснять, заниматься, обмануть, открыть, улыбнуться и т. д.).

I спряжение (знать – я знаю, ты знаешь, он (она) знает, мы знаем, вы знаете, они знают; открыть – я открою, ты откроешь, он (она) откроет, мы откроем, вы откроете, они откроют; заниматься – я занимаюсь, ты занимаешься, он (она) занимается, мы занимаемся, вы занимаетесь, они занимаются; одеться – я оденусь, ты оденешься, он (она) оденется, мы оденемся, вы оденетесь, они оденутся; улыбнуться – я улыбнусь, ты улыбнешься, он (она) улыбнётся, мы улыбнёмся, вы улыбнётесь, они улыбнутся и т. д.).

Ко II спряжению относятся глаголы, у которых неопределенная форма оканчивается на -ить (говорить, чинить, повторить).

II спряжение (строить – я строю, ты строишь, он (она) строит, мы строим, вы строите, они строят; вылечить – я вылечу, ты вылечишь, он (она) вылечит, мы вылечим, вы вылечите, они вылечат; учиться – я учусь, ты учишься, он (она) учится, мы учимся, вы учитесь, они учатся; забеспокоиться – я забеспокоюсь, ты забеспокоишься, он (она) забеспокоится, мы забеспокоимся, вы забеспокоитесь, они забеспокоятся и т. д.).

Глаголы-исключения: брить, стегать (I спряжение); гнать, держать, дышать, слышать, терпеть, обидеть, видеть, ненавидеть, зависеть, вертеть, смотреть (II спряжение).

Разноспрягаемые глаголы (хотеть – я хочу, ты хочешь, он (она) хочет, мы хотим, вы хотите, они хотят; бежать – я бегу, ты бежишь, он (она) бежит, мы бежим, вы бежите, они бегут).

Особо спрягаемые глаголы (дать – я дам, ты дашь, он (она) даст, мы дадим, вы дадите, они дадут; есть – я ем, ты ешь, он (она) ест, мы едим, вы едите, они едят).

Наречие.

Наречия, отвечающие на вопросы когда? где? куда? откуда? как? почему? отчего? зачем? для чего? с какой целью? сколько? и т.д.: завтра, утром, поздно, здесь, далеко, вдали, рядом, направо, вверх, отюда, вслух, медленно, сгоряча, специально, назло, много, слишком, мало, очень и т. д.

Служебные части речи.

Предлоги: на, за, в (во), у, из, до, после, либо, вокруг,

возле, из-за, через, около, напротив, по, к (ко), с (со), над (надо), под (подо), перед, о (об, обо) и т. д.

Союзы и союзные слова: и, а, но, сколько, насколько, во сколько, в какой степени, в какой мере, пока, так как, потому что, чтобы, поэтому, если, если бы, хотя, несмотря на то что, как, где, куда, откуда, когда, как только, после того как, с тех пор как, прежде чем, какой, который, благодаря тому что, из-за того что и др.

Употребление частиц бы (бы), не, ни, -нибудь, -то и др.

Синтаксис.

Простое предложение.

Типы предложений по цели высказывания: повествовательные, вопросительные, побудительные.

Сложное предложение.

Сложные предложения с союзами и союзными словами и, а, но, сколько, на сколько, во сколько, в какой степени, в какой мере, пока, так как, потому что, чтобы, поэтому, если, если бы, хотя, несмотря на то что, как, где, куда, откуда, когда, как только, после того как, в то время как, с тех пор как, прежде чем, какой, который и др.

Диалог.

СПИСОК ОСНОВНОЙ ЛИТЕРАТУРЫ

1. Мамедова Д., Керимли Н. Русский язык. Учебник для 5 класса. – Баку, 2020.
2. Бедалов Ч., Бедалова Н., Гусейнова С. Русский язык. Учебник для 6 класса. – Баку, 2021.
3. Мамедова Д., Керимли Н., Зейналова М. Русский язык. Учебник для 6 класса. – Баку, 2021.
4. Мамедова Д., Керимли Н. Русский язык. Учебник для 7 класса. – Баку, 2022.
5. Пашаева А., Алиева С., Зейналова Н. Русский язык. Учебник для 8 класса. – Баку, 2023.
6. Пашаева А., Алиева С., Зейналова Н. Русский язык. Учебник для 9 класса. – Баку, 2020, 2023.
7. Пашаева А., Алиева С., Зейналова Н. Русский язык. Учебник для 10 класса. – Баку, 2022.
8. Пашаева А., Алиева С., Зейналова Н. Русский язык. Учебник для 11 класса. – Баку, 2023.

СПИСОК ДОПОЛНИТЕЛЬНОЙ ЛИТЕРАТУРЫ

1. "Rus dili". Пособие. Приложение к 1-ому номеру журнала "Абитурнент". – Баку, 2019.
2. "Rus dili". Biraxılış imtahanı modelində çüdün qızıtlığındırma vəsiyyəti. Приложение к 1-му номеру журнала "Абитурнент". – Баку, 2020.
3. "Rus dili". Test torşusu. Приложение к 1-ому номеру журнала "Абитурнент". – Баку, 2023.

Программа была обсуждена и принята 13.09.2023 года на собрании (Протокол № 2), проведённом в Государственном экзаменационном центре.

Руководитель собрания: доктор философии по педагогике Н.Ч. Бедалова.

ГЭЦ выражает благодарность, принимавшим участие в подготовке данной программы.

ƏRƏB DİLİ

FONETİKA

Səs-hərf münasibəti. Qısa və uzun saitlər. Saitlərin yazıda ifadəsi. Hərəkələr. Azərbaycan dilində oxşarı olan və olmayan arəb dili samitləri. Bəzi arəb dili samitlərindən evvel və ya sonra gələn [ə], [ə̄], [i] və [ī] saitlərinin qalınlaşması. İkişəkilli və dördşəkilli hərfələr. Şəmsiyə və qəməriyyə samitlər. [au] diftonqu və [ey] səs birləşməsi. Əlif, vav və ya hərfərinin vəzifələri. حروف المقطع, و, ي.

Hamza samiti. الهمزة. Dayaqsız və dayaqlı hamza. Heca. Vurğu.

LEKSİKA

Sözün orfoqrafik xüsusiyyəti. Sözün kök və əlavə samitləri. Ərəb dilində sözlərin əsasən üç və ya dörd, bəzən isə iki samitdən ibarət olması, idiomlar, alınma sözlər, sinonimlər مشترك (الاتضاد), antonimlər (التضاد) və omonim sözlər (الترادفات). Sabit söz modelləri. Xüsusi işlənmə qaydaları olan leksik vahidlər (məsələn: يَأْتِي، شَيْءٌ، سُنْدَقَةٌ... sözinin işlədilməsi, "ya... ya da", na... na da..., gəlinəcək isə... ifadələri: وَلَا... وَلَا... اَنْتَ... فَ... اَنْتَ... وَ s.). Müasir Azərbaycan dilində işlədilən arəb söz və ifadələri. İfadələr.

QRAMMATİKA (ال نحو)

MORFOLOGIYA (الصرف)

İsim (اسم). Ümumi isim. Xüsusi isim. (اسم الجنس). Xüsusi isimlərin uzlaşan təyini söz birləşməsində işlədilməsi. Isimlərin qrammatik cinsi التكبير و التأنيث. Təmərbutənin (هـ) müxtəlif mənalarda işlədilməsi. Qrammatik cinsin mənaya görə fərqləndirilməsi. Müzəkkər və müənnəs isimlər (الاسم المذكر والمؤنثة). İsimin müəyyənliliyi və qeyri-müəyyənliliyi (المعرفة والتکررة). Ad qruplu sözlərin təki (الفرد), təsnisi (الجمع) və cəmi (الجمع السالم) (المتثنى). İsimin hallanma növləri (الاسم): üchaltı hallanma, ikiballı hallanma (غير المنصرف), tərkibi hallanma, ballanmayan ad qruplu sözlər. İkiballı sözlərin üchallılığı çevriləməsi. Sabit modelli isimlər. Mekan və ya zaman bildirən isim modelləri (اسم المكان والزمان). Alat bildirən isim modelləri (اسماء الألات). Peşa sahibini bildirən isim modeli. Sahib mənali sözlər. نو و ذات و sözlərin işlədilməsi. Mürəkkəb isimlər.

Sifət (الصفة). Nisbi sifatlar رنگ و ya fiziki nöqsan bildirən sifatlar. Sifatın qrammatik cinsi التكبير و التأنيث (النوع اعراب الصفة). Sifatın hallanma növləri (الاسماء العلائقية في الصفة). Üç hallı sifatlar. İkiballı sifatlar. Sifatın sonrakı isimlə izafəti. Mürəkkəb sifat.

غیر sözü ilə başlanan mürəkkəb sifatlar. Sifotların dərəceləri (اسم التفضيل). Üstünlük dərəcesinin məsəloji və القاعدة والمفهولات) (النوع اعراب الصفة) təsviri yolla ifadəsi. Fail və mefullar (الفاعل والمفعولات).

Sayı (الإعداد الترتيبية). Sıra sayıları ve onların işlədilmə qaydası. Saatların dəqiqələrlə birləşdikdə ifadəsi (معرفة الوقت). Miqdər sayıları (الإعداد) Ayın, ilin tarixlerinin göstərilməsi. Mürəkkəb sayıları (الإعداد) və onların isimlərlə işlədilməsinə görə dörd qrupa bölünməsi. Kesr sayıları (الإعداد والمعدود) Bölgündürəcəsi say (الإعداد التوزيعي) Faizlərin ifadəsi.

Əvəzlilik (الضمائر المنفصلة). İşarə əvəzlilikleri (ضمير). İşarə əvəzlilikleri (اسماء الاستفهام) və sual sözləri (اسماء الاشارة).

əvəzliliklərin mübtəda və təyin kimi işlədilməsi. Bitişən əvəzliliklərin örnək (الضمائر المنفصلة) örnək qoşma; köməkçi nitq hissələri, isimlər və feillər işlədilməsini bildirməsi. Illəşmiş əvəzliliklərin «öz» mənasını bildirməsi. Illəşmiş əvəzliliklərin ismi cümlede xəber şəkilçisi kimi işlədilməsini bildirməsi. الاسماء الموصولة (الاسماء الموصولة).

Zərf (الظرف). Zərfərin təsirlik hal vasitəsi ilə emal gəlməsi və önqoşmali zərflər. Zərflik kimi işlədilən sözlər (المفعول المطلق). Hal zərfliyi. Mütləq tamamlıq (التفعل الثلاثي).

Feil (ال فعل). Ərəb dilində feillərin üçsamitli (الاعمال الرباعية) olması. Salim feillər (الاعمال السالمة) və ya dördsamitli (الاعمال المجردة) (ال فعل المزید فيه). Sad feillər (الاعمال المزید فيه) və düzəltmə feillər (الاعمال المتعددة). 1 bab salim feillərin keçmiş zamanı (الفعل الماضي), indiki-gələcək zamanı (الفعل المستقبل) və qəti-gələcək zamanı (الفعل المضارع). 2. feil zamanlarının inkar formaları (نفي الفعل). 1. bab feillərin məsədər (المصدر). fail (الفاعل) və məful (المفعول) formaları. Məsədərərin işlədilməsi (استعمال المصادر). Üçsamitli salim feillərin düzəltmə babları (الاعمال المزید فيه). Düzəltmə feillərin keçmiş və indiki-gələcək zamanda təsirif (تصريف الفعل المزید فيه في الماضي والمضارع). Düzəltmə babları məsədər, fail və məful formaları. Ön qoşmalı feillər. Təsir feillər (الاعمال الضرورية) və təsirsiz feillər (الاعمال الضرورية). Salim feillərin arzu (الاعمدة) (ال فعل المجزوم). şərti (ال فعل المجزوم) formaları. Arzu və şərt formalarından istifadə edilmə şərait. Əmr formasının məsələləri və təsviri yolla əmək gəlməsi. İnkərli əmr (نفي الامر). Salim feillərin səda və düzəltmə bəblərdə machul növü (المفعول المجهول). Kömək feillər (كأن وآخواتها). Qeyri-salim feillərin təsnifikasi (الاعمال السالمة). Hamzəli feillər (الاعمل المهزوز). Boş (الاعمل الأجرف) və bu köklərdə baş verən fonet dəyişikliklər. Fəx (feilin müxtəlif mənada işlədilməsi).

Köməkçi nitq hissələri (الحروف). Bağlayıcılar, qoşmalar və onların cümələdə rolü, birləşən aynı yazılan ön qoşmalar. Ədatlar (الادوات). İnkər ədatları (نفي أدوات). İnkər ədatlarının işlədilməsi.

SINTAKSIS

Söz birləşməsi (الكلمة المترتبة). Uzlaşan təyini söz birləşməsi. Bitişən əvəzlilikli sözlərin uzlaşan təyini söz birləşməsi tərkibində işlənməsi. Izafət və onun növü (الإضافة وائراعها). Çoxtərəfli izafət. Həmcins üzvlü izafət (الإضافة باعضاً متجانسة). Tərəflərindən biri isim olmayı izafət. Qarışq təyini söz birləşmələri (الإضافة بالتعت).

Cümənin baş üzvləri və onların ifadə vasitələri (كأن وآخواتها). Tərkibi xəbə Vasitəli tamamlığı ilhdəsi.

İsmi cüməla (الجملة الاسمية). Xəberin ad qruplu sözü (isim sifat, say, əvəzlilik və zərf) ifadə edilməsi. Səda müxtəlif ismi cümələdə söz sırası (ترتيب الكلمات في الجملة الاسمية البسيطة).

Sual cüməsi (الجملة المزالية). Sual cüməsinin ifadə vasitələri.

Feili climita (الجملة الفعلية). Feili cümələrdə söz sırası. Mürəkkəb cüməla (الجملة المركبة). Tabesiz və tabeli mürəkkəb cümələr. Mübtəda, zaman, məqsəd, tamamlıq (المتعلقة بالمقدمة والتأخير).

الجملة الشرطية (شرط، الجملة الواقعية نعم)، hal (الجملة الواقعية لا)، budaq (الجملة الواقعية حالاً) يارانما üssülleri. كُلُّها bağılayıcı (المترافق) tabeli mürəkkəb cümlesi.

ƏDƏBİYYAT SİYAHISI

1. V.Məmmədəliyev, N.Cəlilova. Ərəb dili. 1-ci sinif. Bakı, 2008
2. V.Məmmədəliyev, R.Cəlilov, N.Cəlilova. Ərəb dili. 2-ci sinif. Bakı, 2010, 2018
3. V.Məmmədəliyev, R.Cəlilov, N.Cəlilova. Ərəb dili. 3-cü sinif. Bakı, 2011, 2018
4. V.Məmmədəliyev, R.Cəlilov, N.Cəlilova. Ərəb dili. 4-cü sinif. Bakı, 2012, 2018
5. V.Məmmədəliyev, R.Cəlilov, N.Cəlilova. Ərəb dili. 5-ci sinif. Bakı, 2015
6. Ə.Məmmədov. Ərəb dili. 2-ci sinif. Bakı, 1993.
7. Ə.Məmmədov. Ərəb dili. 3-cü sinif. Bakı, 1992.
8. Ə.Məmmədov. Ərəb dili. 4-cü sinif. Bakı, 1992.
9. Ə.Məmmədov. Ərəb dili. 5-ci sinif. Bakı, 1993
10. Ə.Məmmədov. Ərəb dili. 6-ci sinif. Bakı, 1994.

ƏLAVƏ ƏDƏBİYYAT SİYAHISI

1. "Ərəb dili" (Yeni təhsil programı (kurikulum) üzrə imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait). "Abituriyent" jurnalının xüsusi buraxılışı. – Bakı. 2019.

Program Dövlət İmtahan Mərkəzində 13.09.2023-cü il tarixində keçirilmiş işçi qrupunun iclasında (Protokol № 2) müzakirə edildərək qəbul olunmuşdur.

İşçi qrupunun rəhbəri: A.S. Şükürov.

Dövlət İmtahan Mərkəzi programın hazırlanmasında zəhməti olan işçi qrupunun üzvlərinə minnətdarlığını bildirir.

PROQRAMA ƏLAVƏ (QRAMMATİK TERİMİNLER LÜGƏTİ)

1. Fonetika	علم الأصوات اللفوية
2. Ərəb hərfəri	الحروف العربية
3. Azərbaycan dilində oxşarı olan və olmayan ərəb hərfəri	الحروف العربية المتشابهة و غير المتشابهة بالحروف الأذرباجانية
4. Ses	صوت (أصوات)
5. Hərəkələr	الحركات
6. Fətə	فتحة
7. Kəsrə	كسرة
8. Damma	ضمة
9. Sükun	جزء
10. Təşdid	شدة ، تثبيت
11. Uzunluq bildirən hərf(lər)	حرف(حروف) الفاء
12. Samit hərf	حرف صنایع
13. Sait hərf	حرف صنوي
14. Zəif hərfər	حرف العلة
15. Şəmsiyə və qəməriyyə samitlər	الحروف الشُّمُسيَّةُ وَ الْقَمَرِيَّةُ
16. Əlif, vav və ya hərfərinin vəzifələri	وظائف حروف ا، و، ي
17. Diftong	إدغام حرف في الجملة
18. Birleşdirici həmza	همسة الواصل
19. Ayırıcı həmza	همسة القطع
20. Dayaqsız həmza	همسة على الناطر
21. Dayaqlı həmza	همسة على الغريب
22. Həmza dayağı	از تکار لہمزة
23. Heca	مقطوع (مقطاع) ثانية
24. Vurğu	الثانية
25. Kök samiti	حرف اصلني
26. Leksika	مثل اللغة
27. İsim	الاسم
28. Sözün kök ve əlavə samitləri	المعروف الأصليّة و المزيّدة للكلمات
29. Üçsamitli	ثلاثية الأصل
30. Dördksamitli	رباعية الأصل
31. Alınma sözlər	الكلمات التخيلية
32. Sinonimlər	(التشابه) ات
33. Antonimlər	ضد (اًضدًا)، مضاد
34. Omonimlər	مشترك (ات) قطبي
35. İdiomlar	عبارات اصطلاحية
36. Model (lər)	مقاييس (مقاييس)، وزن (وزن)
37. Modelə uyğun	متزون
38. Qrammatika	علم النحو
39. İsim	الاسم
40. Xüsusi isim	اسم العلم
41. Ümumi isim	اسم الجنس
42. Tə-mərbuta	ثانية مزروطة
43. Müənnəs söz	كلمة مؤثثة
44. Müzəkkər söz	كلمة مذكره
45. Müştərək cinsli söz	كلمة مشتركة الجنس
46. Müənnəslik əlaməti	علامة الثانوية
47. Müəyyənlik	الشرقية
48. Müəyyənlik artılık	"ال" المعرفة
49. Qeyri-müəyyənlik	النكرة
50. Tek	المفرد
51. Təsnİye	المثنى ، الشتيبة
52. Cəm	الجمع
53. Düzgün cəm	الجمع السالم
54. Sınıq cəm	الجمع المذكر
55. Hallanma	الإغراق ، الصِّرَاف
56. Adlıq hal	مزروع
57. Yiyəlik hal	متجرور
58. Təsirlilik hal	متصوب
59. Əvəzedici tənvin	تشريح البعض
60. Üchaltı	متصرف بثلاث علامات الإعراب
61. İKİHALİ	غير المتصروف
62. Hal əlaməti olmayan	بلا غلامة المتصروف
63. Məkan və zaman	أسماء المكان و الزمان
64. Alet bildirən isimlər	أسماء الآلات
65. Peşə sahibi bildirən sözlər	أسماء الصناعة
66. Mürəkkəb isimlər	الأسماء الفرعية
67. Sifot	المتفقة ، للتقت
68. Nisbi sıfatlar	الاسم المتصوب
69. Sifotin isimlə izafəti	تضافة الصيغة بالأسماء
70. Mürəkkəb sıfat	الصفة المركبة
71. Müqayisə dərəcəsi	درجات التفضيل التبني
72. Üstünlük dərəcəsi (inorsoloji)	اسم التفضيل(الموزفولوجي)
73. Üstünlük dərəcəsi (əsviri)	اسم التفضيل(التصويري)

74. Rəng və fiziki nöqsan bildirən sıfətlər	اسم اللون و نصوص أخضاعه اللبني	133. Ön qoşma(lar)	حرف (حروف) الجزء
75. Fail	بإنتِ المفعول، فاعل	134. Bağılayıcı(lar)	حرف (حروف) الخطب
76. Məful	بإنتِ المفعول، مفعول	135. Ədat(lar)	أدوات (أدوات)
77. Say(lar)	عند(الأعداد)	136. İnkar ədat(lar)	إذابة (آيات) اللغوي
78. Sıra sayıları	الأعداد الترتيبية	137. Mütləq inkar	لا ذاتية للجنس
79. Miqdar sayıları	الأعداد الأصلية	138. Şəri forması ilə işlənən ədatlar	لوات الجزم
80. Kəsr sayıları	الأعداد الكسرية	139. Arzu forması ilə işlənən ədatlar	لوات النصب
81. Bölüşdürücü sayılar	الأعداد التوزيعية	140. Sual ədatları	لوات الاستفهام
82. Faiz	نسبة مئوية	141. Uzlaşan təyini söz birləşməsi	عبارة الفنية الشاملة
83. Sayılan (isim)	النحو	142. Uzlaşma	نطاقية
84. Əvəzlik(lər)	الضمير (الضمائر)	143. Sifatın isimlə uzaşması	نطاقية المفتاح و المتنوّر
85. Şəxs əvəzlilikleri	الضمائر المثلثة	144. Təyinlənan (isim)	المؤضوف ، المتنوّر
86. Bitişən əvəzlilikler	الضمائر المثلثة	145. Söz birləşməsi	جذار لخطبة
87. I şəxs	مذكر (هـ)	146. İzafət	الاضافة
88. II şəxs	مذكر (هـ)	147. Səda izafət	الاضافة للبساطة
89. III şəxs	غائب (هـ)	148. Çoxtarəfli izafət	الاضافة الكثيرة للجرائب
90. İşara əvəzlilikleri	اسم (أسماء) الإشارة	149. Həmcins üzvlü izafət	الاضافة باعتماد متجانسة
91. Nisbi əvəzlilikler	اسم (أسماء) الموصول	150. Qarışq təyini söz birləşməsi	الاضافة بالثقب
92. Aid əvəzliyi	تضييق علىـ	151. Mübləda	منفذـا
93. Sual əvəzliyi	بإنتـ (خرفـ) الاستفهام	152. Köməkçi mübləda	المنفذـ المساعد
94. Zərf	الظرفـ (الظرفـ)	153. Fail	فاعـل
95. Feil	الفعلـ (الأفعالـ)	154. Xəbər	خبرـ
96. Üç kök samitli feil	الفعلـ الثلاثيـ الأصلـيـ	155. Tamamlıq	مفـعـولـ بهـ
97. Dörd kök samitli feil	الفعلـ الرباعـيـ الأصلـيـ	156. Hal zərfiyyi	ظـرفـ الحالـ
98. Feilin birinci kök samiti	فـاءـ الفـعلـ	157. Mütləq tamamlıq	المـفـعـولـ المـطلـقـ
99. Feilin ikinci kök samiti	غـيـرـ الفـعلـ	158. Səbab və məqsəd zərfi	مـفـعـولـ لـأـجلـهـ ، ظـرفـ السـبـبـ وـ القـصدـ
100. Feilin üçüncü kök samiti	لـامـ الفـعلـ	159. İsmi cümle	جملـةـ اسمـيـةـ
101. Salım feil	فعلـ سـالـمـ	160. Feili cümle	جملـةـ فعلـيةـ
102. Qeyri-salım feil	فعلـ غـيرـ سـالـمـ	161. Tabeli mürəkkəb cümle	جملـةـ مـزـكـيـةـ ثـائـعـةـ
103. Sadə feil(1 bab)	فعلـ مـجـزـأـ	162. Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümle	الجملـةـ الـواـقـعـةـ مـفـعـلـاـ بـهـ
104. Düzəltmə bab feillər	فعلـ الغـيـرـ يـدـيـهـ	163. Təyin budaq cümləli tabeli mürəkkəb cümle	الجملـةـ الـواـقـعـةـ نـعـناـ
105. Bab	بابـ	164. Zərf budaq cümləli tabeli mürəkkəb cümle	الجملـةـ الـظـرفـيـةـ
106. Köməkçi feil	فعلـ مـسـتـأـبـدـ	165. Şərt budaq cümləli tabeli mürəkkəb cümle	الجملـةـ الشـرـطـيـةـ
107. Başlangıç feilləri	أفعالـ التـذـرـوعـ	166. Hal budaq cümləli tabeli mürəkkəb cümle	الجملـةـ الـواـقـعـةـ حـالـاـ
108. Davamiyət feilləri	أفعالـ الـاستـفـارـ	167. Zaman budaq cümləli tabeli mürəkkəb cümle	الجملـةـ الـواـقـعـةـ ظـرفـ الزـمانـ
109. İndiki zamanda olan feil	فعلـ مـضـارـعـ	168. Səbab və məqsəd budaq cümləli tabeli mürəkkəb cümle	الجملـةـ الـواـقـعـةـ ظـرفـ
110. Keçmiş zamanda olan feil	فعلـ مـاضـيـ	169. İslənmə	الـسـبـبـ وـ القـصدـ
111. Gələcək zamanda olan feil	فعلـ مـسـتـقـبـلـ	170. İfadə	متـبـغـلـ
112. Feilin inkarı	نـفـيـ الفـعلـ	171. İslənməş	تـغيـيرـ (تـغـيـيرـ) لـفـظـيـ ، عـبـارـةـ
113. Məsələ	مـصـنـفـ	172. Tamamlı	مـسـتـغـلـ
114. Mim məsələri	مصدرـ وـبـيـعـ	173. Hallandır	إـكـملـ
115. Feil təsrifisi	تـصـرـيفـ الفـعلـ	174. Müxtəlif mənalar	أـغـرـبـ ، صـرـفـ
116. Təsirli feil	الفـعلـ المـتـعـدـيـ	175. Təyin et	الـعـمـانـيـ الـمـخـلـقـةـ
117. Təsirsiz feil	الفـعلـ الـلـازـمـ	176. Göstər, işarə et	غـيـرـ
118. Şərt formasında olan feil	الفـعلـ المـفـجـرـوـمـ	177. Variant, bənd	اشـبـاعـ
119. Arzu formasında olan feil	الفـعلـ المـتـصـلـوـبـ	178. Uyğun, münasib	يـنـدـ (يـنـودـ) ، شـكـلـ (أشـكـالـ) ، نوعـ
120. Əmr forması	الأـنـفـرـ	179. Seçin	(أـنوـاعـ)
121. Əmrin inkarı (qadağan)	نـهـيـ الأـنـفـرـ		مـوـافـقـ ، مـنـابـبـ
122. Məchul növ	الفـعلـ المـخـهـوـلـ		لـخـلـازـواـ
123. Həmzəli feil	الفـعلـ المـهـمـوـزـ		
124. I kök samiti həmzəli	فعلـ فـارـهـ مـهـمـوـزـ		
125. II kök samiti həmzəli	فعلـ عـيـنـهـ مـهـمـوـزـ		
126. III kök samiti həmzəli	فعلـ لـامـهـ مـهـمـوـزـ		
127. Müdaaf feil	الفـعلـ المـخـاصـفـ		
128. Misal feil	الفـعلـ الـبـيـلـاـلـ		
129. Boş feil	الفـعلـ الـأـخـرـوـفـ		
130. Naqis feil	الفـعلـ الـأـقـصـىـ		
131. İkiqat qeyri-salım feil	الفـعلـ غـيرـ السـالـمـ مـرـتـينـ		
132. Köməkçi nitq hissələri	الـحـرـوفـ		

FARS DİLİ

DİL MATERİALLARI FONETİKA

Səs və hərf: sait səsler (uzun və qısa saitler). Diftong. Samit səsler. **ه** (kaf) və **ق** (qaf) hərfəri **ا**, **و**, **ي** saitlerindən və həmçinin **ئ** diftongundan avval gələrkən **ه** hərfinin «komissiya» sözünün ilk hərfi (**ك**) kimi, **ق** hərfinin isə «qaz» sözündəki (**ق**) kimi tələffüz olunması. Qalan bütün məqamlarda (**k**) və (**g**) səslerini bildirməsi.

Səs-hərf münasibatları. Fars hərfəri ilə yazılın sözlərin tərkibində hərfi işaretəsi olan səsler, yəni yazılın hərfər və hərfi işaretəsi olmayan **ء**, **ئ**, **ئ** səsleri. Sözdə hərfərlərə səslerin kəmiyyəti.

Bəzi hərfərin bir neçə səsi bildirməsi (məs: **ء** - **ا**, **و**, **ي**, **ئ** və **ئ**) və əksinə bir neçə hərfin cəmi səsi bildirməsi: (məs. **ز** səsinin hərfi işaretəri: **ذ** (zal) - **ڙ** (ze) - **ڦ** (zad) - **ڻ** (za)).

Bəzi hərfərin həm sait, həm də samit səsleri bildirməsi (məs. **ه** (ha) **هـ** (e) - **وـ** (waw) **وـ** (vav) **وـ** (ye) i. y hərfəri).

Fars dilində işlənən "təşid", "tonvın" və "hamzo" işaretəri. **خ** (eyn) hərfinin saitdən avval tələffüz olunmaması. Bəzi sözlərdə **څ** ("xe") ilə "**څـ**" elefin arasında yazılın "**څـ**" (vav) hərfinin tələffüz olunmaması. (məs.: **څـواهـرـ** - خواهـرـ خواهـنـ خواهـشـ) Vurğu. Heca. Hecada transkripsiyonun nəzərə alınması.

LEKSİKA

Sözlərin ifadə etdiyi mənalara görə təsnifi: əşya adları, ümumi və xüsusi ad bildirən sözlər (isim); əlamət, rəng və keyfiyyət bildirən sözlər (sifat); kəmiyyət, sira bildirən sözlər (say); iş, hal, hərəkət bildirən sözlər (feil); hərəkətin icrasının zamanını, məkanını, tərzini və s. xüsusiyyətlərini bildirən sözlər (zərf). Sade, düzəltmə (ön və son şəkilçilərlə düzələn sözlər) və mürəkkəb sözlər. Sinonim, omonim, antonim sözlər. Fars dilində işlənən ərab mənşəli sözlər. Məs.:

شعر - معا - ظهر - ضربة - غالب - مطيخ - ثروت - تحصيل

GRAMMATİKA

MORFOLOGİYA

NİTO HİSSƏLƏRİ

İsim. İsmə verilən suallar. İsmən mənaca növləri. Konkret, müəerrəd, ümumi və xüsusi, cəm və toplu isimlər. Mücərrəd isim düzəldən **ى** (i) (بای مصدری) şəkilçisini qəbul edən sözlərdə vurğunun yeri. (məs.:

(مطعى) - خوبى - پژرگى - كوبى - مطعى - خوبى - پژرگى - كوبى (və s.) Sonu "a", "u" və "e" saitleri ilə bitən sözlərdə "بای مصدری" - nin yazılış və oxunuşu qaydalıdır. İsmən qeyri-müəyyənlik kateqoriyası. Vurğunun yeri.

(مادش آموزى) - كتابى - آموزگارى - نويىنده اي (məs.: دانش آموزى - کتابى - آموزگارى - نویسنده ای) İsmən validlik kateqoriyası. İsmən kəmiyyət kateqoriyası: İsimlərin fars dilinə mənsub **هـ** (ha), **اـ** (an) və ərab mənşəli **اتـ** (at), **ونـ** (in) və **ونـ** (un) cəm şəkilçiləri ilə

cəmlənmə qaydaları. **اـ** (an) cəm şəkilçisi ilə cəmlənen sözlərin oxunuş və yazılış qaydaları. Sınıq cəm. İsmənin quruluşca növləri: sadə, düzəltmə və mürəkkəb isimlər. Mürəkkəb isimlərin tərkib hissələri. Azərbaycan dilindəki ismin hallarının fars dilində qarşılığı və ifadə qaydaları. Yiyəlik halın fars dilində verilməsində əsasən izafət tərkibindən (məs. tələbənin kitabı - کتاب داشجۇرۇ - سەپتە - پشت - سر: جلو - تزد - پەھلۇ - بېش - پشت - سر.).

İsmən mənsubiyyət kateqoriyası. Mənsubiyyət şəkilçiləri. İsmən xəberlik kateqoriyası. Xəber şəkilçilərinin oxunuş və yazılış qaydaları.

Sifət. Sifətə verilən suallar. Sifətin quruluşca növləri: sadə, düzəltmə və mürəkkəb sifatlar. Əlamət, keyfiyyət, oxşarlıq və rəng hildirən sifatlar. Sifətin dərəcələri. Adı, inüqayısa (**تر** - (ter) şəkilçili) və üstünlük (**ترىن** - (terin) şəkilçili) dərəcəsində işlənən sıfətlərin təyini söz birləşmələri tərkibində işlənmə yeri. Nisbi sıfatlar. İsmən sonuna vurğulu **ى** (i) (بای نسبت) (باي نسبت) şəkilçisini artırmaqla nisbi sıfatların əmələ galməsi.

چوبى - پشمى - تبريزى - شهرى مəs.:

Layiqlik bildirən **ى** (i) (بای نیافت) (باي نیافت) şəkilçisi.

مəs.: خوردىنى - ديدنى - خواندىنى - گفتىنى

Say. Saya verilən suallar. Sayın mənaca növləri. Miqdardı, sıra sayıları, kasr sayıları, onluq kasr və faiz. Təkliklər, 11-dən 19-a qədər miqdardı saylarının quruluşu, onluqlar, yüzüklər, minliklər, qarşıq-mürəkkəb sayılar. Onların rəqəmlərlə və hərfərlə yazılış, oxunuş qaydaları. Sıra sayılarının **مـ** (om), **مينـ** (omin), **مىـ** (omi) şəkilçiləri ilə əmələ galməsi. Miqdardı və sıra sayılarının söz birləşmələrində işlənmə yeri (yanaşma və izafət əlaqəsində). Ayın və ilin tarixlərinin fars dilində ifadəsi. Vaxtm saat və dəqiqələrlə ifadə qaydaları.

Əvvəzlik. Əvvəzliyin mənacea növləri. Şəxs əvvəzlikləri, işarə əvvəzlikləri, sual əvvəzlikləri, qeyri-müəyyən əvvəzliklər, qayıdış əvvəzlikləri, təyini əvvəzliklər. Üçüncü şəxsin tek və cəmində işlənən sinonim şəxs əvvəzlikləri.

Feil. Məsədər və onun şəkilçiləri. Feilin quruluşca növləri: sadə, düzəltmə, mürəkkəb feillər. Düzəltmə feilləri əmələ gətirmək üçün istifadə olunan ön şəkilçilər: فرو - پاز - در پاز Düzəltmə feillərlə onları əmələ gəlməsində iştirak edən sadə feillər arasındakı məna fərqləri. (məs.: خوردن - بخوردن - بـخوردن - بـخوردن - بـخوردن).

Feil əsasının ahnma qaydası. Feilin keçmiş zaman formaları: şühudi keçmiş ماضى مطلق (mazi-yc motlaq) və bitməmiş keçmiş ماضى استمرارى (mazi-ye estemarri) zaman formalarının təsdiq və inkar forması, vurğunun yeri. ماضى ملموس (mazi-ye malmus). Keçmiş zaman feili sıfatının əmələ gəlmə qaydası. Nəqli keçmiş ماضى نقلى (mazi-ye næqli) və uzaq keçmiş ماضى بعد (mazi-ye bəid) zamanlarının təsdiq və

inkarı və onlarda vurgunun yeri. Feili bağlama. Feillərdən kök alma qaydaları baxımından onların tam, qiyasi (qaydalı) və səməi (qaydasız) qruplara bölünməsi. Feilin indiki zamanı زمان حال (zaman-e hal) və onun təsdiq və inkarı, vurgusu. İndiki zamanın işlənmə yerindən asılı olaraq, həmdə onun Azərbaycan dilindəki qeyri-qəti gələcək zamanı bildirməsi. Feilin indiki zamanının davam forması ماضي المدى (mozare məlməs). Feilin qəti gələcək zaman forması ماضي مستقبل (mostəqbal). Qeyri-qəti və qəti gələcək zaman formalarının təsdiq və inkarı, vurgusu. Feilin əmr şəklə. Əmr şəklinin təsdiq və inkarı, vurgusu.

Feilin iltizam forması ماضي التزامي (mozare-ye eltezami), onnu işlənmə yerləri. İltizam formasının təsdiq və inkar şəklə, vurgunun yeri. Feilin vacib, bacarıq, şərt şəkilləri. Vacib şəklini əmələ getirmək üçün باید (bayed) və ya (bayesti), می بایست (mibayest)... sözlərindən, bacarıq şəklini əmələ getirmək üçün توافستن (təvanestən) feilindən, arzu və istək şəklini əmələ getirmək üçün خواستن (xastan) köməkçi feilindən və کاش (kaş). ای (ey) kas) köməkçi sözlərindən istifadə edilməsi və onların müxtəlif zamanlarda işlədilməsi. Feilin şərt şəklində اگر (əgər), هرگاه (hərgah) və در صورتیکه (dər surətikə) bağlayıcılarının işlədilməsi. Feilin təsirlik kateqoriyası. Təsirli və təsirsiz feillər. Feilin məlum və məchbul növləri.

Zərf. Zərfin mənaca növləri: zaman, mekan, miqdər və tərzi - hərəkət zərfəri. İnkər və oxşarlıq bildirən zərfər. Zərfin quruluşa növləri: səda, düzəltmə, mürəkkəb zərfər.

Qoşma. بے (be), با (ba), در (dər), از (əz), برای (bara-ye...) مانند (manənd-e...), مثل (mesl-e...) نظیر (nəzir-e) önqoşmaları və را (ra) sonqoşması. Önqoşmaların işlənmə məqsəmləri. Önqoşma kimi işlənən sözlər - söz-qoşmalar: نزد (nəzd), رو پیش (piş), ru, پهلو (pehlu), پشت (poşt), سر (sər) və s. Bəzi qoşmaların və söz-qoşmaların izafətlə işlənməsi. Məs.: پیش، پهلو، پشت، رو، مانند، برای، سر، نزد، مثل، نظیر، پشت، رو، مانند، برای، سر، نزد، مثل

Bağlayıcı. Bağlayıcıların quruluşa növləri. Səda və mürəkkəb bağlayıcılar. Tabəsizlik əlaqəsi bildirən bağlayıcılar. و (va), هم (hem), نزد (niz), اما (əmma), لکن (laken), با (ya) və گاه (qah). Qoşa və daha çox təkrarən işlənən bağlayıcılar (Məsələn: گاه... گاه، با... با... و با... و با...). Təbelitik əlaqəsi bildirən bağlayıcılar و قبکه (vəqibə), هنگامیکه (henqamikə), اگر (əgər), هرگاه (hərqah) və s. Bağlayıcılarda vurgunun yeri.

SINTAKSIS

Söz birləşmələri. Təyini söz birləşmələri: izafət vasitəsilə əmələ gələn söz birləşmələri, yanaşma əlaqəsi ilə əmələ gələn söz birləşmələri. Izafət tərkibi və izafət zənciri. Izafət tərkibinin yalnız iki tərəfdən ibarət olması. Məs.: حکایت جالب - اذان بزرگ - دانش آموزان ممتاز

Izafət zəncirinin isə üç və daha çox tərəfdən ibarət olması. Məs.: دفتر زبان فارسی، دفتر زبان فارسی دانش آموز، دفتر زبان فارسی دانش آموز کوشان

Izafətin ifadə etdiyi məna əlaqələri.

Yiyəlik, malikiyət əlaqəsinin مال (mal) sözü ilə ifadə olunması.

Cümə. Cümə üzvləri: baş üzvlər - mübtəda, xəbor; ikinci dərəcəli üzvlər - təyin, tamamlıq (vasitalı, vasitəsiz), zərflik.

Nitq hissələri ilə ifadə olunmasına görə xəberin növləri:

feili xəber - yalnız feil ilə ifadə olunur. İsmi xəber - feilda başqa digər nitq hissələri ilə ifadə olunur. İsmi xəber şəkilçilərinin tam və qısa formaları.

İnkərləq bildirən تبیت (nist) sözünün şəxslər üzrə deyişməsi.

Sade cümlə. Sade müxtəsər və sade geniş cümlə. Sua cümlələri. Sual cümlələrinin quruluşu. İntonasiya əsasında qurulan sual cümləsi. Nümunə:

بن قلم است؟
ن حکایت بر کتاب زبان فارسی هست؟

Sual əvəzlikləri və sual ədatları ilə qurulan səh cümlələri. Sual ədatlarında vurgunun yeri. Nümunə:

آن ساعت چند است؟ پس شما در رىيف چند نشسته بوديد؟ مگر شما نفسه "نظامی را خوانده اید؟ آیا، روز استراحت به گریش می روی؟

Sual cümlələrinə verilən təsdiq və ya inkar cavā cümlələrinin quruluşu.

Həmcins üzvlü səda cümlələr. Həmcins mübtədalı, həmcins xəborlı, həmcins tamamlıqlı, həmcins təyinli, həmcins zərflikli cümlələr. Mürekkeb cümlə. Tabeli və tabesi mürekkeb cümlələr. Tabeli mürekkeb cümlənin tərkib hissələ olan baş və budaq cümlələr. Təyin, tamamlıq, zaman, şəsəb, məqsəd və güzəşt budaq cümləli tabeli mürekkeb cümlələr və onların yaranma üsulları.

ƏDƏBİYYAT SİYAHISI

1. M. Sultanov, R.Axundova, Fars dili, 2-ci sinif, 1993.
2. N.Hatəmi, M. Rəhimov Fars dili, 3-cü sinif, 1993.
3. T.Rüstəmova, Fars dili, 4-cü sinif (təməyül məktəblər üçün), 1992.
4. T.Seyidov, Fars dili, 5-ci sinif, 1993.
5. H.Mahmudov, T.Seyidov, R.Axundov, Fars dili, 6-ci sinif, 1991.
6. A.Ələkbərova, M.Məmmədova, Fars dili, 7-ci sinif, 19.
7. A.Ələkbərova, S.Hüseynli, Fars dili, 8-ci sinif, 1993.
8. N.Hatəmi, S.Şirəliyev, Fars dili, 9-cu sinif, 1993.
9. N.Hatəmi, S.Şirəliyev, Fars dili, 10-cu sinif, 1994.
10. N.Hatəmi, S.Şirəliyev, Fars dili, 11-ci sinif, 1996.

ƏLAVƏ ƏDƏBİYYAT SİYAHISI

1. "Fars dili" (Yeni təhsil programı (kurikulum) üzrə imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait). "Abituriyent" jurnalının xüsusi buraxılışı. - Bakı, 2019.

Program Dövlət İmtahan Mərkəzində 13.09.2023-cü il tarixində keçirilmiş işçi qrupunun iclasında (Protokol № 2) müzakirə edilərək qəbul olunmuşdu İşçi qrupunun rəhbəri: E.B.Məhərrəmova

Dövlət İmtahan Mərkəzi programın hazırlanmasının zəhməti olan işçi qrupunun üzvlərinə minnətdarlıqlı bildirir.

(QRAMMATİK TERMINLƏR LÜĞƏTİ)

1. Fonetika	اواشناسى
2. Transkripsiya	أوانوپسى
3. Leksika	لغت
4. Leksikologiya	واژه شناسى
5. Qrammatika	دستور
6. Morfologiya	صرف
7. Sintaksis	نحو
8. Diftonq	ديقنتىڭ
9. Ses və hərf	صدا و حرف
10. Sait	مصوّر
11. Samit	صادمت
12. Uzun saitlər	مصوت های بلند
13. Qısa saitlər	مصوت های کوتاه
14. Taşdid işaretisi	اشاره شنید
15. Tənvin işaretisi	اشاره تنوين
16. Hamza işaretisi	اشاره همزة
17. Vurğu	نکیه (ضریبه)
18. Heca	هجا
19. Şəkilçi	وند
20. Ön şəkilçi	پیشوند
21. İç şəkilçi	عیانوند
22. Son şəkilçi	پسوند
23. Sözdüzəldici şəkilçi	وند و ازه ساز
24. Ərab mənşəli sözlər	كلمات عربى
25. Qohum sözlər	كلمات هم خانواده
26. Sinonim sözlər	كلمات متراصف
27. Antonim sözlər	كلمات متصاد
28. Omonim sözlər	كلمات متشابه
29. Nitq hissələri	اجزاي کلام
30. Nitq hissesi	جزء کلام
31. Tərkib hissələr	اجزاي ترکيب
32. İsim	اسم
33. Sada isimlər	اسمي ساده
34. Düzəltmə isimlər	اسمي مشتق
35. Mürəkkəb isimlər	اسمي مرکب
36. Cəm şəkilçiləri	وندهاي جمع
37. Düzgün cəm forması	جمع مصحح
38. Sınıq cəm forması	جمع مكسر
39. Mücərrəd isimlər	اسمي معنى
40. Konkret isimlər	اسمي ذات
41. İsimlərin cəmlənməsi	جمع اسمى
42. Toplu isimlər	اسمي گروهى
43. Ümumi isimlər	اسمي عام
44. Xüsusi isimlər	اسمي خاص
45. Qeyri-müəyyənlilik bildirən "ى" (i) şəkilçisi	يابى نکره
46. Vahidlik bildirən "ى"	يابى وحدت
(i) şəkilçisi	
47. İşarə bildirən "ى" (i) şəkilçisi	يابى اشاره
48. Nishi sıfat əmələ getirən "ى" (i) şəkilçisi	يابى نسبت
49. Mücərrədlik bildirən	يابى مصدرى

"ى" (i) şəkilçisi	يابى لواقت
50. Layiqlik bildirən "ى" (i) şəkilçisi	ضمير متصله
51. Mənsuhiyat şəkilçiləri	ضمير متصله
52. Mənsubiyyat şəkilçisi	رابطه خرى
53. Xəbərlik kateqoriyası	صفت
54. Sifat	أنواع ساختمان صفت
55. Sifatın quruluşca növleri	صفات سلاه
56. Sade sıfatlar	صفات مشتق
57. Düzəltmə sıfatlar	صفات مرکب
58. Mürakkeb sıfatlar	درجات صفت
59. Sifatın dərəcələri	صفت مطلق
60. Sifatın adı dərəcesi	صفت تفضيلي
61. Sifatın müqayisə dərəcesi	صفت عالي
62. Sifatın üstünlük dərəcesi	عدد
63. Say	اعداد اصلى
64. Miqdər saylan	اعداد ترتيبى
65. Sıra saylan	اعداد كسرى
66. Kəsr sayları	اعداد اعشارى
67. Onluq kəsrlər	درصد
68. Faiz	ضمير(جائزین)
69. Əvəzlik	ضمير اشاره
70. İşarə əvəzlikləri	ضمائر شخصى
71. Şəxsi əvəzlikləri	ضمائر پرسشى
72. Sual əvəzlikləri	ضمائر ميميات (غير معن)
73. Qeyri-müəyyən əvəzlikler	ضمير ميم
74. Qeyri-müəyyən əvəzlik	ضمائر تعينى
75. Tayini əvəzliklər	ضمائر مشترك
76. Qayıdış əvəzlikləri	وجه افعال
77. Feilin şəkilləri	افعال اقدری
78. Feilin bacarıq şekli	وجه واجب
79. Feilin vacib şəkli	وجه شرطی
80. Feilin şərt şəkli	وجه أرزو
81. Feilin arzu şəkli	وجه أمرى
82. Feilin əmr şəkli	انكار وجه أمرى
83. Feilin əmr şəklinin inkən	وجه التزامي
84. Feilin iltizam şəkli	مضارع الترامى
85. İndikl zamanın iltizam forması	ماضى التزامى
86. Keçmiş zamanın iltizam forması	ماضى بعده
87. Feilin şühudi keçmiş zaman forması	ماضى مطلق
88. Feilin bilməmiş keçmiş zaman forması	ماضى استمراري
89. Feilin nəqli keçmiş zaman forması	ماضى نقلي
90. Feilin uzaq keçmiş	ماضى بعيد

zaman forması			زمان مرکب
91. Feilin indiki zaman forması	زمان حال		لرف زمان
92. İndiki zamanın davam forması	مضارع ملموس		لرف مکان
93. Keçmiş zamanın davam forması	ماضى ملموس		لرف کمى
94. Feilin gelecek zaman forması	مستقبل (زمان آینده)		لرف چگونگى
95. Qeyri-qəti gelecek zaman forması	زمان آینده، غير قطعى		لرف شبىه
96. Feili bağlama	وجه وصفى		لرف انکار
97. Keçmiş zaman feili sıfatı	صفت مفعولى		لرف اضافه
98. İndiki zaman feili sıfatı	صفت فاعلى		لرف ربط
99. Məsder	مصدر		لعل تام
100. Feil kökü	Riyše فعل		لعل قياسى
101. Feil əsası	اسلس فعل		لعل مسامعى
102. Şəxs sonluqları	شناشه		لعل متعدى
103. Söz birləşmələri	ترکibiyəi kümə		لعل لازم
104. Tayin olunan söz (izafət birləşməsinin birinci tərəfi)	مضاف		لعل معلوم
105. Tayin (izafət birləşməsinin ikinci tərəfi)	مضاف الیه		لعل مجهول
106. Izafət tərkibi (birləşməsi)	ترکib اضافه		لعل ارادى
107. Yanaşma yolu ilə əməla gələn birləşmələr	ترکib همجانب		لعل اسسى
108. Izafət zənciri	زنجیر اضافه		لعل فعلى
109. Mənsubiyyat bildirən izafət birləşmələri	اضافه نسبى		مله ساده مختصر
110. Yiyəlik mənası bildirən izafət birləşmələri	اضافه ملكى		مله ساده مبسوط
111. Məxsusluq bildirən izafət birləşmələri	اضافه تخصیصى		مله كامل
112. Cins mənası bildirən izafət birləşmələri	اضافه بیانى		مله ناقص
113. Oxşayış mənası bildirən izafət birləşmələri	اضافه تشبیهى		مله بى شخص
114. Zaman mənası bildirən söz birləşmələri	ترکib زمانى		مله مستقیم
115. Məkan mənası bildirən söz birləşmələri	ترکib مکانى		مله غير مستقیم
116. Zərf	ظرف		تلات با عضو همچن
117. Sadə zərfələr	ظرف ساده		ضای درجه يكم جمله
118. Düzəltmə zərfələr	ظرف مشتق		ضای ترجه دوم جمله
			لهم وابسته
			لهم بى واسطه
			لله مرکب پیوسته
			لله مرکب تابعى
			لله اصلى
			لله پیرو (جمله فرعى)
			لله پیرو تعیینى
			لله پیرو متممى
			لله پیرو مقصدى
			لله پیرو شرطى
			لله پیرو سبى
			لله پیرو زمانى
			لله پیرو گذشت
			لله پیرو پارانتز

TAM ORTA (11 illik) TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ BURAXILIŞ İMTAHANI MODELİNƏ UYGUN TAPŞIRIQ NÜMUNƏLƏRİ

AZƏRBAYCAN DİLİ

Azərbaycan dili fənnindən buraxılış imtahani üçün təqdim edilmiş imtahan modelinə uyğun bu tapşırıq nümunələri kurikulum əsasında "Oxu", "Yazı" və "Dil qaydaları" mözmin xəttarınə aid aşağıdakı alt standartlar üzrə bılık və bacarıqların yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutur:

V sinif

- 2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.
- 2.2.3. Məndəki əsas fikri müəyyənləşdirir.
- 3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.
- 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.

VI sinif

- 2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.
- 2.2.1. Məndəki əsas fikri nəzərə çarpdırınaq məqsədi ilə mühüm məqamları vurgulayır.
- 3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.
- 4.1.1. Cümələnin qrammatik əsasını müəyyənləşdirir.
- 4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.

VII sinif

- 2.2.3. Məndəki fikrə münasibətini əlavə faktı və məlumatlarla əsaslandırır.
- 3.1.2. Topladığı fakt və hadisələrə münasibət bildirməklə mətni zənginləşdirir.
- 3.1.3. Qurduğu plan əsasında mərin hissələrini məntiqi cəhətdən əlaqələndirir.
- 4.1.2. Sözləri ümumi qrammatik mənələrinə görə fərqləndirir.

I. "Hayat dalgalı dənizə bənzeyir, kompası isə sevgidir" cümləsindəki sözlərin morfoloji təhlili əsasında cədvəldə uyğun fikirləri müəyyən edin.

<i>Doğrudur</i>	<i>Yanlışdır</i>
1. Cümədə dörd nitq hissəsinə aid sözlər işlədilib. 2. Mənsubiyət şəkilçili söz nəyi? sualına cavab verir.	3. Əşyanın əlamətini bildirən söz quruluşca düzəltmədir. 4. Hərəkətin subyekti məlum deyil.

2. Hansı sözlər hem tabelilik, hem də tabəsiqlik əlaqələrinin tərəfləridir?

- Sən¹ çalış², işləyərkən³ də, əylənərkən⁴ də vicdanlı ol⁵.*
- A) 1, 5 B) 2, 4 C) 1, 4 D) 1, 2 E) 3, 4

3. Uygunluğu müəyyən edin.

- 1. Mühtədasi nitq hissəsi, xəbəri söz birləşməsi ilə ifadə olunan cümlə
- 2. Mübtədəsi söz birləşməsi, xəbəri nitq hissəsi ilə ifadə olunan cümlə
- 3. Həm mübtədəsi, həm də xəbəri nitq hissəsi ilə ifadə olunan cümlə

- a. Öz prinsiplərinə sadıq qaldığınız qərarlardada tərəddüd etməyin.
- b. Bize xoş gələn iş dərdlərimizə dərmandır.
- c. Ən çox bolluq götəren yağış alm toridir. (C. Şəhəbəddin)
- d. Ruh düşkünlüyünün ən şəfali dərməni omokdır.
- e. Əmək verilmiş hər şey dəyərlidir. (M. Sinan)

- A) 1-c; 2-d; 3-b, e B) 1-a, b; 2-c; 3-d C) 1-a, c; 2-d; 3-e
- D) 1-d; 2-a, e; 3-b E) 1-c; 2-a; 3-b, d

VIII sinif

- 2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir.
- 3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir.
- 4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.
- 4.1.3. Həmcins üzvlər, əlavələr, xiteb və ara sözlərlə hagli durğu işarələrindən istifadə edir.

IX sinif

- 2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir.
- 2.1.2. Həqiqi və məcazi mənəli söz və ifadələrin mənasını kontekstə uyğun dəqiqləşdirməklə şərh edir.
- 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir.
- 2.2.3. Mənənda irəli sürülmüş fikirləri dəyərləndirir.
- 3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqələndirərək əsaslandırır.
- 4.1.1. Mürekkeb cümlənin növlerini fərqləndirir.
- 4.1.3. Mürekkeb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir.

X sinif

- 2.2.2. Mətnin hissələrini tezislər şəklində ifadə edir.
- 3.1.3. Mətnin üslubu üzərində işləməklə yazıya düzəlişlər edir.
- 2.1.2. Söz və ifadələrə əsasən oxuduğu məmləti üslubi xüsusiyyətlərinə görə müqayisə edir, qiymətləndirir.
- 3.1.3. Məmə üslubi və struktur cəhətdən təkmilləşdirir.

XI sinif

- 2.1.2. Söz və ifadələrə əsasən oxuduğu məmləti üslubi xüsusiyyətlərinə görə müqayisə edir, qiymətləndirir.
- 3.1.3. Məmə üslubi və struktur cəhətdən təkmilləşdirir.

4. Söz sırası pozulmuş hansı cümlənin tərkibində əlavə işləni?

- A) Belaların çoxu acgözlükden – pul hərisliyindən yaranır.
 B) Gözəlliyyin kamil olması üçün ruhani element gərəkdir. (Emerson)
 C) Tarixin sonrakı çağlarında bu əraziyə, yəni Mesopotamiyaya şumerlər köcüb məskunlaşmışlar.
 D) Böyük filosoflarla tanış olmaq üçün tarixin dərinliyinə yox, ideya dünyasının dərinliklərinə baş vurmaq lazımdır. (Əli Turxan)
 E) Elçi şaha ticarətə qoşulmaq, yəni ipək alıb qarşılıqlı ölkələrində baba qiymətə satmaq təklifi ilə müraciət etdi.

5. "Güçünü xalqın dəstəyindən alan dövlətə düşmən bata bilməz" cümləsində ilk cümə üzvü çıxarıldıqdan sonra sintaktik təhlil sxemini müəyyən edin.

- A) ~~~~~ ----- = = =
 B) ~~~~~ ----- = = =
 C) ~~~~~ ----- = = =
 D) ----- = = =
 E) ----- = = =

6. Klasteri tamamlaya bilən fikirləri müəyyənəlsədirin.

istiqamət mənası bildirən qoşma işləni.

O, evə doğru cığırla addımladı
cüməsində

1. əvəzlik təyin vəzifəsindədir.
 2. xəber düzəltmə feille ifadə olunub.
 3. 4 cümə üzvü var.
 4. yalnız qrammatik mənası olan iki nümunə işləni.
 5. yalnız qrammatik mənası olan sözlər başqa kontekstdə fərqli köməkçi nitq hissəsi kimi işlənə bilir.
 A) 2, 3, 4 B) 1, 2, 5 C) 2, 3, 5 D) 1, 3, 4 E) 1, 4, 5

7. Tərkibində "ki" ədatı işlənən cümləni müəyyənəlsədirin. (Bəzi durğu işarələri məqsədli şəkildə buraxılmışdır.)

- A) Eve çatmağımı az qalırkı ki yağış yağmağa başladı.
 B) İndi ki dediklərimə inanırsan, gedək, gözlərinlə gör.
 C) Güller suallara düzgün cavab vermedi ki.
 D) Belə ki o nə məni gördürü, nə də dostumu.
 E) Əvvəlki məsələ hər kəs üçün aydınlaşmışdı ki yeni problem ortaya çıxdı.

8. Tamamlıq işlənən hansı cümlədə xitabın olduğunu dəqiq müəyyən etmək mümkün deyil?

- A) Əhməd, Əli və Aydin birlikdə hazırlanırlar.
 B) Vəfa, onun bacısı axşam bizo galmişdi.
 C) Əziz, qardaşım və dostu dərslərini hazırlanırlar.
 D) Əziz yoldaşlarına kitabım hədiyyə etdi.
 E) Keçməydən dərs alanlar, galəcəkdə uğur qazana bilərsiniz.

9. Euler-Venn diaqramına əsasən yanlış fikirləri müəyyənəlsədirin.

Mətni oxuyurdum, anlamırdum. Mətni oxuymağımı baxmayıraq, anlamırdum.

1. Tərkibindəki cümlələr intonasiya ilə bağlıdır,
 2. İnteq cümə budaq cümlədən ayrılmışdır.

3. Mürekkob cümlədir,
 4. Mübtədəsi buraxılıb.

5. Xəbərlər mülkətlilik şəxslərə aiddir,
 6. Tərtiblənmeyən feiller məbstəqili eñlülə özül deyil.

A) 1, 3, 6

B) 2, 3, 4

C) 1, 4, 5

D) 1, 4, 6

E) 2, 3, 5

10. Nümunədə hansı durğu işaretləri buraxılmışdır?

Mətnlə tanışlıqdan sonra müəllim üzünü şagirdlərə tutub dedi

Əsl zənginlik var-dövlət mal-mülk zənginliyi yox mənəvi zənginlikdir

A) qoşa nöqtə, dırmaqlar, iki vergül

B) nöqtə, dırmaqlar, tire, bir vergül

C) qoşa nöqtə, tire, bir vergül, nöqtə

D) qoşa nöqtə, tire, iki vergül, nöqtə

E) nöqtə, dırmaqlar, bir vergül, nida

Təqdim olunmuş mətni diqqətlə oxuyun və 11-20 sayılı tapşırıqları yerinə yetirin.

Yürüş

Cahan Pəhləvan Təbrizə girmədi, çadırlar qurdurdu, Ruindəj qalasının ətrafindakı düzənlilikdə ayləndi¹ qoşuna dinçlik verdi. Hava çox isti idi. Cahan Pəhləvan qızıl qübbəli çadırına çəkilib bir müddət istirahət etmək qərarına gəldi. Bir az sonra Sədəddin Əsədi və oğlu Əbübəkr çadırına çağırıldı. Məqsədi əvvəlcə on yaxın adamları ilə məşvərət etmək idi.

Vəzir soruşdu:

- Hökmədar, qoşunu ayləndirmək də məramınız² nədir?
- Qan tökmək istənirəm, - Cahan Pəhləvanın cavabı çox qısa, ötkəm oldu.
- Sədəddin Əsədin gözləri hökmədarın sıfətində işlib qaldı, fərəh dolu ağıllı baxışları ürəyindən keçənləri bürüzə verdi:
- Xeyirxah niyyətdir! Amma ...
- Deyirsən, yəni olmaz?
- Olar, - vəzir hökmədarın eyhamını³ başa düşdü, - amma bunu gərək düşmən tərəf də arzu edə.
- Vəzir, Fələkəddin Əhvədin ağlığını və ağızını bir də sınamaq istəyirəm. Bəlkə, qonşusundan nümunə götürmək istədi.

- Hamidan Marağa qazisinin soxavətinini ummaq? Bir də... Necc deyim... Ən yaxın bir dostumun götirdiyi məlumatə görə, Bağdadda söz-söhbət gəzir ki, əleyhinə qəsd hazırlanır. Xəlifə ögey qardaşınız Arslan şah ibn Təğrulu *cahb edir*⁴ ki, üzərinizə qoşun yeritsin.

- İnanıram!

- İnanın, hökmədar. Hakimiyyət həriliyi bəzən ana südündən də, ata qanından da üstün tutulur.

- İnanıram ki, mənim sultan qardaşım belə rezalətə qol qoya! Bu məlumatı eşimmişən, eşitməmiş ol! Və bizi demişən, - özünü və oğlunu göstərdi, - deməmiş ol!

- Baş üstə!

- Gərək olsa, Ruindəji mən özürüm fəth edərəm, valiəhd Əbübəkr xilafəti tərəfindən saqqızı uğurlanan məlunların dərsini, neca lazımdır, elə də verər. Hələ mənim əmrimi gözləyən qardaşım Qızıl Arslanı demirəm. Azərbaycan Atabaylarının bayrağını biz hələ çox ucalara qaldırmayıq. Fələkəddin Əhvədin yanına elçi göndərib ona təklif etməliyik ki, Təbrizi bize təslim etsin. Bunu da ona *çatdırmałyq*⁵ ki, biz əhalini qırmaq, qarət etmək istəmirik. Təbrizi Azərbaycan Atabaylar dövlətinin tərkibinə daxil etdikdən sonra qoşunu geri çəkəcəyik, hətta Arslan Əbanın oğlunu yene şəhərin hakimi saxlayacaqıq. Əlbətta, eger ...

Cahan Pəhləvan veziri içəridə qoyub çadırından çıxdı. Qoşun bökmədar çadırının qabağında düzənlilikdə əmər münətzir dayanmışdı. Hamiun sıfətindən əsəbilik duryulurdu. Bu vuruşdan sonra çox evlərin qapısının bağlı qalacağını düşündür, bazisi hökndara haqq qazandırır, bəzisi isə onu lənətləyirdi. Ancaq heç kim ürəyindən keçənləri bürüzo verə bilmirdi.

Cahan Pəhləvan sanki qarşısındaki ordunun nəbz vuruşlarını öz damarlarında hiss edir, çox çətin bir dönmə olduğunu anlayırdı.

(Hüseyin İbrahimov "Əsrin onda biri" əsərindən parça əsasında)

11. Doğru fikirləri müəyyən edin.

Mətnə əsasən ehtimal etmək olar:

1. Hökmədarın müharibə etmək istəməsinin səbəblərindən biri də qoşunun nəzarəğindən ehtiyatlanmasıdır.
2. Vəzir müharibədən chtiyatlanır.
3. Vəzir hökmdara fikirlərini tərəddüd etmədən söyləyir.

Mətnə əsasən bu qənaətə gəlmək olar:

4. Daha əvvəl Marağa şəhəri döyüşlə tutulmuşdur.
5. Təbrizi müdafiə edənlərlə ilk danışqlar müsbət nəticə verməmişdir.

- A) I, 3, 4 B) 2, 4, 5 C) I, 2, 3 D) I, 5 E) 3, 5

12. Üzərində rəqəm yazılmış ifadələrin mənası ilə bağlı yanlış fikirləri müəyyən edin.

1. Əyləncə ilə maşğul etmək, başını qarışdırmaq mənasındadır.
 2. Məqsəd sözü ilə əvəz edilə bilməz.
 3. Üstüörülü söz və ya ifadə deməkdir.
 4. Təhrik edir sözü ilə əvəz edilsə, kontekstə daha uyğun olar.
 5. Oxuduğum kitabların sayını minə çatdırıdım cümləsində mətnindəki monada işlənməmişdir.
- A) I, 3 B) 2, 4 C) 3, 5 D) 4, 5 E) 1, 2

13. Çərçivədə verilmiş hissədəki dialoqda üzə çıxır:

Hökmdarın → 1. hökmlü olması
→ 2. imansızlığı

Vəzirin → 3. xəyanəti
→ 4. siyasi dünyagörüşünün zəifliyi
→ 5. tədbirlilik

- A) 1, 3 B) 2, 5 C) 1, 2, 4 D) 1, 5 E) 3, 4, 5

14. Hansı nümunə tünd-qara hərflərlə verilmiş fikri qüvvətləndirə bilər:

- A) Xəyanət və satqınlıq gözlənilmeyən zərbələrdir.
B) Hiylə və xəyanət zəif adatnlara xas olan əməldir. (F. Laroşfuko)
C) Dost olmağa töslənməyin, aynına dost oldunuzsa, bu dosluğğa xəyanət etməyin. (Sokrat)
D) Ən böyük xəyanət dosta qarşı riyakarlıqdır.
E) Güvən ruh künidir, tərk etdiyi bədənə əsla geri dönməz. (Şekspir)

15. Plan bəndlərinin matnın tərkib hissələrinə uyğunluğunu müəyyən edin.

- | | |
|---------------|----------------------------------|
| 1. Giriş | a. Sərkərdə həssaslığı |
| 2. Əsas hissə | b. Ordunun düşərgə salması |
| 3. Nəticə | c. Hökmdarnın sülh arzusu |
| | d. Qoşundakı satqınlıq |
| | e. Ordunun müharibəyə münasibəti |
- A) 1-b; 2-c, d; 3-a, e B) 1-b; 2-c, e; 3-a C) 1-d; 2-e; 3-b, c
D) 1-b, c; 2-a, e; 3-d E) 1-a, c; 2-b, d; 3-e

16. Matnə əsasən cədvəli tamamlayan fikirlər yazın.

Mətnlə bağlı hökm	Doğru və ya yanlışdır?	Ösaslandırma
Cahan Pəhləvanın Təbrizdə yerli idarəetməni ləğv etmək məqsədi yoxdur.		
Cahan Pəhləvan vəzirin fikirlərinə əhəmiyyət vermır.		

17. Məzmunu nəzərə alaraq altından xətt çəkilmiş cümləni tamamlayan fikir yazın.

18. "Gərək olsa" ifadəsi ilə başlayan abzas əsasında cədvəli tamamlaya bilən fikirlər yazın.

Abzasda işlənmiş ilk məcazi mənali ifadə	Həmin ifadəni evə edə bilən nümunə

19. 2-ci abzasın 1-ci cümləsindəki fikri matnın üslubunun səciyyəvi xüsusiyyətlərinə uyğun başqa bir cümlədə ifadə edin

Məndəki problemlərdən biri	Problemin həlli üçün düşünürlən yol

Matnə əsasən cədvəli tamamlayan fikirlər yazın.

Təqdim olunmuş mətnlər dəqiqətə oxuyun və 21-30 sayılı tapşırıqları yerinə yetirin.

Atlantida: reallıq, yoxsa mif?

Min illərdir, Atlantida mövzusu insanların maraq dairəsindədir. Dalğalar altında qalan qədim sivilizasiya¹ haqqında ekayət nəsildən nəslə ötürülür və saysız-hesabsız əsərlərin ilham mənbəyinə çevrilir.

Atlantida mövzusu e.ə. IV əsrə ilk dəfə Platonun yazdığı "Timey" və "Kritiy" əsərlərində ortaya atılmışdır. Platona görə, uya Atlantida güclü, zəngin ada dövləti olub. Atlantidalar yüksək texnologiyaya, inkişaf etmiş, yaxşı təşkilatlanmış əməyyətə malik olsalar da, mənəvi *tənazzüla*² uğrayıblar, bu da onların məhviniə sebəb olub.

Afinai Kristias Atlantida haqqında deyirmiş: "Liviya və Asiyadan daha böyük olmasına baxmayaraq, zəlzələlərin nücasında³ su altında qalan ada indi gəmilərin açıq dənizdə üzəməsinə engel yaranan palçıq qalağıdır. Atlantidaların qüdrətli əvəli, yüksək dəyərləri var idi. Onlar fəzilətdən başqa, hər şəxə pis baxır, hətta qızılı da yük hesab edirdilər. Lakin zaman ezdikcə onlar *kifirləşməyə*⁴: zülmkar və tamahkar olmağa başladılar. Bu vəziyyəti görən tanrı Zevs onları cəzalandırmaq orannı gəldi".

Bəzi alimlər Atlantida hekayətinin qondarma olduğunu, bəziləri isə real hadisələrə əsaslandığını *iddia edirlər*⁵. Bu ekayətin mif olduğunu deməyə əsas verən bir çox arqumentlər var. Onlardan biri Atlantidanın varlığı haqqında heç bir maddi ibutun olmamasıdır. Araşdırmaclar baxmayaraq, adanın hər hansı izi və ya xarabalıqları tapılmayıb.

Basqı bir arqument Platonun öz fəlsəfi fikirlərini çatdırmaq üçün ənənəvi olaraq allegoriyalardan – hər hansı mücərrəd krin konkret predmet və ya hadisənin köməyi ilə təsvir edilməsindən istifadə etməsidir. Buna görə bir çoxları Atlantida ekayətinin Platon tərəfindən uydurulduğunu düşünürler.

Bununla belə, hekayətin bir çox məqarnaları alimlərin diqqətini cəlb edir. Məsələn, adanın coğrafiyası və iqlimi ilə bağlı ətanın izahı bəzi tədqiqatçıları onun faktiki yaşayış məskənincə əsaslandığını düşünməyə vədar edir.

Bəzi alimlər Atlantidanın e.ə. 1500-cü illərdə Santorini adasının yaxınlığındakı Tera vulkanının püskürməsi nticəsində ola bilməsini düşünürler. Bir çoxları isə Aralıq dənizində dəniz səviyyəsinin yüksəklənməsi nticəsində bir vaxtlar mövcud olmuş bir adanın bu gün su altında qalmasının mümkün olduğunu hesab edirlər. Lakin bu fikirlər hələ sübut olunmayıb.

Atlantidanın real olması ilə bağlı kifayət qədər dəlil olmasa da, hekayətin populyarlığı hələ də tədqiqatçıları bu yerin xaritəsinə cəlb edir.

(tarixtenyazilar.com)

1. Əsas hissənin 2-ci abzasında bahs olunmur:

- | | |
|--------------------------------------|------------------------------|
| A) təbii fəlakətdən | B) Platonun yaradıcılığından |
| C) atlantidaların xüsusiyyətlərindən | D) xarakterin dəyişməsindən |
| E) nəqliyyat vasitəsindən | |

2. Mətnə əsasən uyğunluğu müəyyən edin.

1. Reallıqdır.
 2. İnançdır.
 - a. Aralıq dənizində dəniz səviyyəsinin yüksəklənməsi sebəbindən bir vaxtlar mövcud olmuş bir adanın bu gün su altında qalması
 - b. Platonun yazıqlarının tədqiqatçıların diqqətini cəlb etməsi
 - c. Platonun Atlantida haqqında yazması
 - d. Tera vulkanının püskürməsi nticəsində adanın məhv olması
 - e. Zevsin atlantidalarla qəzəblənməsi və onları cəzalandırması
- | | | |
|-------------------|----------------|-------------------|
| A) 1-a, c; 2-b, d | B) 1-b; 2-d, e | C) 1-b, d; 2-a, c |
| D) 1-b, c; 2-e | E) 1-a, e; 2-b | |

3. Altından xətt çəkilmiş cümlələrdəki fikirlərə hagli doğru yanışmadır:

1. Cümələlərdən birində izaha yer verilir.
 2. Bir cümlədəki fikir digər cümlədəki fikri inkar edir.
 3. 2-ci cümlədəki fikir 1-ci cümlədəki fikri təsdiq edir.
 4. 2-ci cümlədəki fikir 1-ci cümlədəki fikrin nticəsi olaraq meydana çıxır.
- | | | | | |
|---------|---------|---------|---------|---------|
| A) 2, 4 | B) 1, 3 | C) 1, 4 | D) 2, 3 | E) 3, 4 |
|---------|---------|---------|---------|---------|

4. Üzərində rəqəm yazılmış sözlər əsasında cədvələ uyğun nümunələri müəyyən edin.

Kontekstə görə bu sözlər avəz edilsə, kontekstdəki yanlışlıq aradan qalxar:	Bu sözlər avəz edilsə, kontekstdəki yanlışlıq aradan qalxar:
1. mədəniyyət 2. gerilik 3. dəstəyi ilə	4. çirkinləşmək 5. qəbul etmək

- | | | | | |
|------------|------------|------------|------------|------------|
| A) 3, 4, 5 | B) 1, 2, 3 | C) 1, 4, 5 | D) 1, 2, 4 | E) 2, 3, 5 |
|------------|------------|------------|------------|------------|

25. Mətn əsasında bu sualın cavabını müəyyənləşdirmək olmaz:

- A) Atlantidanın realliq, yoxsa mif olması fikri faktlarla daha çox əsaslandırılır?
- B) Atlantidanın yerləşdiyi məkan haqqında hansı təsəvvürler var?
- C) Hansı qədim dövr müəllifləri Atlantida haqqında fikir söyləyiblər?
- D) Platon əsərlərində Atlantida haqqında yazarkən nəya əsaslanıb?
- E) Atlantidanın mövcud olduğu dövr bəqqında ehtimallar varmı?

26. Platon və Kristiasın Atlantida ilə bağlı ortaq fikirlerini yazın.

1. _____
2. _____

27. Ehtimalları da nəzərə almaqla boş hissələrə uyğun fikirlər yazın.

Səbəb	Nəticə
Tera vulkanının püskürməsi	1.
2.	Atlantidanın hələ də elmi araşdırmalarının obyekti olması

28. Mətnin üslubu əsasında cədvəll tamamlayın.

Mətnin üslubunun səciyyəvi xüsusiyyətləri:	Məndə başqa üslublara aid səciyyəvi xüsusiyyətlər:	Məndə başqa üslubun xüsusiyyətinin olduğu nümunə

29. Mətn əsasında cədvəli tamamlayan fikirər yazın.

Müddəə	Argument
Platonun Atlantida haqqında bekəyti mifdir.

30. Mətnin giriş və əsas hissəsi arasında əlaqəni qüvvətləndirən sual cümləsi yazın.

RİYAZİYYAT

Riyaziyyat sənindən buraxılış imtahanı üçün təqdim edilmiş imtahan modelinə dair bu tapşırıq nümunələri kurikulum əsasında Ədədlər və əməllər, Cəbr və funksiyalar, Həndəsə, Ölçmə, Statistika və ehtimal məzmun xətlərinə aid aşağıdakı alt standartlar üzrə biliq və bacarıqların yoxlanılması və qiymətləndiriləşməsi nəzərdə tutur:

V sinif

- 3.1.3. Üçbucağın və dördbucaqlının perimetrinin, düzbucaqlının və kvadratin sahəsinə hesablayır.

VI sinif

- 1.2.2. Vurma və bölmənin xassələrini tətbiq edir.
1.2.5. Nisbet, tənasüb, düz mütnəsib, tərs mütnəsib kəmiyyatlara və faizə aid sədə məsələləri həll edir.

VII sinif

- 1.1.1. Rasionallı adədləri oxuyur və yazır.
1.2.2. Natural üslü qüvvətin xassələrini tətbiq edir.
1.2.3. Natural üslü qüvvət daxil olan ifadələri sadələşdirir.
2.2.2. Birdəyişənlər xətti tənliyi, modul işarəsi daxilində dayışımı olan tənliyi və ikidəyişənlər iki xətti tənliklər sistemini həll edir.
3.1.3. İki paralel düz xətti üçüncü ilə kəsdiğdə alınan bucaqların xassələrini tətbiq edir.

VIII sinif

- 2.2.1. Rasionallı ifadələr üzərində əməlləri yerinə yetirir.
3.1.3. Pifagor teoremini tətbiq edir, iti bucağın trigonometrik funksiyalarının təriflərini bilir və bəzi bucaqların trigonometrik funksiyalarının qiymətini tapır.
3.1.4. Üçbucağın, paraleloqramın, rombun, trapesiyanın sahəsinə hesablayır.
3.1.5. Dördbucaqlının təsnifatını (paraleloqram, düzbucaqlı, romb, trapesiya) və xassələrini bilir, paraleloqramın əlamətlərini tətbiq edir.

IX sinif

- 1.2.1. n -ci ($n > 2$) dərəcədən kökün xassələrini tətbiq edərək ifadələrin qiymətini tapır.
2.1.1. Həyati situasiyaya uyğun birdəyişənlər tənlik və ya ikidəyişənlər iki tənliklər sistemi tərtib edir.

- 2.1.3. Ardıcılıqların, ədədi və həndəsi silsilələrin xassələrini məsala həllinə tətbiq edir.

- 2.2.3. Kvadrat bərabərsizliyi həll edir.

- 3.1.5. Müstəvi üzərində vektor anlayışını, vektorların toplanması, çıxılması və ədədə vurma qaydalarını riyazi və fiziki məsələlərə tətbiq edir.

- 5.2.3. Birləşmələrin köməyi ilə ehtimala aid sədə məsələləri həll edir.

X sinif

- 1.1.2. Kompleks ədədi cəbri və trigonometrik şəkildə təqdim edir.
2.1.1. Bucağın radian ölçüsünü anlayışını və istənilən bucağın trigonometrik funksiyalarının tərifini bilir, məsələlər həllində onlardan istifadə edir.
2.1.2. Trigonometrik funksiyalar üçün çevirmə düstürələrini bilir və tətbiq edir.
2.2.2. Funksiyanın qrafiki anlayışını bilir, funksiyanın dövrülüyünü, təkliyini, cütliyünü, monotonluğununu araşdırır, qrafikləri çevirməyi bacarır.
2.2.7. Ədadın loqarifminin tərifini, loqarifmlərə qaydalarını bilir və onları tətbiq edir.
2.3.1. Trigonometrik tənlik və bərabərsizlikləri həll edir.
2.3.2. Üslü və loqarifmik tənlikləri, bərabərsizlikləri həll edir.
3.1.2. Fazada düz xətlərin qarşılıqlı vəziyyətinə və fəzada müstəvilərin qarşılıqlı vəziyyətinə aid məsələləri həll edir.
3.2.3. Prizmanın yan səthinin, tam səthinin və həcmiin tapılmasına aid məsələlər həll edir.

XI sinif

- 3.1.1. Fəzada Dekart koordinat sistemi anlayışını, vektor anlayışını bilir, koordinatları ilə verilmiş iki vektorun skalar hasilini tapır.
3.2.3. Silindrin yan səthinin, tam səthinin və həcmiin tapılmasına aid məsələlər həll edir.
3.2.4. Konusun, kəsik konusun yan səthlərinin, tam səthlərinin və həcmərinin tapılmasına aid məsələlər həll edir.

I. a və b natural adədləri üçün $\frac{2a+b}{a+b} = \frac{7}{5}$ olarsa, bu adədlərin ortaq olmayan sədə vuruqlarının hasilini tapın.

- A) 6 B) 12 C) 15 D) 4 E) 10

2. $\frac{a}{b} + \frac{b}{a} = 2$ olarsa, $\frac{3a+4b}{a+b}$ ifadəsinin qiymətini tapın.

- A) 2,5 B) 3 C) 3,5 D) 4 E) 4,5

3. Paraleloqramın qarşı tərəflərinin uzunluqları hasil, uyğun olaraq, 16 və 36 olarsa, onun perimetrini tapın.

- A) 28 B) 32 C) 18 D) 24 E) 20

4. $\tan^2 x = 1$ tənliyini həll edin.


- A) $\frac{\pi}{6} + \frac{\pi k}{2}, k \in \mathbb{Z}$ B) $\frac{\pi}{8} + \frac{\pi k}{2}, k \in \mathbb{Z}$ C) $\pi k, k \in \mathbb{Z}$ D) $\frac{\pi}{4} + \frac{\pi k}{2}, k \in \mathbb{Z}$ E) $2\pi k, k \in \mathbb{Z}$

5. a və b rəqəmləri üçün $0,(a) + 0,(b) = 0,(7)$ olarsa, $a \cdot b$ hasilinin ən böyük qiymətini tapın.

- A) 15 B) 12 C) 18 D) 10 E) 8

6. Tərəfi 12 olan $ABCD$ kvadratında O diagonalların kəsişmə nöqtəsi, $AE = EF = FD$ olarsa, şərxiplenmiş hissənin sahəsini tapın.

- A) 144 B) 120 C) 124
D) 130 E) 132



7. $z_1 = 2 + 3i$, $z_2 = 4 + 6i$ olarsa, $z_1 \cdot \overline{z_2}$ hasilini tapın.

- A) $24 + 12i$ B) $22 - 18i$ C) 30 D) 26 E) 28

8. $3x^{m^2-2} \cdot y^{13-n^2}$ birhədlişinin qüvvəti 18 olarsa, $m \cdot n$ hasilinin ala biləcəyi böyük qiyməti tapın.

- A) 12 B) 18 C) 8 D) 16 E) 20

9. $|2x - 4| - |x - 2| = 8$ tənliyinin kökləri cəmini tapın.

- A) 6 B) 4 C) 5 D) 3 E) 7

10. Ümumi həddi $a_n = n^2 - 6n + 14$ olan ardıcılığın ən kiçik həddi ilə həmin həddin nömrəsinin cəmini tapın.

- A) 9 B) 10 C) 8 D) 7 E) 6

11. Hipotenuzu 8, iti bucağı 30° olan düzbucaqlı üçbucağın hipotenuzunun ortasından kiçik katetə paralel düz xətt çəkilmişdir. Həmin düz xəttin üçbucağın daxilində qalan hissəsinin ortasından düz bucaq təpəsinə qədər olan məsafəni tapın.

- A) $\sqrt{15}$ B) $2\sqrt{3}$ C) $6\sqrt{3}$ D) $\sqrt{13}$ E) $\sqrt{17}$

12. Diaqonal kəsiyinin sahəsi $36\sqrt{2}$ olan kubun yan səthinin sahəsini tapın.

- A) 100 B) 72 C) 280 D) 144 E) 256

13. $\sin 10^\circ = a$, $\sin 80^\circ = b$ olarsa, $\tan 10^\circ$ -ni a və b ilə ifadə edin.

- A) $a+b$ B) $\frac{b}{a}$ C) ab D) $\frac{1}{ab}$ E) $\frac{a}{b}$


14. $\ln 9 \cdot \lg 8 \cdot \log_4 100 \cdot \log_3 e^2$ ifadəsinin qiymətini tapın.

15. $x^2 - mx + 32 \leq 0$ bərabərsizliyinin həlli $[a+2; a+6]$ olarsa, m parametrinin ala biləcəyi böyük qiyməti tapın.

16. $(\sqrt[6]{25} + \sqrt[6]{4})(\sqrt[3]{25} - \sqrt[3]{10} + \sqrt[3]{4})$ ifadəsinin qiymətini tapın.

17. İti bucağı 30° , hündürlüyü 4 olan $ABCD$ bərabərəyli trapesiyasında

$\vec{AB} \cdot \vec{CD}$ skalyar hasilini tapın.



18. $\frac{2^x \cdot (18^x - 5 \cdot 3^x)}{2 \cdot (6^x - 3)} = 1$ tənliyinin köklərinin cəmini tapın.

19. Müstəvidən 8 sm məsafədə olan nöqtədən bu müstəviyə perpendikulyar və uzunluqları 16 sm və $8\sqrt{2}$ sm olan iki mail çəkilmişdir. Perpendikulyar və mailər cyni müstəvi üzərində olarsa, mailər arasında qalan bucağın kiçik qiymətinin dərəcə ölçüsünü tapın.

--


Cavab: _____

20. Ziyafətdə iştirak edəcək 24 nəfər üçün hər birinin ətrafında bərabər sayıda stul olmaqla nəzərdə tutulmuşdur. Təşkilatçılar sonradan hər masa ətrafında əvvəlcədən nəzərdə tutulandan 2 nəfər az əyleşdirmək üçün daha bir masa əlavə etdilər. Əvvəlcədən iştirakçılar üçün neçə masa nəzərdə tutuşduğunu tapın. Məsələni tənliklər sistemi qurmaqla həll edin.





Cavab: _____

21. α və β uyğun tərəfləri paralel olan bucaqlardır. α -nın dərəcə ölçüsü 20% azalddıb, β -nın dərəcə ölçüsü 60% artırılsara, yənə də uyğun tərəfləri paralel olan bucaqlar alınıf. α və β -nın ala biləcəyi qiymətləri tapın (üç hala baxın).



Cavab: _____

22. $f(x) = x^2 + bx + c$ və $g(x) = x^2 + kx + c$ funksiyalarının qrafiklərinə asasən $b + k$ cəmini tapın.



Cavab: _____

- BURAXILIŞ İMTAHANI – 2024**

23. Silindr şeklinde olan qabın qapağı konus formasındadır. Konus ve silindrin eturasıqları kongruyentdir. Silindr hissəsi məhlulla döyü qahi tərsinə çevirdikdə silindrin yalnız $\frac{5}{6}$ hissəsində məhlul qalır. Qabın qapağı ilə birgə hündürlüyü 36 sm olarsa, silindr hissənin hündürlüğünü tapın.



Cavabi

24. Üç müxtəlif qabda olan alma, armud və üzüm şirələrinin miqdarı, uyğun olaraq, 2:3:4 nisbatındadır. Alma və armud şirələrini, uyğun olaraq, 100 qr və 50 qr artırıb, üzüm şirəsini isə 150 qr azaltdıqdan sonra hər birinin miqdarı bərabər olarsa, a -ni tapın.

A large rectangular grid consisting of 10 columns and 10 rows of small squares, intended for children to draw a map of their neighborhood.

Cavab: _____

25. Torbada 5 ağ, 7 qırmızı ve 8 sarı küre var. Təsadüfən götürülen iki kürenin müxtəlif rəngli olması hadisəsinin ehtimalını tapın.

Gavah:

XARİCİ DİL

(İngilis, alman, fransız, rus, arəb və fars dilləri)

Xarici dil fəmündən buraxılış imtahani üçün təqdim edilmiş imtahan modelinə dair bu tapşırıq nümunələri kurikulum əsasında "Dinləyləb-anlama", "Oxu" və "Yaz" növünün xəslərinə aid aşağıdakı alt standartlar üzrə bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutur:

V sinif

- 3.1.3. Mətnin bütöv hissələrini fərqləndirir.
- 3.1.4. Mətnin məzmununa uyğun suallara cavab verir.
- 4.1.1. Veriliş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.

VI sinif

- 1.1.1. Müraciətlər zamanı sualları cavablandırır.
- 1.1.2. Dinlədiyi mətndəki yeni informasiyanı müəyyən edir.
- 3.1.1. Söz və ifadələrin leksik-semantik mənasını fərqləndirir.
- 3.1.3. Mətni tərkib bissələrinə (giriş, əsas hissə, nəticə) ayırrı.
- 4.1.3. Sözləri orfoqrafiya qaydalarına uyğun yazır.

VII sinif

- 1.1.1. Müraciətlərə uyğun tapşırıqları icra edir.
- 1.1.2. Dinlədiyi mətndəki əsas fikri müəyyən edir.
- 3.1.3. Mətnin tərkib hissələri arasındaki mənəti ardıcılılığı

müəyyən edir.

- 3.1.4. Mətndəki əsas fikri müəyyən edir.
- 4.1.2. Müxtalif əşya və hadisələri təsvir edir.

VIII sinif

- 1.1.2. Dinlədiyi matnın məzmununu hissələrə ayırrı.
- 3.1.1. Söz və ifadələri qrammatik-semantik xüsusiyyətlərinə görə fərqləndirir.
- 3.1.4. Mətndəki əsas fakt və hadisələri seçilir, qruplaşdırır.

IX sinif

- 1.1.1. Müraciətdə ifadə olunan fikrə münasibət bildirir.
- 3.1.4. Oxuduğu məmin məzmununa münasibət bildirir.
- 4.1.3. Müxtalif konstruksiyalı cümlələri düzgün yazır.

X sinif

- 1.1.2. Dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırır, ümmükləşdirmələr aparır.
- 3.1.4. Mətndəki fakt və hadisələri təhlil edir.
- 4.1.3. Cümlələri və abzasları düzgün əlaqələndirmək üçün bağlayıcı vasitələrdən istifadə edir.

XI sinif

- 4.1.3. Orfoqrafiya, qrammatika və durğu işaretsi qaydalarına əməl edir.

İNGİLİZ DİLİ

Listen to the passage and answer questions 1-6.

QEYD: Müvafiq audiofaylı

abiturient.az/mp3/xb_2024/ingilis_11_24.mp3 linkinə yerləşdirilmişdir.



QR kodu skan etməkla müvafiq audiofaylı yerləşdirilmiş sahifəyə birbaşa keçə bilərsiniz.

1. What is the passage mainly about?

- A) various restaurants in Croyde
- B) surfing schools for all ages
- C) necessary equipment for surfing
- D) shops and services in Croyde Bay
- E) a surfing destination in England

2. Which statement is true according to the passage?

- A) The North Devon coast is home to an inactive surfing community.
- B) Surfers prefer staying at hotels in Croyde Bay.
- C) Strong waves makes Croyde Bay a special destination for surfers.
- D) The North Devon coast is hardly chosen by surfers.
- E) There are some difficulties in finding strong waves in Devon

3. Complete the sentence according to the passage.

A variety of shops were opened in the area ...

1. as soon as surfing became more famous
2. to make it possible to have breakfast at private houses
3. to provide the surfers with everything they need
4. before the North Devon became home for surfing

A) 1, 2 B) 3, 4

C) 1, 3

D) 2, 4

E) 1, 4

4. Write the correct answer to the question according to the passage.

Why is evening the best time in Croyde Bay?

5. Complete the sentence according to the passage.

As staying at Bed and Breakfast costs less, surfers ...

6. Write one adjective from the passage that describes the word "surfing".**7. Choose the correct variant.**

Call later, please. I am taking ... photo with ... veteran of the 44-day Patriotic War.

- A) -, a B) a, a C) the, - D) -, - E) a, -

8. Choose the correct variant.

The Prime Minister of this country has ... power but the King has... power than Prime Minister.

- A) quite a lot, fewer B) quite a lot, more C) quite a lot of, less
D) a lot, less E) a lot of, little

9. Choose the correct variant.

Robert has just brought ... lovely flowers. I'll put ... in the new vase.

- A) me, them B) my, it C) me, it
D) mine, their E) my, itself

10. Choose the correct variant.

Keeping ... balance between on-screen and off screen discussions will make you ... communicator.

- A) healthy, better B) a healthier, better C) healthy, best
D) a more healthier, a better E) a healthy, a better

11. Choose the correct word.

Choose the word to this definition:

"to increase the range of one's knowledge or understanding"

- A) to broaden B) to judge C) to doubt
D) to explore E) to struggle

12. Choose the correct variant.

The Government say that the increase in air traffic ... them ... another airport.

- A) let, built B) made, built C) makes, to build
D) made, build E) lets, building

13. Choose the correct sentences in the Passive Voice.

1. This is the police station built on that territory.
2. Special monitors will be installed for each student.
3. The stars which remain unchanging can be used for guidance.
4. Some useful programmes will uploaded by him.
5. A sandstorm can move a big amount of sand.

A) 2, 4, 5 B) 2, 3 C) 1, 3, 4
D) 1, 5 E) 3, 4

14. Choose the correct conjunction.

- ... your immune system ... your mind suffers if you don't sleep well.
 A) Either ... and B) Not only ... — C) Not only ... but also
 D) Both ... or E) Neither ... nor

15. Make up a sentence.

- | | |
|----------------------|--|
| 1. to make an aurora | 2. that's required |
| 3. is | 4. and a magnetic field |
| 5. all | 6. an atmosphere |
| A) 5, 2, 1, 3, 6, 4 | B) 1, 3, 5, 2, 6, 4 |
| D) 5, 2, 1, 3, 4, 6 | C) 6, 4, 3, 2, 5, 1
E) 5, 2, 6, 4, 3, 1 |

16. Choose the correct variant.

- Exercising are a natural way to relax and let go of stress.
 - Nowadays people forget how to converse properly.
 - What are the advantages of digital communication?
 - The expert persuade people to unplug more often.
- A) 1, 3 B) 3, 4 C) 1, 4 D) 2, 3 E) 1, 2

17. Choose the correct variant.

He always looked emotionally strong. However, when he saw his daughter winning ... the competition, he cried out ... happiness.

- A) -, of B) for, for C) at, in D) with, of E) -, in

18. Choose the correct variant.

The Northern lights are beautiful dancing waves of light ... people's attention for years.

- | | | |
|-------------------|------------------|-----------------------------------|
| 1. that have got | 2. have got | 3. where has got |
| 4. which have got | 5. what have got | |
| A) 1, 4 | B) 3, 5 | C) 2, 4 D) 1, 5 E) 2, 3 |

19. Choose the correct variant.

I ... your colleagues in the park yesterday. They ... tennis and I ... them for a while.

- A) saw, were playing tennis, watched
 B) saw, had played, watched
 C) had seen, were playing, have watched
 D) have seen, played, watched
 E) had seen, they have been playing, have watched

20. Choose the correct variant.

Amy once knew the address, but now it's gone from her memory. Amy... remember the address.

- | | | | | |
|---------|----------|------------------|---------|---------------|
| 1. can | 2. can't | 3. isn't able to | 4. has | 5. is able to |
| A) 2, 3 | B) 1, 4 | C) 1, 5 | D) 3, 5 | E) 2, 4 |

21. Choose the correct variant.

How often ...?

- do you look at posts on social media
 - you have to revise Geography
 - do you talk face-to face with your friends
 - you post pictures on your Instagram accounts
- A) 1, 4 B) 2, 3 C) 3, 4 D) 1, 2 E) 1, 3

22. Choose the correct sentences with the Possessive case.

- Without questioning, a persons' life is unlikely to improve.
 - The artists' style belongs only to himself.
 - Fuad's bought a new computer and he's going to have some programmes installed.
 - Online communication's become essential in today's digital age.
 - When the speaker's voice is monotonous, it is hard to stay focused.
- A) 1, 2, 4 B) 4, 5 C) 2, 3 D) 1, 3, 5 E) 3, 4

Read the passage and answer questions 23-30.

1. In mid-XVIII century, independent khanates were formed on the territory of Azerbaijan. Each of these khanates, which was implementing its own policy, had a centre to control the areas that were under its authority. The Khanates were mainly in need of a well-protected capital city because they had to maintain their territorial integrity. One of these khanates was the Karabakh Khanate which covered a large area.
2. Panah Ali khan who founded the Karabakh Khanate decided to build a fortress (castle) which would help him to control all the surrounding areas. Shusha fortress was built in Shusha plateau, because this place was a natural fort surrounded by dense forests and inaccessible high rocks. The historian noted that the fortress-city was impassable due to its position and even a few people would be enough to prevent a large army.
3. Shusha is a valuable model of Azerbaijan architecture of XVIII-XIX centuries with its squares, the Palace of Panah Ali Khan and other sites. Shusha took an active part in the international trade especially in the silk trade. The city of Shusha has always been one of the important centres of the historical, cultural, social, and political life of Azerbaijan, as well as one of the symbols of Islamic civilization.

23. The passage is mainly about

- A) the beautiful nature of Shusha
- B) the benefits of the silk trade
- C) a natural fortress in Karabakh
- D) the areas under the khanates
- E) Azerbaijan in the 19th century

24. Which statements are true according to the passage?

1. The khanates were carrying their own policies out.
 2. The khanates mostly wanted to have an undefeated army.
 3. Shusha had an important role in the silk trade.
 4. The khanates on the territory of Azerbaijan depended on each other.
- | | | |
|---------|---------|---------|
| A) 1, 2 | B) 2, 3 | C) 1, 3 |
| D) 1, 4 | E) 2, 4 | |

25. Choose the correct answer to the question according to the passage.

What caused the need for human defence to play a less important role in the city?

1. the suitable location of the city
 2. its passable dense forests
 3. the inaccessible high cliffs
 4. the unfavourable choice of the area
- | | | |
|---------|---------|---------|
| A) 1, 2 | B) 3, 4 | C) 2, 3 |
| D) 1, 4 | E) 1, 3 | |

26. Choose the correct variant that completes the statement, according to the passage.

The Karabakh Khanate was one of the khanates

1. which appeared in the seventeenth century
 2. which extended for miles
 3. where the construction of castles was forbidden
 4. which was independent
 5. that had the power over the neighbouring areas
- | | | |
|------------|------------|---------|
| A) 2, 4, 5 | B) 3, 4 | C) 1, 2 |
| D) 2, 3 | E) 1, 3, 5 | |

27. Complete the sentence according to the passage by changing at least two words.

Unreachable high rocks and dense forests... .

28. Write the answer to the question by expressing your opinion according to the passage. Write at least three sentences.

What measures are being taken for Shusha's development?

29. Write the word from paragraph 1 which best fits the definition "*the state of being whole and not divided*".

30. Write the close meaning of the word "*to preserve*" from Paragraph 1.

ALMAN DİLİ

Hören Sie den Text und antworten Sie auf die Fragen 1-6.

QEYD: Müvafiq audiofayl

abiturient.az/mp3/xb_2024/alman_11_24.mp3 linkinə yerləşdirilmişdir.

QR kodu skan etməkla müvafiq audiofayl yerləşdirilmiş
səltifaya birbaşa keçə bilərsiniz.



1. Worum handelt es sich in diesem Text?

- A) Wie man Italienisch gelernt hat?
- C) Wie man Englisch gelernt hat?
- E) Wie man Französisch gelernt hat?
- B) Wie man Deutsch gelernt hat?
- D) Wie ein Mann Polyglotten wurde?

2. Was ist im Text nicht gegeben?

- A) Der Mann lernte Spanisch nicht.
- C) Er versuchte immer etwas zu lesen.
- E) Er lernte zuerst Grammatik, dann Lesen.
- B) Der Mann verglich die Sätze.
- D) Er interessierte sich für Sprachenlernen.

3. Finden Sie richtige Antwort.

Was weckte bei diesem Mann Interesse für die Fremdsprachen?

- A) Beschäftigung mit der Grammatik
- C) Erlernen vieler Wörter im Text
- E) Gebrauchsanweisung eines Apparates
- B) Wiederholung aller gelesenen Sätze
- D) Lesen der Zeitungen und Zeitschriften

4. Schreiben Sie ein Adjektiv, welches das Merkmal des Rasierapparates bezeichnet.

5. Ergänzen Sie den Satz nach dem Text.

Als dieser Mann klein war, ...

6. Schreiben Sie die Antwort auf die gestellte Frage.

Nach wessen Vorbild begann dieser Mann eine Fremdsprache zu lernen?

7. Wählen Sie die richtige Variante aus.

Im Klassenzimmer präsentiert jeder ... Teil der Arbeit und sie diskutieren darüber.

- A) seine
- B) seinen
- C) ihren
- D) ihrer
- E) unsernen

8. Wählen Sie die richtige Variante aus.

Heute ... im Germanistikinstitut eine interessante Konferenz ...

- A) finden-statt
- B) findest-statt
- C) findet-statt
- D) statt-findnen
- E) fanden-statt

9. Wählen Sie die richtige Variante aus.

Die Schüler meiner Gruppe sind ... Meinung.

- A) demselben
- B) dieselber
- C) dasselbe
- D) derselben
- E) dieselbe

10. Wählen Sie die richtige Variante aus.

Die Passagiere ließen schnell in den wartenden Bus, ... es war kalt und neblig.

- A) denn
- B) deshalb
- C) deswegen
- D) trotzdem
- E) und

11. Wählen Sie die richtige Variante aus.

Da der Kommissar viel ... als die ... Passagiere ist, kann er über ihre Köpfe schauen.
A) größere-mehrere B) groß-mehr C) große-am meisten
D) am größten-viel E) größer-meisten

12. Wählen Sie die richtige Variante im Passiv aus.

Was ... unter dem Wort „die Leseratte“ ... ?
A) werden-verstanden B) wirst-verstanden C) wird-verstanden
D) werden-verstanden E) haben-verstanden

13. Wählen Sie die richtige Variante aus.

Das alles ... eine Ausstellung schmücken.
A) kann B) kannst C) könnt
D) können E) konnten

14. Wählen Sie die richtige Variante aus.

Fast jeder zweite Person in diesem Land ist bereit, einen Teil seines Lohnes zum Schutz der Natur
A) gibt aus B) ausgeben C) gibt aus
D) geben aus E) auszugeben

15. Wählen Sie die richtige Variante aus.

Das Mädchen ärgert sich über die ... Wolken auf seinem Rock und versucht, sie wegzuwischen.
A) grau B) grauen C) grauer D) graues E) grauem

16. Wählen Sie die richtige Variante aus.

... ich einen Roman lese, schreibe ich außergewöhnliche Zitate heraus.
A) nachdem B) da C) weil D) wenn E) als

17. Wählen Sie die richtige Variante aus.

Wir wissen, Vorbilder spielen bei der Berufswahl eine große Rolle.
A) Wem? B) Wie? C) Was? D) Wessen? E) Welche?

18. Wählen Sie die richtige Variante aus.

Welche Aufgabe haben die Massenmedien?
A) Aufsätze schreiben B) Informationen verbreiten
C) Bilder zeichnen D) etwas reservieren
E) etwas verkaufen

19. Wählen Sie die richtige Variante aus.

Was passt nicht in die logische Reihe?
A) hassen B) sorgen für j-n C) j-n pflegen
D) sich um j-n kümmern E) j-n lieben

20. Bilden Sie einen Satz.

1. bekannt 2. es ist
3. dass 4. ein Gebirgsland
5. Österreich 6. allen
7. ist
A) 7, 1, 3, 4, 6, 5, 2 B) 1, 2, 3, 4, 5, 6, 7 C) 1, 3, 2, 4, 5, 7, 6
D) 2, 6, 1, 3, 5, 4, 7 E) 7, 6, 5, 4, 3, 2, 1

21. Wählen Sie die richtige Variante aus.

... jetzt bitte den Dialog mit verteilten Rollen, ... die Wörter zu Hilfe.
A) Nehmt-lest B) Lies-nehmst C) Lest-nehmen
D) Lese-nimmt E) Lest-nehmst

22. Wählen Sie die richtige Variante aus.

Vor kurzem haben wir das ... Jubiläum des deutschen Lehrverbands in Aserbaidschan an der Fremdsprachenuniversität gefeiert.
A) fünfte B) fünften C) fünf
D) fünftes E) fünfter

Lesen Sie den Text und antworten Sie auf die Fragen 23-30

Johann Strauß der Ältere hatte keine musikalische Bildung. Mit 22 Jahren aber eroberte er mit seiner Musik ganz Wien. Doch seine Erfolge und seine Popularität brachten ihm wenig Geld ein. Deshalb wollte er nicht, dass seine Söhne Musiker werden.

Mutter Strauß aber dachte anders. Sie sah, dass ihre Söhne sehr musikalisch sind, besonders der Ältere, und sie findet für sie die besten Musiklehrer.

Eines Tages trat der 19jährige Johann Strauß in einem Wiener Restaurant auf. In einem anderen spielte sein Vater. Wien teilte sich in zwei Parteien, die eine war für den Vater Johann Strauß der Älteren, die andere für den Sohn. Der Sohn spielte die Walzer seines Vaters und seine eigenen. Walzer musste er neunzehnmal wiederholen.

Johann Strauß der Jüngere eroberte ganz Europa, er trat mit Erfolg in Amerika auf. Seine heitere Musik machte die Menschen glücklich. Es lag etwas Sonniges in seinen Melodien. Er komponierte wurde krank und konnte nicht mehr auftreten. Aber das Publikum wartete auf ihn. Die Menschen brauchten sein sonniges Talent.

23. Worüber wird im Text gesprochen?

- | | |
|-----------------------------------|-----------------------------------|
| A) Über die Söhne der Musiker | B) Über die musikalische Begabung |
| C) Über die Popularität der Musik | D) Über die einfachen Musiker |
| E) Über die Familie Strauß | |

24. Wählen Sie die falsche Variante aus.

- | | |
|---|---------------------------------------|
| A) Die Walzer werden vielmals wiederholt. | B) Die Musikanten waren berühmt. |
| C) Der Vater verdiente viel Geld. | D) Die Musik von Strauß liebten alle. |
| E) Der Strauß der Jüngere war in Amerika. | |

25. Wählen Sie den richtigen Satz aus.

- | |
|---|
| A) Johann Straus der Ältere hatte musikalisches Talent. |
| B) Die Musik machte die Menschen glücklich. |
| C) In der Stadt Wien waren drei Parteien. |
| D) Mutter Strauß war nicht stolz für ihre Söhne. |
| E) Strauß der Ältere verdiente viel Geld. |

26. Finden Sie richtige Antwort.

Was tat Mutter Strauß für ihre Söhne?

- | |
|---|
| A) Johann Strauß der Jüngere gab in Amerika Konzerte. |
| B) Johann Strauß der Jüngere war in Europa bekannt. |
| C) Die Söhne von Strauß waren talentvolle Musiker. |
| D) Mutter Strauß fand für ihre Söhne die Musiklehrer. |
| E) Die Musik von Johann Straus war ausgezeichnet. |

27. Beantworten Sie die Frage nach dem Text und äußern Sie Ihre Meinung mindestens mit 3 Sätzen.

Welchen Eindruck machte die Musik auf die Menschen?

28. Ergänzen Sie den Satz mit eigenen Wörtern. Verändern Sie mindestens 2 Wörter.

Mutter Strauß war der Meinung, dass

29. Welches Wort aus dem Text entspricht zur Definition „Die Begabung einer Person in einem Gebiet“.**30. Finden Sie im Text Synonym zur Wortverbindung „heitere Musik“.**

FRANSIZ DİLİ

Écoutez le dialogue et répondez aux exercices de 1 à 6.

QEYD: Müvafiq audiofaylı

abiturient.az/mp3/xb_2024/fransiz_11_24.mp3 linkini yerləşdirilmişdir.

QR kodu skan etməkla müvafiq audiofaylı yerləşdirilmiş
sahifəyə birbaşa keçə bilərsiniz.



Dans le texte il s'agit

- A) de la cantine de l'entreprise B) de l'entreprise où travaille Julie
C) des collègues de Julie D) de la famille de Julie
E) de la journée de travail de Julie

Choisissez l'idée fausse.

- A) Julie écoute les informations pendant le petit déjeuner.
B) La pause déjeuner dure jusqu'à quatorze heures.
C) Julie déjeune à la cantine de l'entreprise.
D) Elle pratique le karaté depuis dix ans.
E) Julie va au club de karaté deux fois par semaine.

Choisissez la bonne réponse.

- Que prend Julie pour aller à son travail ?

- A) Elle prend le bus B) Elle prend le train C) Elle y va à pied
D) Elle ne prend rien E) Elle y va en voiture de sa voisine

Écrivez un adjectif numéral ordinal qui caractérise le nom.

Répondez par écrit.

- Que veut dire **pratiquer** le karaté dans le texte ?

Complétez par écrit.

Julie aime beaucoup regarder un film

Complétez par la bonne série.

L'entreprise dans ... mon père travaille est très célèbre.

- A) lequel B) laquelle C) lesquelles D) dont E) de laquelle

Complétez par la bonne série.

Michel a acheté un journal ... rentrant de son travail.

- A) en B) où C) par D) quand E) de

Complétez par la série qui convient.

Quand tu penses ... nous allons passer trois semaines au bord de la mer Caspienne, tu es très contente.

- A) dont B) qui C) que D) où E) alors

10. Complétez par la bonne série.

Si tu ... français, tu ... du travail plus facilement.

- A) parles - trouverais B) parlais - trouves C) parlais - trouverais
D) as parlé - trouveras E) parlais - aurais trouvé

11. Choisissez la bonne série.

Malgré la grève des transports, ... élève n'était absent ce matin.

- A) aucun B) aucun C) aucunes
 A) chaque E) chacun

12. Choisissez les expressions impersonnelles qui expriment les phénomènes de la nature.

- A) il pleut, il pleure, il crie B) il grêle, il gèle, il tue
 C) il y a, il vaut, il faut D) il neige, il fait, il sait
 E) il a, il va, il y a

13. Mettez à la voix passive.

Les chats ont renversé les poubelles.

- A) Les poubelles ont été renversées par les chats.
 B) Ce sont les chats qui ont renversé les poubelles.
 C) Les chats avaient renversé les poubelles.
 D) Les poubelles sont renversées par les chats.
 E) Les poubelles seront renversées par les chats.

14. Complétez par la bonne série.

Pierre voyage ... bus, vient ... métro, se déplace ... vélo.

- A) en - au - en B) au - au - en C) en - en - au
 D) au - en - au E) en - en - en

15. Choisissez les adverbes.

- | | | | | |
|-------------|------------|------------|---------|---------|
| 1. bien | 2. bon | 3. mieux | | |
| 4. meilleur | 5. mauvais | 6. mal | | |
| A) 4, 5, 6 | B) 1, 2, 4 | C) 1, 3, 6 | D) 3, 4 | E) 2, 5 |

16. Choisissez la série avec le géronatif.

- A) Il est au lycée. Il en rentrera à dix-sept heures.
 B) Marc aime voyager en avion.
 C) Pierre habite en France, son frère habite au Maroc.
 D) Elle parle de ses loisirs. Elle en parle toujours.
 E) Maman a acheté des fruits en rentrant de son travail.

17. Construisez une phrase.

- | | | |
|---------------------------|---------------------------|----------------|
| 1. et | 2. les légumes | 3. les enfants |
| 4. le grand-père | 5. aident | 6. les fruits |
| 7. ramasser | 8. à | |
| A) 7, 5, 3, 6, 2, 4, 1, 8 | B) 3, 5, 4, 8, 7, 6, 1, 2 | |
| C) 5, 3, 4, 1, 2, 6, 8, 7 | D) 8, 4, 5, 3, 1, 7, 2, 6 | |
| E) 6, 5, 8, 1, 4, 7, 3, 2 | | |

18. Complétez par la bonne série.

Il faut que tu ... ce travail le plus vite possible.

- A) puisses B) fasses C) sais
 D) fais E) aies

19. Complétez.

J'aime beaucoup le sport : je joue ... golf et ... tennis. Pendant les heures libres, je m'occupe aussi à la musique : je joue ... guitare, ... piano et ... violon.

- A) du - du - à la - au - au B) au - au - de la - du - du
 C) au - du - de la - à la - du D) de la - au - à la - au - du
 E) à la - à la - du - au - à la

20. Complétez par le superlatif positif.

C'est ... tableau de cet artiste.

- A) le moins B) mieux C) le mieux
 D) plus beau E) le plus beau

21. Associez.

1. offrir
2. conduire
3. déménager

- a. changer de logement, changer de lieu d'habitation
b. diriger, mener d'un lieu à l'autre
c. donner, présenter, proposer
d. inviter, accueillir, servir

A) 1 - c; 2 - a; 3 - b B) 1 - b; 2 - a; 3 - c
D) 1 - c; 2 - b; 3 - a E) 1 - a; 2 - b; 3 - d

C) 1 - a; 2 - d; 3 - b

22. Complétez.

Lucette m'a écrit qu'elle ... ses études secondaires et qu'elle ... en vacances avec ses parents.

- A) avait déjà terminé - était B) va terminer - sera C) termine - partira
D) terminera - a été E) termine - sera

Lisez le texte et répondez aux exercices de 23-30.

Les dernières années, la pollution a beaucoup augmenté dans le monde.

Regardez l'eau des rivières, des fleuves, des lacs, des mers. On y jette des déchets, des polluants, des objets dangereux.

Les forêts rapetissent de jour en jour, on coupe les arbres pour construire des maisons, faire des meubles, du papier, etc. Des milliers d'animaux et de plantes disparaissent. Et les sacs plastique, ils créent de gros problèmes, dégradent l'environnement.

Nous avons une seule Planète et nous sommes tous responsables de son avenir.

Agir pour la protection de l'environnement, c'est facile ! Tout le monde peut **le** faire : si chacun de nous faisait quelque chose, la pollution diminuerait. Des habitudes et des gestes simples peuvent avoir des conséquences positives pour la Planète : ne pas gaspiller l'électricité, ne pas utiliser plus de l'eau si on n'en a pas besoin, élargir les bois.

Aujourd'hui, des automobilistes font du covoiturage, partagent leur voiture avec une autre personne. Dans les grandes villes, les gens se déplacent en transport commun.

Il faut essayer de réduire les déchets, de les trier et les mettre dans les poubelles.

Il suffit de penser à la protection de l'environnement et agir !

23. Choisissez l'idée principale du texte.

- A) Le rapetissement des forêts
B) La pollution de l'eau de la Planète
C) La protection de l'environnement
D) La disparition des animaux et des plantes
E) Le problème des sacs plastique

24. Choisissez l'idée correcte.

- A) La protection de l'environnement dépend de tout le monde.
B) Les gens ont raison de polluer l'eau des mers.
C) Les sacs plastique ne créent pas de problèmes pour la Planète.
D) Ce n'est pas facile de protéger l'environnement.
E) Personne n'est responsable pour la protection de l'environnement.

25. Choisissez la réponse correcte.

- Pourquoi les automobilistes partagent leur voiture avec une autre personne ?
A) Pour aider les gens.
B) Pour polluer moins l'environnement.
C) Pour faciliter les voyages.
D) Pour économiser le temps.
E) Pour réduire les déchets.

26. Quelle expression peut remplacer le souligné dans le texte.

- A) ne rien faire
B) éteindre la lumière
C) fermer le robinet
D) défendre la nature
E) faire quelque chose

27. Choisissez dans le texte le mot qui a le même sens que se déplacer.

28. Répondez d'après le texte en exprimant votre opinion au moins 3 phrases.

– Pour quelles raisons faut-il accorder plus d'attention aux problèmes de l'écologie ?

29. Complétez la phrase en utilisant au moins 2 mots qui ne figurent pas dans le texte.

Chacun peut faire quelque chose

30. C'est un objet qu'on met dans les cours et dans les rues pour y mettre les déchets.

Qu'est-ce que c'est ?

RUS DİLİ

Прослушайте текст и выполните задания 1-6.

QEYD: Müvafiq audiofaylı

abiturient.az/mp3/xb_2024/rus_11_24.mp3 linkinə yerləşdirilmişdir.

QR kodu skan etməklə müvafiq audiofaylı yerləşdirilmiş sahifəyə birbaşa keçə bilərsiniz.



1. Определите основную мысль текста.

- A) Учёных интересовало изучение различных мёртвых языков.
- B) Грамматика мёртвых языков представляет интерес и в наше время.
- C) Народы, жившие в Римской империи, забывали свой родной язык.
- D) И в древние времена, и сегодня идёт процесс вымирания языков.
- E) Мёртвые языки известны нам из письменных памятников древности.

2. Определите неверное утверждение по тексту.

- A) Латинский язык сегодня используется в медицине.
- B) Иврит в наши дни снова начал употребляться.
- C) Большинство мёртвых языков употребляются и в наши дни.
- D) Старославянский язык в наше время считается мёртвым.
- E) Язык, как и человек, может рождаться, развиваться и умирать.

3. Определите верный ответ на вопрос “Почему в наше время тоже наблюдается вымирание языков?”.

- A) Потому что на телевидении и радио употребляется государственный язык страны.
- B) Потому что некоторые языки используются в медицине и биологии.
- C) Потому что учёные занимаются лексикой и грамматикой мёртвых языков.
- D) Потому что сегодня не существуют огромные государства и империи.
- E) Потому что в наши дни изучаются письменные памятники древности.

4. Напишите ответ на вопрос “Кто сегодня изучает мёртвые языки и говорит на них?”.

5. Дополните предложение словами из текста.

В империях и огромных государствах некоторые языки умирали, так как

6. Напишите одно прилагательное из текста, которое характеризует слово “организм”.

7. В каких словах одинаковое количество букв и звуков?

- | | | |
|--------------|------------|-------------|
| 1. интерьер | 2. авиация | 3. юбилей |
| 4. бандероль | 5. гравюра | 6. колыбель |
| 7. подъём | 8. жалюзи | |
- A) 3, 5, 6, 8 B) 2, 4, 7 C) 1, 5, 7, 8 D) 1, 4, 6 E) 3, 4, 7, 8

8. Со словом оранжерея не употребляется

- A) небольшая B) красивая C) прекрасная
D) огромная E) долгая

9. Укажите правильный вариант.

Большое стихотворное произведение на героическую, историческую или лирическую тему – это

- A) песня B) басня C) дастан D) поэма E) частушка

10. В прямом значении употреблено выделенное слово в словосочетании

- A) письменный перевод B) железный характер C) золотая осень
 D) тяжёлое чувство E) чёрные мысли

11. Укажите синонимы.

- A) интересный – волшебный B) быстрый – длинный
 C) точный – правильный D) красный – яркий
 E) ранний – сегодняшний

12. Антонимом слова ценный является

- A) благодарный B) дорогой C) плохой
 D) дешёвый E) ужасный

13. Укажите существительные мужского и женского рода соответственно.

- A) словарь, чай B) цель, гербарий C) гений, медаль
 D) метель, болезнь E) радость, рояль

14. Определите верный вариант.

Азербайджанские ковры изображены на мног.. картин.. известн.. художник.. .
 A) -их, -ах, -ые, -и B) -их, -ах, -ых, -ов C) -им, -ам, -ых, -ов
 D) -ими, -ами, -ым, -ам E) -ие, -ы, -ыми, -ами

15. На какие вопросы отвечают выделенные в предложении слова?

Сегодня туризм в Азербайджане быстро развивается.
 A) куда? когда? где? B) когда? куда? как? C) где? откуда? когда?
 D) когда? где? как? E) как? где? куда?

16. Определите правильный вариант.

Утром я пошёл ... остановку ... моего дома. Скоро ... угла выехал автобус. Я поехал ... школу ... этом автобусе.

- A) на, из, у, за B) в, около, из-за, на C) за, до, из, на
 D) через, от, с, к E) на, около, из-за, в

17. Укажите правильный вариант.

Туристы выехали на экскурсию, ... было вще темно. Они поехали к озеру, ... находится высоких горах. Там они уединели, ... из-за гор встаёт солнце.

- A) когда, которое, как B) потому что, как, куда
 C) как, которое, когда D) когда, какое, поэтому
 E) так как, куда, откуда

18. Дополните предложение.

В субботу начнётся чемпионат страны по футболу,
 A) где я посмотрел очень интересные матчи
 B) поэтому мне нужно купить билет на матч
 C) когда я на стадионе сидел в двенадцатом ряду
 D) который провели в начале прошлой недели
 E) поэтому моя любимая команда заняла первое место

19. Составьте предложение.

- | | | |
|------------|-------------|-----------|
| 1. со | 2. я | 3. другом |
| 4. общаюсь | 5. из | 6. своим |
| 7. онлайн | 8. Стамбула | |
- A) 4, 2, 3, 1, 8, 6, 5, 7 B) 1, 6, 3, 8, 5, 2, 4, 7
 C) 2, 7, 4, 3, 6, 5, 8, 1 D) 2, 4, 1, 6, 3, 5, 8, 7
 E) 3, 6, 5, 8, 2, 1, 7, 4

20. Составьте диалог.

1. – Наверное, завтра точно узнаю, когда пойду в школу.
2. – У меня завтра много уроков и нужно к ним готовиться.
3. – Ты знаешь, когда будет презентация книги известного писателя?
4. – Тогда тебе нужно выполнить домашнее задание заранее.

- A) 3, 2, 1, 4 B) 3, 1, 2, 4 C) 1, 4, 2, 3
 D) 2, 1, 4, 3 E) 4, 3, 1, 2

21. Составьте текст.

1. В день праздника в Гёйчай приезжают гости со всей страны.
2. Во второй половине дня в городе проходят концерты.
3. В Азербайджане ежегодно проводится красочный праздник граната.
4. Там проводятся выставки, демонстрируются соки, варенья из граната.
- A) 3, 2, 1, 4 B) 2, 4, 1, 3 C) 4, 2, 3, 1
D) 3, 1, 4, 2 E) 2, 3, 4, 1

22. Определите логически верный вариант.

- Завтра читальный зал открывается после полудня.
A) Они не смогут пойти в читальный зал к четырём часам.
B) Мы сможем взять нужные книги после обеда.
C) Он сможет пойти в читальный зал рано утром.
D) Она не сможет взять словарь в пять часов вечера.
E) Вы сможете пойти в читальный зал в десять часов утра.

Прочитайте текст и выполните задания 23-30.

В Физулинском регионе много исторических, археологических достопримечательностей: старинных мечетей, мавзолеев, караван-сараев. В разное время в регионе проводились раскопки. Они доказывают, что это древний регион. Недалеко от посёлка Горадиз нашли фрагменты мечети, мавзолея XIII-XIV веков. Учёные считают, что сегодня под землёй остаётся большая часть средневекового города. Регион известен Азыксской пещерой, которая находится примерно в 15 километрах от Физули. Исследование пещеры, в которой много тысяч лет назад жили люди, – большое достижение азербайджанских археологов.

Город Физули – административный центр Физулинского района. Название города менялось несколько раз. Сначала он назывался Гарабулаг. В 1959 году город стал называться Физули – в честь 400-летия великого азербайджанского поэта Мухаммеда Физули. До войны здесь находились народный театр, дом культуры, библиотека. Также был установлен памятник Физули. Однако за годы войны город полностью уничтожили. В 2020 году Физули и оккупированные сёла района были освобождены. Согласно распоряжению Президента Азербайджана Ильхама Алиева 17 октября – день освобождения Физули от оккупации – отмечается как День города.

Физулинский регион долго был оккупирован. Сегодня здесь строятся сёла, автомобильные, железные дороги. Всего за 9 месяцев построили современный международный аэропорт. Его называют “воздушными воротами” Карабаха. Строятся административные здания, спортивные, жилые комплексы. Скоро Физулинский район откроется для иностранных туристов, желающих узнать историю и культуру Азербайджана.

23. Укажите основную мысль текста.

- A) Вскоре туристы из разных стран смогут посетить Физулинский регион.
B) В Физулинском регионе имеется много достопримечательностей.
C) Долгое время древний Физулинский регион был оккупирован.
D) 17 октября отмечают День города Физули – административного центра региона.
E) После оккупации восстанавливается древний Физулинский регион.

24. Какое утверждение не соответствует содержанию текста?

- A) Название административного центра региона изменили в честь 400-летия великого поэта Физули.
B) Расстояние от административного центра до Азыкской пещеры более 15 километров.
C) Город Физули был освобождён от оккупации 17 октября 2020 года.
D) В Физулинском регионе археологи нашли постройки средневекового города.
E) Старинные мечети, мавзолеи, караван-сараи – достопримечательности Физулинского региона.

25. Дополните предложение информацией из текста.

- Огромным успехом азербайджанских археологов является то, что
- A) достопримечательности региона посетят многие туристы
B) за короткое время был построен международный аэропорт
C) были обнаружены административные здания и спортивные комплексы
D) они исследовали Азыксскую пещеру – древнее место поселения людей
E) административный центр назвали в честь выдающегося поэта Физули

- 26. Определите правильный ответ на вопрос “Что свидетельствует о том, что Физулинский регион – древний?”.**
- A) Народный театр в административном центре региона.
 B) Прежнее название города Физули – Гарабулаг.
 C) Большой интерес к региону иностранных туристов.
 D) Памятник выдающемуся азербайджанскому поэту.
 E) Раскопки азербайджанских археологов в этом регионе.

- 27. Дополните предложение информацией из текста, заменив в ответе не менее двух слов.**

По мнению археологов, и в наши дни в Физулинском регионе **ещё не исследована**

- 28. Ответьте на вопрос согласно тексту, выразив своё мнение о его содержании (не менее 3-х предложений).**

Как вы считаете, каким будет город Физули в будущем?

- 29. Выпишите из текста слово, которое означает “захват чужой территории военной силой”.**
-

- 30. Напишите синоним слова “зарубежный”.**
-

ƏRƏB DİLİ

استمعوا إلى النص وأجيبوا على الأسئلة 1-6.

QEYD: Müvafiq audiofaylı

abiturient.az/mp3/xb_2024/arab_11_24.mp3 linkinə yerləşdirilmişdir.

QR kodu skan etməkla müvafiq audiofaylı yerləşdirilmiş
səhifəyə birbaşa keçə bilərsiniz.



1. عما هذا النص؟

- (A) عن يوم الميلاد
- (B) عن يوم الاستراحة
- (C) عن يوم العلم
- (D) عن يوم الاستقلال
- (E) عن يوم المعرفة

2. اختاروا جملة عائدة لهذا النص.

- (A) إجتمع الناس في قناء الباية.
- (B) أبو فريد مدرس لهذه المدرسة.
- (C) في باكو عدد كبير من المتاحف.
- (D) في نفس الوقت كانت حياة علمنا قصيرة.
- (E) خلال هذه المدة أفتتحت المدارس الجديدة

3. عينوا جواباً صحيحاً:

- في أي يوم يحتفل بيوم العلم في أذربيجان؟
- (A) في التاسع من شهر نوفمبر
 - (B) في الثامن والعشرين من شهر مايو
 - (C) في الثامن والعشرين من شهر أبريل
 - (D) في الثامن من شهر نوفمبر
 - (E) في التاسع من شهر مايو

٤. أتموا الجملة من النص:

نظم مقتضى مثل ...

٥. أكتبوا معنى كلمة "عظيم" المستعملة في النص.

٦. أكتبوا التعينين المستعملين في النص.

٧. رتبوا جملة صحيحة.

١. المدرسون

٢. المدرسة

٣. وذهبوا

٤. بيولتهم

٥. خرج

٦. من

٧. إلى

٤، ٧، ٣، ٢، ٦، ١، ٥ (A)

٢، ١، ٦، ٣، ٤، ٧، ٥ (B)

٦، ٣، ١، ٧، ٤، ٥، ٢ (C)

٧، ٥، ١، ٤، ٦، ٢، ٣ (D)

٦، ٤، ٧، ٣، ٢، ٥، ١ (E)

٨. أشاروا إلى بند عائد إلى كلمة "محاربة".

(A) مفعول الباب الرابع

(B) فاعل الباب السابع

(C) مفعول الباب السادس

(D) مصدر الباب الخامس

(E) مصدر الباب الثالث

9. أثيروا إلى الجملة الظرفة.

- (A) كلما فكرت في هذا العمل رجعت إلى البيت مسرعا.
(B) له مكانة مرموقة بيننا.
(C) إن تفهم الجملة ترجمها.
(D) هلرأيتم الكاتب الذي وصل من العراق.
(E) بعد ما وصلت باكوا لم أرك.

10. عينوا التناسب.

1. حرف الجر
2. حرف العطف
3. أداة
a. قد
b. على
c. هل
d. أن
e. ها

1-a, 2-d, 3-b (A)

1-b, 2-d, 3-a (B)

1-b, 2-c, 3-e (C)

1-d, 2-e, 3-a (D)

1-c, 2-c, 3-b (E)

11. عينوا اسم الإشارة بوظيفة النعت.

- (A) ذلك كتاب
(B) هو تلميذ
(C) هذه البنت
(D) هؤلاء بنون
(E) مدرستكم

12. عينوا عدد الأعداد الأصلية:

أول، إثنا عشر، تسعة عشر، ثمان، سادس عشر، خمس، سدسان

6 (A)

2 (B)

5 (C)

3 (D)

4 (E)

13. ضعوا الكلمتين المناسبتين إلى مكان النقطة:

... أنور وأحمد ...

(A) كانوا، رياضيّين

(B) كان، رياضيّين

(C) كان، رياضيّون

(D) كان، رياضيّين

(E) كانوا، رياضيّين

14. عينوا الاسم المركب.

(A) ابن أخي

(B) ابن السبيل

(C) بنت ألام

(D) أخو صديقي

(E) أبو التلميذ

15. عينوا الكلمة المترادفة لكلمة "مؤلف".

(A) معلم

(B) متعلم

(C) مصنف

(D) مربع

(E) مشارك

16. عينوا نوع العبارة:

كتاب مكتبة مدرسة عاصمة الجمهورية

(A) إضافة بسيطة

(B) الإضافة بالمعنى

(C) العبارة النعтиة المتطابقة

(D) الإضافة بأعضاء متجانسة

(E) الإضافة الكثيرة الجوانب

17. ضعوا صفات موافقة في مكان النقاط.

1. درس ...

2. المدينة ...

3. تلميذ ...

4. البلد ...

a. شيق

b. القديم

c. مجتهدون

d. الجميلة

e. فورا

1-c, 2-a, 3-d, 4-b (A)

1-c, 2-e, 3-b, 4-a (B)

1-b, 2-c, 3-e, 4-d (C)

1-a, 2-d, 3-c, 4-b (D)

1-d, 2-b, 3-a, 4-e (E)

18. أشيروا إلى الضمائر الموافقة بمكان النقاط.

البنون ذاهبون إلى ... المكتبة.

إن ... الأولاد حضروا المدرسة صباحا.

... تلميذ مدرسة من المدارس الواقعة في أطراف مدینتنا.

(A) هذا، هذان، هي

(B) تلك، أولاتك، أنا

(C) هذه، ذلك، هو

(D) أولاتك، هم، نحن

(E) أنت، هؤلاء، تلك

19. عينوا اسم الصناعة.

- (A) أستاذ
- (B) معلم
- (C) تلميذ
- (D) قصتاب
- (E) مدير

20. عينوا أسماء التقضيل

- (1) الغني
- (2) الدنيا
- (3) الكبير
- (4) الأكثر
- (5) الصغير
- 4, 3, 2 (A)
- 5, 3, 1 (B)
- 5, 4, 2 (C)
- 4, 2, 1 (D)
- 5, 3, 1 (E)

21. عينوا جملة فيها المفعول المطلق.

- (A) طالعنا مطالعة.
- (B) هذه الصورة جميلة جداً.
- (C) الآن الساعة السادسة.
- (D) رجعت إلى البيت مسرعاً
- (E) فهمت هذا الدرس جيداً.

22. أشيروا إلى فعل الشروع.

- (A) مضى
- (B) إنطلق
- (C) ليس
- (D) ما زال
- (E) بقى

اقرؤوا النص و أجبوا على الأسئلة (30 - 23).

باكو هي عاصمة جمهورية أذربيجان المستقلة. لقد ولدت ونشأت في هذه المدينة. تقع باكو على ساحل بحر الخزر. إنها مدينة قديمة. وفي رأي المؤرخين يبلغ عمر المدينة أكثر من ألفي سنة. مدینتى غنية في العالم بثروتها وأهمها هي النفط. منذ منتصف القرن التاسع عشر تطورت الصناعة من جملتها استخراجات النفط في باكو. تُعرف عاصمتنا بأنها مدينة نفطية في العالم. هنا استخرج "الذهب الأسود" على الأرض أو في البحر. في عام ألف وتسعمئة وتسعمائة واربعين بدأ عمال النفط في إنتاج النفط في البحر المفتوح. إن " أحجار النفط" ليس لها مثيل في العالم. تتطور صناعة النفط بسرعة في باكو.

مسقط رأسى باكو هي مدينة حديثة أيضاً وهي مركز ثقافي لبلدنا. إن عاصمتنا مدينة صناعية قوية ومركز ثقافي كبير ذو تقاليد مجيدة. في باكو وأطرافها عديد من المصانع والمعامل وغيرها من المؤسسات الصناعية. يوجد هنا عدداً كثيراً من المتاحف والحدائق والمسارح والمعارض والمطاعم والعديد من مراكز التسليات الأخرى. هناك كذلك كثيرة من مراكز العلوم والثقافة والجامعات والمعاهد والمدارس الفنية والمدارس المهنية. وفي كل عام يدرس الآلاف من المتخصصين الشباب دروساً هنا وبالإضافة إلى أن عدداً كبيراً من الطلاب الأجانب يتعلمون أسرار العلوم المختلفة في مدینتى. أنا فخور بمدینتى العزّزة.

23. عما هذا النص؟

(A) عن المراكز الثقافية

(B) عن جمهوريتنا

(C) عن المؤسسات الصناعية

(D) عن عاصمتنا

(E) عن الطلاب والطالبات

24. اختاروا جملة ليست عائدة لهذا النص.

(A) هي مدينة حديثة كذلك.

(B) وفي كل سنة يدرس كثير من المتخصصين دروساً هنا.

(C) عاصمتنا مدينة صناعية ومركز ثقافي.

(D) إنها تقع على ساحل بحر الخزر.

(E) اجتمع الطلاب والطالبات أمام الجامعة.

25. عينوا جواباً صحيحاً خاصاً بالنص:

- نـ هو يتعلمون في جامعاتنا؟
- (A) الطلاب الأجانب
 - (B) التلاميذ الأجانب
 - (C) المدرسوں الأجانب
 - (D) الضيوف الأجانب
 - (E) الرياضيون الأجانب

26. عينوا كلمة مترادفة لكلمة "حديث"

- (A) أحاديث
- (B) حديث
- (C) أحداث
- (D) معاصر
- (E) حكاية

27. في أيِّ معنى مستعمل الضمير تحته الخط؟

28. أجبوا على السؤال الخاص بالنص واكتبوا مناسبكم الى موضوعه . (أقلَّ ثلاثة جمل)
لـ يقضي الضيوف الأجانب الأوقات الفارغة في باكو عادة؟

29. املووا الفارغات بالكلمات والعبارات المناسبة بالجزء الثاني:
ذلك أيضاً عديد من مراكز العلوم مثل... والمؤسسات الصناعية مثل...

30. أكتبوا نعتين عائدتين لعاصمة آذربایجان.

FARS DİLİ

به متن گوش بدہید و تمرینهای 1-6 را انجام بدہید.

QEYD: Müvafiq audiofayl

abiturient.az/mp3/xb_2024/fars_11_24.mp3 linkinə yerləşdirilmişdir.

QR kodu skan etməkla müvafiq audiofayl yerləşdirilmiş
səhifəyə birbaşa keçə bilərsiniz.



1. در متن صحبت از چه می رود؟

- (A) در باره ی بعضی از مکان های جهان
(B) دعا کردن برای باریدن باران
(C) در باره ی درخشش خورشید
(D) از اهمیت باریدن باران
(E) در باره ی زندگی

2. مربوط به متن افکار درست را انتخاب کنید

1. باران با غبانی است که به گل ها و گیاهان آب می دهد.
2. هر قطره باران زندگی بخش نیست.
3. آب برای موجودات و گیاهان واجب است.
4. باران پاکی را برای زمین به ارمغان نمی آورد.
5. بعد از بارش باران هر دانه کاشته شده شکوفا می شود.

1, 2, 4 (A)

2, 4, 5 (B)

1, 3, 5 (C)

1, 2, 3 (D)

3, 4, 5 (E)

3. کدام جمله مربوط به متن نیست؟

- (A) در تمام مکان های جهان باران می بارد.
(B) وقتی باران می بارد، هر غنچه گل حان تازه می گیرد.
(C) باران چه نعمت زیبا و ارزشمندی است.
(D) باران از زیباترین نعمات طبیعت است.
(E) هر قطره باران برای کشاورزی واجب است.

4. مربوط به متن جمله ی زیر را به اتمام برسانید.

هر دانه کاشته شده بعد از باریدن باران ... بیرون می آورد.

ب) سوال زیر مربوط به متن جواب بدهید.
زىش باران را چه جور می توان درک کرد؟

ب) صفت بنویسید که مربوط به ارزش باران باشد.

- بر جمله‌ی زیر کدام انواع ضمیر وجود دارد؟
را چه کسانی در مجلس ما شرکت خواهد کرد؟
- (A) پرسشی، اشاره
 - (B) تعیینی، پرسشی
 - (C) اشاره، مبهم
 - (D) شخصی، تاکیدی
 - (E) پرسشی، شخصی

- بر ترکیب کدام جمله ظرف علت و سبب وجود دارد؟
(A) وقتیکه مادرش را دید از شادی چشمایش پر از اشک شد.
(B) من به هیچ وجه نمی توانم باعقیده‌ی شما همراهی شوم.
(C) یام میابد که بعد از ظهریک روز پاییزی بود.
(D) برگ درختان مثل سرباز‌های تیرخورده تک تک می افتدند.
(E) فاطمه آن قدر تند تند حرف می زد که چیزی نمی فهمیدم.

- بر کدام جمله عدد ترتیبی به کار رفته است؟
(A) فردوسی تصمیم گرفت تا "شاهنامه" را بیان نرساند آرام نگیرد.
(B) شب آخری سال ما با دوستان خواهیم به خانه‌ی آموزگارمان رفت.
(C) ساختن خانه بدونشه سبب می شود که ساختمان ناقص بdest آید.
(D) از خشت پخته پل محکم ساختند.
(E) شاخ گل هر جا که می روید گل است.

10. املای کدام کلمات درست است؟
 1. صبح، قدیم ، خواهر ، ناطق ، ثریا ، مصلحت
 2. وطن ، جهان ، لحظه ، کوتاه ، جمع ، لیخند
 3. حر ، آنگ ، هرف ، منزره ، کلاص ، سفت
 4. سرباز ، طرف ، وضع ، غمگین ، علف ،
 5. مسلهت ، وسال ، ماحر ، احمد ، خاتره
- (A) 1, 2, 5
 - (B) 3, 4, 5
 - (C) 2, 3, 4
 - (D) 1, 2, 4
 - (E) 1, 3, 5

11. کلمات متضاد را در جملات زیر معین کنید.

- (A) ماهر پسر بسیار خوب و کوشاست.
(B) افغان ها خلق خیلی مرد و جسور و فهیمان هستند.
(C) ژاله دیروز با برادرش و خواهرش به سینما رفتند.
(D) بنا ی دبیرستان ما از بزر گترین بناهای شهر است.
(E) رفیق من رنگ های سفید و سیاه را خیلی نوشت دارد.

12. وقت را معین کنید.

عقرب کوچک روی یک، عقرب بزرگ روی پنج است ساعت چند را نشان میدهد؟

- (A) ساعت یک و نیم است.
(B) ساعت یک و بیست و پنج دقیقه است.
(C) ساعت یک و بیست و پنج دقیقه کم است.
(D) ساعت یک و ربع دقیقه است.
(E) ساعت پنج و نیم است.

13. در ترکیب کدام جمله حرف ربط مرکب وجود دارد؟

- (A) خسرو پرویز پسر هرمز و نواده‌ی اتوشیروان است.
(B) آنجا برای محافظت شهر ولايت لشکري باشد.
(C) همینکه رعنارا در دانشگاه ديدم خيلی خوشحال شدم.
(D) صبح روز بعد مردم در ميدان جمع شدند.
(E) روباهی دنبال کlagى مى دويد..

14. صفات ساده را معین کنید.

1. نیرو، بانمک، یامزه، زیبا، بی باک
2. کج، بد، تلخ، پیر، شیرین
3. جوان، سیاه، بزرگ، عمیق، سرد
4. مناسب، راست، خوب، سخت، کوچک
5. زیان، اندوهگین، علف، بی شک، باران
1, 2, 3 (A)
3, 4, 5 (B)
2, 3, 4 (C)
1, 4, 5 (D)
1, 2, 5 (E)

15. در کدام جمله فعل در زمان حال است؟

- (A) من از حوادث زندگی لذت می برم و مهم نیست که این حوادث خوب یا بد باشد.
(B) بچه ها یکی پس از دیگری تولی آب جستند.
(C) شما اینجا تنها برای مدنی کوتاه هستید نگران نباشید.
(D) هر گز خودتان را با هیچ کس دیگر در این جهان مقایسه نکنید.
(E) من فردا با رفقایم خواهم به شهر گجه رفت.

- ۱۰) جمع مکسر را در جمله‌ی زیر نشان بدهید.
 ا) اوایل بهار پرندگان از کشورهای گرمی بر می‌گردند.
 ب) پرندگان
 ج) اوایل
 د) بر می‌گردند
 ه) گرمی
 و) بهار

- ۱۱) در کدام جمله وجه واجب به کار رفته است؟
 ا) من در بازارهای تمام این کارها بایستی با او صحبت‌می‌کردم.
 ب) کاش تو هم این داستان را بخوانی.
 ج) اگر امکان دارند، بگذار آنها هم تشریف بیاورند.
 د) در این موقع عموم مراد کریم را دید.
 ه) فریوسی طوسي بینظير زمان خود بود.

- ۱۲) در جمله‌ی زیر به جای نقطه‌ها حروف اضافه‌ی مناسب را معین کنید.
 ا) هر روز بعد ... درس ... موزه و ... سینما رفته بودیم.
 ب) از، از، به
 ج) به، از، به
 د) با، از، را
 ه) از، به، به
 و) در، از، به

- ۱۳) وجه فعل را در جمله‌ی زیر معین کنید
 زمی توانی یک غزل از نظامی از بیر بگویی؟
 ا) وجه اقتداری
 ب) وجه امری
 ج) وجه واجب
 د) وجه لازم
 ه) وجه شرطی

- ۱۴) از جهت اسامی مشتق رابطه‌ی درست را معین کنید.
 ا) اسمهایی که از اسم درست می‌شوند
 ب) اسمها یی که از فعل درست می‌شوند.
 ج) اگریش، ورزش، لرزش
 د) مهندسی، پدری، شاعری
 ه) آنیستند، باران، آیستگاه
 و) اکلارمند، نانوا، آهنگر
 ا) خنده، دانش، زرگر
 ب) 1-a, d; 2-b, c
 ج) 1-a, b; 2-c, d
 د) 1-a, d; 2-c, e
 ه) 1-c, e; 2-b, d
 و) 1-b, d; 2-a, c

21. وجه وصفی در کدام جملات زیر بکار رفته است؟

1. نظام آن حکایت را از پدرش شنیده بود.
2. دانش آموزان کتاب و نظرهایشان را از کیف در آورده روی نیمکت گذاشتند.
3. او با تبسم کنان نستش را روی سینه اش گذاشت و تعظیم کرد.
4. غم انگیز ترین صحنه‌ی زندگی من تماشای صحنه‌ی مرگ پدرم بود.
5. او را یک ساعت و نیم منتظر بودم..

1, 4 (A)

2, 5 (B)

2, 3 (C)

4, 5 (D)

1, 3 (E)

22. افعالی مشتق را نشان بدهید.

- (A) آمدن، نوشتن، دادن، خواندن، اوردن
 (B) بیدن، رفتن، دادن، گفتن، زدن
 (C) خندیدن، راندن، گذراندن، گرفتن
 (D) فورفتن، برگشتن، در آمدن، بر داشتن
 (E) دویدن، ایستادن، باریدن، خواندن

متن را بخوانید و تمرینهای 30-32 را انجام بدهید.

تاریخ دقیق پیدایش کبوتر و زمان اهلی شدن و استفاده از آن در جنگ و صلح به درستی معلوم نیست. چندین هزار سال قبل از میلاد از کبوتر به عنوان قاصد استفاده می‌کردند و نام برنده‌گان ورزش‌های المپیک را به پای آن‌ها می‌بستند و به وطن شان می‌فرستادند. پس از مصر، ایران، چین، یونان و روم از قدیمی‌ترین مراکز پرورش و تربیت کبوتر در اعصار گذشته بوده‌اند.

از قدیم از پرنده‌گان خانگی بوده و دارندگان این حیوان را کبوتر باز می‌گویند. کبوتران خانگی به علت تغذیه ملبد و شرایط استراحت گاه (از لحاظ جثه) از همنوعان وحشی خود بزرگ‌ترند. کبوتران خانگی را معمولاً آموزش می‌دهند تا خانه صاحب‌ش را مرکز قطب نمای درونی خود قرار دهد و جلد شود.

برای جلد کردن کبوتر، معمولاً پرهای کبوتر را (به غیر از شه پر) می‌برند (قیچی می‌کنند) و مدتی بسته به خصوصاً نژاد حیوان نگهداری می‌کنند تا قطب نمای درونی حیوان تغییر مرکز داده و خانه جدید را مرکز قطب نه کند. کبوتر بازان خاطرات فراوانی از کبوترانی دارند که بعد از سال‌ها به خانه قبلی خود بازگشته‌اند و هیچ‌گاه این قطب نمای تغییر نکرده‌است.

23. در متن صحبت از چه می‌رود؟

- (A) از کبوتران خانگی و وحشی
 (B) از پیدا ی قطب نمای
 (C) از پرنده‌گان زحمتکشی
 (D) از جمع اوری غذای کبوتران
 (E) از زانگی جالب کبوتران وحشی

24. مربوط به متن افکار درست را انتخاب کنید.

دارندگان کبوتران را کبوتر باز می‌گویند.

تاریخ دقیق پیدایش کبوتر معلوم نیست.

کبوتران تمام عمر خود را تنها می‌ماند.

برای جلد کردن کبوتر پرهای کبوتر را فیچی می‌کنند

کبوتران خانگی از همنوعان وحشی خود بزرگتر نیستند.

1, 3, 5

1, 3, 4

2, 4, 5

1, 2, 4

2, 3, 5

25. مضمون کدام جمله مربوط به متن نیست؟

قبل از میلاد از کبوتر به عنوان قاصد استفاده می‌کردند.

کبوتر بازان خاطرات فراوانی از کبوترانی دارند.

کبوتران خانگی تغذیه مناسب دارند.

تریبیت کبوتر در اعصار گذشته بود.

ازمان اهلی شدن و استفاده از کبوتران در جنگ ملوم است.

26. در متن از چند نوع کبوتر صحبت می‌رود؟

سه

پنجه

پک

چهار

پانزده

27. به جای نقطه‌ها کلمات مناسب بنویسید.

طول تاریخ ... در مورد ... کبوتران به انسان‌ها نقل شده است.

28. بر اساس متن به سوال زیر جواب بدهد. (3 جمله بنویسید)

کبوتر در زندگی انسان چیست؟

29. "دارندگان این حیوان را کبوتر باز می‌گویند."

30. این جمله به جای "حیوان را" کلمه‌ی مناسب را بنویسید.

31. کلمه‌ی "پرها" را در متن با کدام کلمه می‌توان عوض کرد?

QIYMƏTLƏNDİRİMƏ MEYARLARI

Bu meyarlardan ilkin qiymətləndirmə meyarlardır. Hər tapşırığın başqa həll üsulları da ola bilər.
Bu zaman həmin üsullar da meyara əlavə edilməlidir.

AZƏRBAYCAN DİLİ

Tapşırıq 16.

Mümkün olan doğru cavab:

Mətnlə bağlı hökm	Doğru və ya yanlışdır?	Əsaslandırma
Cahan Pəhləvan Təbrizdə yerli idarəetməni ləğv etmək niyyətində deyil.	Doğrudur.	Çünki Cahan Pəhləvan Təbriz hakiminin – Arslan Əbanın oğlunun öz mövqeyində saxlanacağını qeyd edir.
Cahan Pəhləvan vəzirin fikirlərinə əhəmiyyət vermır.	Yanlışdır.	Çünki vəzirin sui-qəsd haqqında xəbərdarlığına ilk baxışda ciddi yanaşmasa da, sonradan bununla bağlı ehtiyat tədbiri düşündüyünü bildirir. Çünki Cahan Pəhləvan məhz vəzirin fikirlərini öyrənmək, məsləhətləşmək üçün onu yanına çağırmışdır.

Bal şkalası

Meyarlar

1 bal	a. Cədvəlin hər boş hissəsinə nümunəyə uyğun ən azı bir fikir yazılır, yanlış fikir yazılmır.
$\frac{2}{3}$ bal	b. Yalnız üç hissəyə uyğun fikir yazılır, yanlış fikir yazılmır. c. Hər dörd hissəyə uyğun fikir yazılısa da, bir hissəyə bir yanlış fikir də yazılır.
$\frac{1}{3}$ bal	d. Yalnız hər iki sütundakı bir hissəyə uyğun fikir yazılır, yanlış fikir yazılmır. e. Hər dörd hissəyə uyğun fikir yazılısa da, ümmüklilikdə, iki yanlış fikir də yazılır. f. Üç hissəyə uyğun fikir yazılısa da, bir yanlış fikir də yazılır.
0 bal	g. Digər hallarda.

Tapşırıq 17.

Mümkün olan doğru cavab:

- ... bizim təklifimizi qəbul etsə;
- ... şərtimizə əmlə etsə;
- ... sülh yolu ilə şəhəri təslim etsə;
- ... şərtimizlə razılışsa və s.

Bal şkalası	Meyarlar
1 bal	a. Uyğun nümunə yazılır, yanlış nümunə yazılmır.
$\frac{1}{2}$ bal	b. Uyğun nümunə yazılısa da, bir yanlış nümunə də yazılır.
0 bal	c. Digər hallarda.

Tapşırıq 18.

Mümkün olan doğru cavab:

Abcasda işlənmiş ilk məcazi mənali ifadə saqqızını uğurlamaq	Həmin ifadəni ovuz edə bilən nümunə təvlayib aldatmaq; qılığına girib özünə tərəf çəkmək; təsiri altına salmaq, təvlayib razılığım almaq, aldadıb özünə tərəf çəkmək, müxtəlif üsullarla təsir edərək fikrini dəyişdirmək, nəyə isə razi salmaq və s.
--	---

Bal şkalası

Meyarlar

1 bal	a. Cədvəlin birinci hissəsinə nümunədə verilmiş ifadə, ikinci hissəsinə nümunəyə uyğun ən azı bir ifadə yazılır, yanlış nümunə yazılmır. b. Hər iki hissəyə uyğun ifadə yazılısa da, bir yanlış nümunə də yazılır. c. Yalnız bir hissəyə uyğun ifadə yazılır, yanlış nümunə yazılmır. d. Digər hallarda.
-------	---

1 ballıq nümunə:

18.	<i>Abzasda işlənmiş ilk məcazi mənali ifadə</i>	<i>Həmin ifadəni avəz edə bilən nümunə</i>
	<i>Sağqızını oğurlamayaq.</i>	<i>aldaşib özünü təzəf çəkmək</i>

Şərh: Birinci sütunda doğru ifadə yazılmış, ikinci sütundada həmin ifadəni avəz edə bilən nümunə verilmişdir. Buna görə cavab 1 balla qiymətləndirilir.

1/2 ballıq nümunə:

18.	<i>Abzasda işlənmiş ilk məcazi mənali ifadə</i>	<i>Həmin ifadəni avəz edə bilən nümunə</i>
	<i>Sağqızı oğurlamanın mələk</i>	<i>(küncəs qəbulus) oyunuñun üstü açılmış, tovlayıb aldatmaq</i>

Şərh: Birinci sütunda doğru ifadə yazılmış, ikinci sütundan isə həm doğru (tovlayıb aldatmaq), həm də yanlış ifadə (oyunuñun üstü açılmış) işlədilmişdir. Buna görə də meyara uyğun olaraq, cavab $\frac{1}{2}$ balla qiymətləndirilir.

0 ballıq nümunə:

18.	<i>Abzasda işlənmiş ilk məcazi mənali ifadə</i>	<i>Həmin ifadəni avəz edə bilən nümunə</i>
	<i>Təbrizi biza təsim etsin</i>	<i>Təbriz müdafiələri gəlince yəz qoysun biza tabe olxan</i>

Şərh: Abzasda işlədilmiş ilk məcazi mənali ifadə "saqqızını oğurlamaq" ifadəsidir. Göründüyü kimi, cavabda bu ifadə yazılmamış və həmin ifadəni avəz edə bilən nümunə işlədilməmişdir. Buna görə də cavab 0 balla qiymətləndirilir.

Tapşırıq 19.*Mümkün olan doğru cavab:*

- Havadan elə bil od yağırdı.
- Günsə od kimi yandırıb-yaxırıdı.
- Günsənin qızmar şüaları altında boz çöllər yəmib qovrulurdu və s.

Bal şkalası	Meyarlar
1 bal	a. Ən azı bir uyğun cümle yazılsın, yanlış nümunə yazılmır.
$\frac{1}{2}$ bal	b. Uyğun cümle yazılsa da, bir yanlış nümunə də yazılır.
0 bal	c. Digər hallarda.

Tapşırıq 20.*Mümkün olan doğru cavab:*

Mətnindəki problemlərdən biri	Problemin həlli üçün düşünülən yol
<i>Müharibə təhlükəsi (Gözlənilən müharibə; Müharibənin gətirləcəyi facialar; Təbrizin birləşdirilməsi; Azərbaycan torpaqlarının birləşdirilməsi; Təbrizin sülh yolu ilə birləşdirilməsinin çətinliyi və s.)</i>	<i>Düşmənlə danışaq aparmaq (qarşı tərəfə razılığa gəlmək; məsələni sülh yolu ilə həll etmək üçün son dəfə cəhd göstərmək və s.). Döyüş olmadan həll etmək</i>

Bal şkalası	Meyarlar
1 bal	a. Cədvəlin hər iki boş hissəsinə nümunəyə uyğun ən azı bir fikir yazılır, yanlış fikir yazılmır.
$\frac{1}{2}$ bal	b. Yalnız bir hissəyə uyğun fikir yazılır, yanlış fikir yazılmır.
2	c. Hər iki hissəyə uyğun fikir yazılısa da, hissələrdən birinə bir yanlış fikir də yazılır.
0 bal	d. Digər hallarda.

Təşəriq 26.

*Mümkün olan doğru cavab:**Atlantida adlı ada dövləti olub.**Atlantida əvvəl inkişaf etmiş dövlət olub.**Daha sonra əhalisi mənəvi tənəzzülə uğrayıb.**Bu sivilizasiya məhv olub.*

Bal şkalası	Meyarlar
1 bal	a. Ən azı iki uyğun fikir yazılır, yanlış fikir yazılmır.
$\frac{1}{2}$ bal	b. İki uyğun fikir yazılısa da, bir yanlış fikir də yazılır.
2	c. Yalnız bir uyğun fikir yazılır, yanlış fikir yazılmır.
0 bal	d. Digər hallarda.

Təşəriq 27.

Mümkün olan doğru cavab:

Səbəb	Nəticə
Tera vulkanının püskürməsi	1. Atlantidanın (adanın) məhv olması
2. Platonun həkayətinin populyarlığı (Atlantida mövzusunun машhurluğu) Atlantidanın hələ də maraq dairəsində olması	Atlantidanın hələ də elmi araşdırmaların obyekti olması

Bal şkalası	Meyarlar
1 bal	a. Cədvəlin hər iki boş hissəsinə nümunəyə uyğun ən azı bir fikir yazılır, yanlış fikir yazılmır.
$\frac{1}{2}$ bal	b. Yalnız bir hissəyə uyğun fikir yazılır, yanlış fikir yazılmır.
2	c. Hər iki hissəyə uyğun fikir yazılısa da, bir hissəyə bir yanlış fikir də yazılır.
0 bal	d. Digər hallarda.

Təşəriq 28.

Mümkün olan doğru cavab:

Mətnin üslubunun səciyyəvi xüsusiyyətləri:	Mətndə başqa üslublara aid səciyyəvi xüsusiyyətlər:	Mətndə başqa üslubun xüsusiyyətinin olduğu nümunə
1. Anlaşıqlı və aydın olması; 2. Milli-ictimai təfəkkürü ifadə edən nitq forması olması və s.	1. Sözün terminoloji funksiyasından istifadə; 2. Bədii təsvir vasitələrinən istifadə.	1. Tera vulkanının püskürməsi; dəniz səviyyəsi; allegoriya. 2. ... saysız-hesabsız əsərlərin ilham mənbəyinə çevrilir; 3. Lakin zaman keçdikcə onlar çirkinlaşmaya (kifirləşməyə); zülmkar və tamahkar olmağa başladular və s.

Bal şkalası	Meyarlar
1 bal	a. Cədvəlin hər üç boş hissəsinə nümunəyə uyğun ən azı bir fikir yazılır, yanlış fikir yazılmır.
$\frac{2}{3}$ bal	b. Yalnız iki hissəyə uyğun fikir yazılır, yanlış fikir yazılmır.
3	c. Hər üç hissəyə uyğun fikir yazılısa da, hissələrdən birinə bir yanlış fikir də yazılır.
$\frac{1}{3}$ bal	d. Yalnız bir hissəyə uyğun fikir yazılır, yanlış fikir yazılmır.
0 bal	e. Hər üç hissəyə uyğun fikir yazılısa da, iki yanlış fikir də yazılır.
	f. İki hissəyə uyğun fikirlər yazılısa da, hər hansı hissəyə bir yanlış fikir də yazılır.
	g. Digər hallarda.

1 ballıq nümunə:

28.

Mətnin üslubunun səciyyəvi xüsusiyyətləri	Mətndə başqa üslublara aid səciyyəvi xüsusiyyətlər	Mətndə başqa üslubun xüsusiyyətinin olduğu önümlə
Anlaşıqlı və aydın olması	Ucuzlardan istifadə edənəs,	Lakin zaman keçidikcə onlar çırkınlışlı (kifizləşməyən zümrə etməyən)

Şərh: Hər üç sütundada yazılımış ifadələr tapşırığın tələbinə uyğun olduğundan cavab 1 balla qiymətləndirilir.

 $\frac{1}{3}$ ballıq nümunə:

28.

Mətnin üslubunun səciyyəvi xüsusiyyətləri	Mətndə başqa üslublara aid səciyyəvi xüsusiyyətlər	Mətndə başqa üslubun xüsusiyyətinin olduğu önümlə
Fərmişlər varolur	Bölgəi üslubları aid → macər ifadələr istifadə	pis baxmaq

Şərh: Cədvəlin birinci sütununda yanlış fikir yazılmışdır. İkinci və üçüncü sütunlarda yazılılan fikirlər isə doğrudur. Buna görə də cavab $\frac{1}{3}$ balla qiymətləndirilir.

 $\frac{2}{3}$ ballıq nümunə:

28.

Mətnin üslubunun səciyyəvi xüsusiyyətləri Pəb.	Mətndə başqa üslublara aid səciyyəvi xüsusiyyətlər	Mətndə başqa üslubun xüsusiyyətinin olduğu önümlə
Anlaşıqlılıq və obrazlılığın çox olmaması	anlaşıqlı - - fermin istifadə elmi obrazlılıq - xədici	il yüksək dəyər 2 olleg oriya - fermin elmi

Şərh: Birinci sütundakı ilk fikir (anlaşıqlılıq) doğru fikirdir, ikinci fikir isə (obrazlılığın çox olmaması) publisistik üslubun səciyyəvi xüsusiyyəti deyil. Yəni publisistik üslubun belə bir səciyyəvi xüsusiyyəti yoxdur. İkinci sütunda verilmiş hər iki fikir doğrudur. Üçüncü sütunda verilmiş ifadələr də doğru nümunələrdir. Meyara uyğun olaraq, cavab $\frac{2}{3}$ balla qiymətləndirilir.

~~qıymətləndirmə meyvələri~~0 ballıq nümunə:
28.

Mətnin əslubunun səciyyəvi xüsusiyyətləri	Mətnədə başqa əslublara ait səciyyəvi xüsusiyyətlər	Mətnədə başqu əslubun xüsusiyyətlərin olduğunu növüne
Anlaşıylı və aydın şənasi	Standart forma tərzlər, istifadə edilməsi	Atlantida fe- lərin qızılırlı li dəvətlərdidilər.

Şərh: Cədvəlin birinci sütununda doğru, ikinci və üçüncü sütunlarında isə yanlış fikirlər yazıldığından cavab 0 balla qiymətləndirilir.

Tapşırıq 29.

Mümkün olan doğru cavab:

Müddəə	Arqument
Platonun Atlantida haqqında hekayəti mifdir.	Atlantida ilə bağlı hər hansı maddi dalıl yoxdur. Platon ənənəvi olaraq, öz əsərlərində allegoriyalardan istifadə edirdi.

Bal şkalası	Meyarlar
1 bal	a. Cədvəlin hər iki boş hissəsinə nümunəyə uyğun ən azı bir fikir yazılır, yanlış fikir yazılmır.
$\frac{1}{2}$ bal	b. Yalnız bir hissəyə uyğun fikir yazılır, yanlış fikir yazılmır.
0 bal	c. Hər iki hissəyə uyğun fikir yazılsa da, bir hissəyə bir yanlış fikir da yazılır. d. Digər hallarda.

Tapşırıq 30.

Mümkün olan doğru cavab:

Bəs bu hekayədə həqiqət payı varmı? (Bəs bu hekayət necə meydana gəlmişdir? Maraqlıdır, bu hekayət necə meydana gəlib və həqiqətə nə dərəcədə uyğundur? və s.)

Bal şkalası	Meyarlar
1 bal	a. Nümunəyə uyğun sual cümlesi yazılır, yanlış nümunə yazılmır.
$\frac{1}{2}$ bal	b. Uyğun cümle yazılsa da, bir yanlış nümunə də yazıltır.
0 bal	c. Digər hallarda.

1 ballıq nümunə:

30. Bəs həqiqətən Atlantida mənzili gerçəndir, yə sedəcə mifdir?

Şərh: Yazılmış cümlə tapşırığın tələbinə tam uyğun olub həm mətnin tərkib hissələri arasında əlaqə yaradır, həm də sual cümləsidir. Buna görə də cavab 1 balla qiymətləndirilir.

 $\frac{1}{2}$ ballıq nümunə:

30. Bəs bu hekayət həqiqətə uyğundur mu? Bu əhvalətin necə bəs vəzifəyini qəbul etti, yə yoxki, qəlmiz.

Şərh: İlk cümlə tapşırığın tələbini uyğun olsa da, ikinci cümlə həm sual cümləsi olmaması, həm də iki tərkib hissə arası əlaqə yaratmaq üçün uğurlu olmaması səbəbindən yanlışdır. Çünkü cümlədə mətnindəki hadisədən real hadisə kimi bəhs edilməndə isə bu, reallığı sübut etməmiş bir hekayət kimi təqdim olunur. Buna görə də cavab $\frac{1}{2}$ balla qiymətləndirilir.

0 ballıq nümunə:

30. *Qadın dəvə müslimətin dillərində həqqunda bəhs etməz baslayır.*

Şərh: Tapşırığın şərtində sual cümləsinin yazılıması tələb olunsa da, cavabda yazılmış cümlə sual cümləsi deyil. Üstəlik sualın məzmunu da giriş və əsas hissə arası əlaqə yaratmağa uyğun deyil. Buna görə də cavab 0 balla qiymətləndirilir.

Azərbaycan dili fənni üzrə qapalı tipli test tapşırığı nümunələrinin düzgün cavabları

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15
C	B	A	C	E	A	C	C	E	D	D	E	D	A	B

21	22	23	24	25
B	D	C	D	D

Qeyd: 1-15 və 21-25 sayılı test tapşırıqları qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarıdır. Bu tapşırıqlarda hər düzgün cavab 1 balla, sahv cavablar isə 0 balla qiymətləndirilir. Səhv cavablar yekun nəticəyə təsir göstərmir.

RİYAZİYYAT

Təşəriq 19.

Həlli: Şəhər görə AC perpendikulyarının uzunluğu 8 sm , AB və AD məallərinin uzunluqları isə, uyğun olaraq, $8\sqrt{2} \text{ sm}$ və 16 sm -dir. Məallər arasında qalan bucağın kiçik qiyməti soruşulduğundan, məallər perpendikulyara nəzərən eyni tərəfdə yerləşməlidir (Şəkil 1). Onda ACB düzbucaqlı üçbucağında

$$\cos \angle BAC = \frac{8}{8\sqrt{2}} = \frac{1}{\sqrt{2}} \Rightarrow \angle BAC = 45^\circ, ACD$$

düzbucaqlı üçbucağında


$$\cos \angle DAC = \frac{8}{16} = \frac{1}{2} \Rightarrow \angle DAC = 60^\circ \text{ olur. Buradan məallər arasında qalan bucaq } 60^\circ - 45^\circ = 15^\circ \text{ alınır.}$$

Qeyd: Əgər məallər perpendikulyara nəzərən eks tərəflərdə çəkilərsə, məallər arasında qalan bucaq daha böyük olur (Şəkil 2). ACB düzbucaqlı üçbucağında


$$\cos \angle BAC = \frac{8}{8\sqrt{2}} = \frac{1}{\sqrt{2}} \Rightarrow \angle BAC = 45^\circ, ACD$$

düzbucaqlı üçbucağında $\cos \angle DAC = \frac{8}{16} = \frac{1}{2} \Rightarrow \angle DAC = 60^\circ$ olur.

Buradan məallər arasında qalan bucaq $60^\circ + 45^\circ = 105^\circ$ alınır.
Doğru cavab: 15°



Şəkil 1



Şəkil 2

Bal şkalası	Meyarlar
1 bal	a. Həll üsulu yazılmışla təşəriğin doğru cavabı təpilib.
$\frac{1}{2}$ bal	b. Təşəriq şəkil 2-yə uyğun həll edilərək məallər arasında qalan bucağın 105° olduğu təpilib.
0 bal	c. a-b bəndlərində sadalanan hallardan başqa digər bütün hallar.

Təşəriq 20.

Həlli: Əvvəlcədən nəzərdə tutulan masaların sayı x , hər masa ətrafında olan stülçərin sayı isə y olarsa, $xy=24$ olur. Hər masa ətrafında əvvəlcədən nəzərdə tutulandan 2 nəfər az əyləşdirmək üçün daha bir masa əlavə edildiyindən

$$(x+1)(y-2)=24 \text{ olur. } \begin{cases} xy=24, \\ (x+1)(y-2)=24 \end{cases} \text{ tənliklər sisteminin ikinci tənliyindən } xy-2x+y-2=24, \quad y=2x+2 \text{ tapılaraq birinci tənlikdə yerənə yazılır: } x(2x+2)=24, \quad x^2+x-12=0, \quad x_1=3, x_2=-4 \text{ (olmaz). Deməli, əvvəlcədən iştirakçılar üçün 3 masa nəzərdə tutulmuşdur.}$$

Doğru cavab: 3 masa

Bal şkalası	Meyarlar
1 bal	a. Həll üsulu yazılmışla təşəriğin doğru cavabı təpilib.
$\frac{1}{2}$ bal	b. Tənliklər sistemi düzgün qurulub, hesablamalar zamanı mexaniki səhvə yol verərək yanlış cavab təpilib.
0 bal	c. a-b bəndlərində sadalanan hallardan başqa digər bütün hallar.

Təşşiriq 21.

Həlli: Uyğun tarəfləri paralel olan bucaqlar ya bərabərdir (eyni növlü olduqda), ya da cəmi 180° -ya bərabərdir (mükəmməl olduqda). Təşşirığın şərtinə görə 3 hala baxılmalıdır:

$$\text{I hal: } \begin{cases} \alpha = \beta, \\ 0,8\alpha + 1,6\beta = 180^\circ \end{cases}, \quad 2,4\alpha = 180^\circ, \alpha = 75^\circ, \beta = 75^\circ.$$

$$\text{II hal: } \begin{cases} \alpha + \beta = 180^\circ \\ 0,8\alpha + 1,6\beta = 180^\circ \end{cases}, \quad 0,8\beta = 36^\circ, \beta = 45^\circ, \alpha = 135^\circ.$$

$$\text{III hal: } \begin{cases} \alpha + \beta = 180^\circ \\ 0,8\alpha = 1,6\beta \end{cases}, \quad 3\beta = 180^\circ, \beta = 60^\circ, \alpha = 120^\circ.$$

Doğru cavab: I hal: $\alpha = 75^\circ, \beta = 75^\circ$. II hal: $\alpha = 135^\circ, \beta = 45^\circ$. III hal: $\alpha = 120^\circ, \beta = 60^\circ$.

Bal skalası	Meyarlar
1 bal	a. Həll üsulu yazılmışla (har üç hal üçün) təşşirığın doğru cavabı tapılıb.
$\frac{2}{3}$ bal	b. Hər üç hala həll üsulu yazılmışla baxılıb. α və β -nin ala biləcəyi qiymətlər hesablanarkən mexaniki səhvi yol verilərək yanlış cavab tapılıb (yalnız bir hal üçün).
$\frac{1}{3}$ bal	c. Yalnız iki hala baxılıb və həmin hal üçün düzgün cavab tapılıb.
0 bal	d. Hər üç hala həll üsulu yazılmışla baxılıb. α və β -nin ala biləcəyi qiymətlər hesablanarkən mexaniki səhvi yol verərək yanlış cavab tapılıb (hər hansı iki hal və ya hər üç hal üçün).
	e. Yalnız bir hala baxılıb və həmin hal üçün düzgün cavab tapılıb.
	f. a-e bəndlərində sadalanan hallardan başqa digər bütün hallar.

Təşşiriq 22.

Həlli: Qrafikə əsasən, 1 və -1 nöqtələri, uyğun olaraq, $f(x)$ və $g(x)$ funksiyalarının sıfırlarının olduğunu bildirir. $f(1) = 1 + b + c = 0$ və $f(-1) = 1 - k + c = 0$ olur. Buradan, $1 + b + c = 1 - k + c$, $b + k = 0$ alınırlar.

Doğru cavab: 0

Bal Skalası	Meyarlar
1 bal	a. Həll üsulu yazılmışla təşşirığın doğru cavabı tapılıb.
$\frac{1}{2}$ bal	b. Funksiyaların sıfırlarının uyğun olaraq -1 və 1 olduğunu qeyd edilib, $f(1) = 1 + b + c = 0$ və $f(-1) = 1 - k + c = 0$ yazılıb. Bundan sonrakı mərhələ isə yoxdur və ya yanlış cavab tapılıb.
0 bal	c. a-b bəndlərində sadalanan hallardan başqa digər bütün hallar.

Təşşiriq 23.

Həlli: Şərtə əsasən silindrin həcmiminin $\frac{1}{6}$ hissəsi konusun həcminə bərabərdir. $\frac{1}{6}V_{sil.} = V_{kon.}$, $\frac{1}{6} \cdot \pi R^2 \cdot H_{sil.} = \frac{1}{3} \cdot \pi R^2 \cdot H_{kon.}$

$$H_{sil.} = 2 \cdot H_{kon.}, H_{kon.} = x, H_{sil.} = 2x, x + 2x = 36, x = 12. \text{ Buradan silindrin hündürlüyü } H_{sil.} = 24 \text{ sm olur.}$$

Doğru cavab: 24 sm

Bal skalası	Meyarlar
1 bal	a. Həll üsulu yazılmışla təşşirığın doğru cavabı tapılıb.
$\frac{2}{3}$ bal	b. Həll üsulu düzgün yazılıb, lakin hesablamada zəifləmə mexaniki səhvi yol verilərək yanlış cavab tapılıb.
$\frac{1}{3}$ bal	c. Silindrin həcminin $\frac{1}{6}$ hissəsinin konusun həcminə bərabər olduğu və $\frac{1}{6} \cdot \pi R^2 \cdot H_{sil.} = \frac{1}{3} \cdot \pi R^2 \cdot H_{kon.}$ olduğu yazılıb. Bundan sonrakı mərhələ isə yoxdur.
0 bal	d. a-c bəndlərində sadalanan hallardan başqa digər bütün hallar.

1 ballıq nümunə:

23.

$$\frac{1}{6} V_{\text{sil}} = V_{\text{kəm}}$$

$$\frac{1}{6} \pi R^2 H_{\text{sil}} = \frac{1}{3} \pi R^2 H_{\text{kəm}}$$

$$H_{\text{sil}} = 2 \cdot H_{\text{kəm}}$$

$$H_{\text{sil}} + H_{\text{kəm}} = 36$$

$$2 \cdot H_{\text{kəm}} + H_{\text{kəm}} = 36$$

$$3 \cdot H_{\text{kəm}} = 36$$

$$H_{\text{kəm}} = 12$$

$$H_{\text{sil}} = 12 \quad R_{\text{sil}} = 2 \cdot 12 = 24$$

Cavab: 24 sm

2 ballıq nümunə:

23.

$$\frac{1}{3} \pi R^2 H_{\text{sil}} = \frac{1}{6} \pi R^2 H_{\text{s}}$$

$$H_{\text{s}} = 3 H_{\text{sil}}$$

$$3 H_{\text{sil}} + H_{\text{sil}} = 36$$

$$H_{\text{sil}} = 9$$

$$H_{\text{s}} = 3 \cdot H_{\text{sil}} = 27$$

Cavab:

Sərh: $H_{\text{sil}} = 2H_{\text{kəm}}$, əvəzinə $H_{\text{sil}} = 3H_{\text{kəm}}$, tapılıb və buna uyğun hesablaşma doğru aparıldığı üçün $\frac{2}{3}$ balla qiymətləndirilib.

$\frac{1}{3}$ ballıq nümunə:

23.

$$\frac{1}{3} V_{cil} = V_{kon}$$

6.

$$\frac{1}{3} \pi R^2 H_S = \pi R^2 H_X$$

6.

$$H_S = 6 H_X$$

$$H_S + H_X = 36$$

$$6 H_X + H_X = 36$$

$$H_X = \frac{36}{7}$$

$$H_S = 6 \cdot \frac{36}{7} = \frac{216}{7}$$

Cavab:

Şərh: Konusun həcmi düsturunda $\frac{1}{3}$ varlığı yazılmayıb. lakin buna uyğun hesablama doğru aparıldığı üçün $\frac{1}{3}$ qiymətləndirilib.

 0 ballıq nümunə:

23.

24 cm

Cavab: 24 cm

Şərh: Hesablamada birbaşa cavab yazıldığı üçün 0 balla qiymətləndirilib.

Tapşırıq 24.

*Hallü: Şərtə əsasən alma - $2x$, armud - $3x$, üzüm - ax olsun. Onda, $2x+100=3x+50=ax-150$ olur. Burada $x=50$ alınır.
Onda, $50a-150=200$, $a=7$ olar.*

Doğru cavab: 7

Bal skalası	Meyarlar
1 bal	a. Həll üsulu yazılmışla tapşırığın doğru cavabı təpilib.
$\frac{2}{3}$ bal	b. Həll üsulu düzgün yazılıb, lakin hesablamada zamanı mexaniki səhvə yol verilərək yanlış cavah təpilib.
$\frac{1}{3}$ bal	c. $2x+100=3x+50$ bərabərliyindən $x=50$ təpilib. Bundan sonrakı mərhələ isə yoxdur.
0 bal	d. a-c bəndlərində sadalanan hallardan başqa digər bütün həllər.

1 bəliq nümunə:

24.

alma - $2x$	$2x+100 = 3x+50 = ax-150$
armudu - $3x$	$K=50$
üzüm - ax	$50a-150=200$
	$50a=350$
	$a=7$

Cavab: 7

$\frac{2}{3}$ ballıq nümunə:

3

24.

$$\text{alma} \rightarrow 2k$$

$$\text{armud} \rightarrow 3k$$

$$\text{üzüm} \rightarrow ak$$

$$2k + 100 = 50 + 3k$$

$$k = 50$$

$$a \cdot 50 - 150 = 2 \cdot 50 + 100$$

$$a \cdot 50 = 300$$

$$a = 6$$

Cavab:

$\frac{2}{3}$ ballı qıymətləndirilib.
 Şərh: Uyğun təhlük doğru qurulub, lakin hesablama zamanı 350 nəzərdən 300 nəzərdə üçün $\frac{2}{3}$ ballı qıymətləndirilib.

 $\frac{1}{3}$ ballıq nümunə:

3

24.

$$\text{alma} = 2k$$

$$\text{armud} = 3k$$

$$\text{ə üzüm} = ak$$

$$2k + 100 = 3k + 50 = ak - 150$$

$$k = 50$$

Cavab: 50

Şərh: $k=50$ tapılıb, lakin həllin davamı olmadığı üçün $\frac{1}{3}$ ballı qıymətləndirilib.

24.

$$a \rightarrow 2x$$

$$ax \rightarrow 3x$$

$$ax \rightarrow a \cdot x$$

$$2x + 100 = 3x - 50$$

$$x = -50$$

Cavab:

Şərh: Uyğun tənlik sahə yazıldığı üçün 0 balla qiymətləndirilib.

Təşəriq 25.

Həlli: Mümkün halların sayı $n = 20$ $C_2 = \frac{20!}{18!2!} = 19 \cdot 10 = 190$, əlverişli halların sayı

$m = C_1 \cdot 7 C_1 + 5 C_1 \cdot 8 C_1 + 7 C_1 \cdot 8 C_1 = 35 + 40 + 56 = 131$ olur. Buradan $P = \frac{m}{n} = \frac{131}{190}$ ahnır.

Doğru cavab: $\frac{131}{190}$

Bal	Meyarlar
Skalasi	
1 bal	a. Həll üsulu yazılımaqla təşəriğin doğru cavabı təpilib.
2 bal	b. Həll üsulu düzgün yazılıb, lakin hesablama zamanı mexaniki sahə yol verilərək yanlış cavab təpilib.
0 bal	c. a-b bəndlərində sadalanan hallardan başqa digər bütün hallar.

1 ballıq nümunə:

25.

Mümkin halların sayı: $n = {}_{20}C_2 = \frac{20!}{18! \cdot 2!} = 190$

Ölçüsüli halların sayı:

$$m = {}_5C_1 \cdot {}_2C_6 + {}_5C_2 \cdot {}_3C_7 + {}_5C_3 \cdot {}_2C_8 + {}_5C_4 \cdot {}_1C_9 = 5 \cdot 7 + 5 \cdot 8 + 7 \cdot 8 =$$

$$= 35 + 40 + 56 = 131$$

$$P = \frac{m}{n} = \frac{131}{190}$$

Cavab: $\frac{131}{190}$

1
2 ballıq nümunə:

25.

Bütün kürşərin sayı $\rightarrow 20$

$${}_{20}C_2 = \frac{20!}{18!} = 380$$

$$\text{OKS} = {}_5C_1 \cdot {}_{19}C_1 + {}_5C_2 \cdot {}_{18}C_1 + {}_5C_3 \cdot {}_{18}C_1 = 131$$

$$P = \frac{131}{380}$$

Cavab:

Sörh: Mümkin halların sayı $n = {}_{20}C_2 = \frac{20!}{18! \cdot 2!} = 19 \cdot 10 = 190$ deyil, $n = {}_{20}C_2 = \frac{20!}{18!} = 19 \cdot 20 = 380$ tapıldığından $\frac{1}{2}$ ballıq qiymətləndirilib.

15. $x_1 = S \rightarrow 5 + 8 + 8 = 20$
 $x_2 = \frac{20}{181 \cdot 2} = 190$

Cavab:

Şərh: Yalnız mümkün halların sayı doğru olaraq 190 tapılıb, lakin həllin davamı olmadığı üçün 0 balla qiymətləndirilib.

Riyaziyyat fənni üzrə tapşırıq nümunələrinin düzgün cavabları

1	2	3	4	5	6	7	8	9	10
A	C	E	D	B	B	D	A	B	C
11	12	13	14	15	16	17	18		
D	D	E	12	12	7	32	1		

Qeyd: 1-13 sayılı test tapşırıqları qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli, 14-18 sayılı test tapşırıqları isə açıq (cavabı kodlaşdırıla bilən) tipli test tapşırıqlarıdır. Bu tapşırıqlarda hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar isə 0 balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir.

XARİCİ DİL

(İngilis, alman, fransız, rus, ərəb və fars dilləri)

İNGİLİZ DİLİ

Təşşir 4.

Doğru cavab: 1. For sharing daily adventures
2. For resting with friends

Bal şkalası	Meyarlar
1 bal	Cavab düzgün yazılib. Hərf səhvleri nəticəsində yeni mənə kəsb edən söz yaranırsa, cavab qəbul edilir.
$\frac{1}{2}$ bal	Düzgün cavabla yanaşı bir yanlış cavab da yazılib.
0 bal	Digər hallarda.

Təşşir 5.

Doğru cavab: prefer staying there

Bal şkalası	Meyarlar
1 bal	Cavab düzgün yazılib. Hərf səhvleri nəticəsində yeni mənə kəsb edən söz yaranırsa, cavab qəbul edilir.
$\frac{1}{2}$ bal	Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub.
0 bal	Digər hallarda.

1 ballıq nümunə:

5. prefer staying there

$\frac{1}{2}$ ballıq nümunə:

5. stay there and at hotels

Sərh: Şagird düzgün cavabla yanaşı bir səhv cavab yazıb.

0 ballıq nümunə:

5. stay at hotels

Sərh: Şagird mətnin məzmununa uyğun olmayan cavab yazıb.

Təşşir 6.

Doğru cavab: popular

Bal şkalası	Meyarlar
1 bal	Cavab düzgün yazılib. Sözün yazılışında 1 hərf səhvində yol verilib.
$\frac{1}{2}$ bal	Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub. Sözün yazılışında 2 hərf səhvində yol verilib.
0 bal	Sözün yazılışında 2-dən çox hərf səhvində yol verilib. Digər hallarda.

Təpşirinq 27.

Doğru cavab:

- 1) circled Shusha plateau, so Shusha castle was constructed there.
- 2) encircled Shusha plateau which was a natural castle.
- 3) were natural defence for Shusha castle.
- 4) made Shusha castle impassable.
- 5) made Shusha castle a natural fort.

Bal şkalası	Meyarlar
1 bal	Cavab iki söz dəyişməklə düzgün yazılib.
$\frac{1}{2}$ bal	Cavab bir söz dəyişməklə düzgün yazılib.
2	Cavab söz dəyişmədən yazılib.
0 bal	Cavab bir söyü düzgün, digərini isə səhv dəyişərək yazılib. Digər hallarda.

1 ballıq nümunə:

27. circled Shusha plateau, so Shusha castle was constructed there.

 $\frac{1}{2}$ ballıq nümunə:

27. encircled Shusha plateau

Şərh: Şagird 1 söz dəyişərək cümləni düzgün tamamlayıb.

0 ballıq nümunə:

27. surrounded this place.

Şərh: Şagird cümləni söz dəyişmədən mətndə olduğu kimi tamamlayıb.

Təpşirinq 28.

Doğru cavab:

- 1) I think Shusha's development plan includes the construction of new buildings, schools, universities and work places. All the Azerbaijani people want to visit and even reside in this beautiful city. Also different kinds of cultural festivals, poetry days and fairs are being organized to draw international attention and develop the city's economy.
- 2) Modern education centres, universities and culture centres are being built there. The building of new tourism centres influences the country's economy. It has attracted a lot of tourists to this city. With the assistance of modern technological devices our authority is doing a lot of work to transform Shusha into a smart city.

Bal şkalası	Meyarlar
1 bal	Cavab ən azı 3 cümlə ilə düzgün yazılb. -birloşdirici vasitələrin köməyi ilə fikirlərini əlaqəli və ardıcıl şəkildə ifadə edir; fikirlər arasında məntiqi rabiə vardır. - müxtəlif qrammatik forma və strukturlardan (sədo və mürakkəb cümlələr) düzgün və yerində istifadə edir; zaman əzələşməsinin gözələyir; - mövzuya uyğun söz və söz birləşmələrini yerində və düzgün şəkildə işlədir.

Meyarlar

Bal şkalası	Meyarlar
$\frac{2}{3}$ bal	Cavab 2 cümlə ilə düzgün yazılib. Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub. - fikirlər arasında əlaqə pozulmuşdur; fikirlər əsasən durgu işarələrinin (vergül) köməyi ilə ayırılır və ya birləşir; zaman uzlaşmasını gözləyir; - çox sədə qrammatik strukturlardan istifadə edir; - söz bazası tapşırığı yerinə yetirməyə mane olur.
$\frac{1}{3}$ bal	Cavab 1 cümlə ilə düzgün yazılib. - zaman uzlaşması pozulur.
0 bal	Cavab mətnindən müayyan cümlələr köçürülrək yazılib. Qısa, şablon və ya yarımcıq cümlələr qurur; - cavab tamamilə yarımcıq cümlələrdən ibarətdir, anlaşılan deyil (söz yığımından ibarətdir). - İksik və qrammatik səhv'lərə görə cümlə mənasını itirib. Digər hallarda.

 $\frac{1}{3}$ ballıq nümunə:

28. I think Shusha's development plan includes the construction of new buildings, schools, universities and workplaces. All the Azerbaijani people want to visit and even to reside in this beautiful city. Also different kinds of cultural festivals, poetry days and fairs are being organized to draw international attention.

 $\frac{2}{3}$ ballıq nümunə:

28. In Shusha international trade is being restored. Big cultural events organized in Shusha have made it more popular.

Şərh: Şagird suala iki cümlə ilə düzgün cavab verib.

 $\frac{1}{3}$ ballıq nümunə:

28. The international festivals have improved the tourism in the city.

Şərh: Şagird suala bir cümlə ilə düzgün cavab verib.

28. *The city of Shusha has always been one of the important centres of the historical, cultural, social, and political life of Azerbaijan.*

Şərh: Şagird suala mətnindəki məlumatdan istifadə edərək səhv cavab verib.

Tapşırıq 29.

Doğru cavab: integrity

Bal şkalası	Meyarlar
1 bal	Cavab düzgün yazılıb. “integrity” sözü cümle daxilində fərqləndirilib.
$\frac{1}{2}$ bal	Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub. Sözün yazılışında 1 hərf səhvinə yol verilib.
0 bal	Sözün yazılışında 1-dən çox hərf səhvinə yol verilib. Digər hallarda.

Tapşırıq 30.

Doğru cavab: to maintain

Bal şkalası	Meyarlar
1 bal	Cavab düzgün yazılıb. “to maintain” sözləri cümle daxilində fərqləndirilib.
$\frac{1}{2}$ bal	Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub. Sözün yazılışında 1 hərf səhvinə yol verilib.
0 bal	Sözün yazılışında 1-dən çox hərf səhvinə yol verilib. Digər hallarda.

İngilis dili fənni üzrə qapalı tipli test tapşırığı nümunələrinin düzgün cavabları

1	2	3				7	8	9	10
E	C	C				B	C	A	E
11	12	13	14	15	16	17	18	19	20
A	D	B	C	A	D	A	A	A	A
21	22	23	24	25	26				
E	B	C	C	E	A				

Qeyd: 1-3 və 7-26 sayılı test tapşırıqları qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarıdır. Bu tapşırıqlarda hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar isə 0 balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir.

ALMAN DİLİ

Tapşırıq 4.
Doğru cavab: ausländisch(er) Rasierapparat

<i>Bal şkalası</i>		<i>Meyarlar</i>
1 bal	Cavab düzgün yazılib. Sözün yazılışında 1 hərf səhvindən yol verilib.	
$\frac{1}{2}$ bal 2	Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub. Sözün yazılışında 2 hərf səhvindən yol verilib.	
0 bal	Sözün yazılışında 2-dən çox hərf səhvindən yol verilib. Digər hallarda.	

Tapşırıq 5.
Doğru cavab: imitierte er die Sprechweise anderer Menschen

<i>Bal şkalası</i>		<i>Meyarlar</i>
1 bal	Cavab düzgün yazılib. Hərf səhvleri nəticəsində yeni mənə kəsb edən söz yaranırsa, cavab qəbul edilir.	
$\frac{1}{2}$ bal 2	Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub.	
0 bal	Digər hallarda.	

1 ballıq nümunə:

5.

imitierte er die Sprechweise anderer Menschen

$\frac{1}{2}$ ballıq nümunə:
2

5.

Imitierte er die Sprechweise durch Mimik und Gestik

Şərh: Şagird düzgün cavabla yanaşı bir yanlış cavab yazıb.

0 ballıq nümunə:

5. *übersetze er die Sätze der Menschen*

Şərh: Şagird matının məzmununa uyğun olmayan cavab yozıb.

Təpşiriq 6.

Doğru cavab: Nach dem Vorbild des berühmten deutschen Philologen Heinrich Schliemann.

Bal şkalası	Meyarlar
1 bal	Cavab düzgün yazılib. Hərf səhvləri nəticəsində yeni mənə kəsb edən söz yaranırsa, cavab qəbul edilir.
$\frac{1}{2}$ bal	Düzgün cavablala yanaşı bir yanlış cavab da yazılib.
0 bal	Digər hallarda.

Təpşiriq 27.

Doğru cavab: Fröhlich klingende Musik wirkt immer positiv. Bei Musik geht es um Schönheit und bedeutet für mich Spaß. Und auch Musik kann Brücken zwischen unterschiedlichen Lebensformen und Kulturen bauen.

Bal şkalası	Meyarlar
1 bal	Cavab ən azı 3 cümlə ilə düzgün yazılib. -birləşdirici vasitələrin köməyi ilə fikirlərini əlaqəli və ardıcıl şəkildə ifadə edir; fikirlər arasında mənqi rabitə vardır. - müxtəlif grammatik forma və strukturlardan (sadə və mürəkkəb cümlələr) düzgün və yerində istifadə edir; zaman uzlaşmasını gözləyir; -mövzuya uyğun söz və söz birləşmələrini yerində və düzgün şəkildə işlədir.
$\frac{2}{3}$ bal	Cavab 2 cümlə ilə düzgün yazılib. Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub. -fikirlər arasında əlaqə pozulmuşdur; fikirlər əsasən dırğu işaretlərinin (vergül) köməyi ilə ayrılır və ya birləşir; zaman uzlaşmasını gözləyir; -çox sadə qrammatik strukturlardan istifadə edir; -söz bazası tapşırığı yerinə yetirməyə mane olur.
$\frac{1}{3}$ bal	Cavab 1 cümlə ilə düzgün yazılib. - zaman uzlaşması pozulur.
0 bal	Cavab mətndən müəyyən cümlələr köçürülrək yazılib. Qısa, şablon və ya yarımcıq cümlələr qurur; -cavab tamamilə yarımcıq cümlələrdən ibarətdir, anlaşılan deyil (söz yiğinından ibarətdir). -leksik və qrammatik səhvlərə görə cümlə mənasını itirib. Digər hallarda.

1 ballıq nümunə:

27.

Fröhlich klingende Musik wirkt immer positiv. Bei Musik geht es um Schönheit und bedeutet für mich Spaß. Und auch Musik kann Brücken zwischen unterschiedlichen Lebensformen und Kulturen bauen.

$\frac{2}{3}$ ballıq nümunə:

27. *Musik fördert Gesundheit. Musik weckt Energie.*

Sərh: Şagird suala iki cümlə ilə düzgün cavab verib.

$\frac{1}{3}$ ballıq nümunə:

27.

Ich liebe die klassische Musik sehr und sie macht Spaß.

Sərh: Şagird suala bir cümlə ilə düzgün cavab verib.

0 ballıq nümunə:

27.

Die Musik spielt keine Rolle.

Sərh: Şagird suala səhv cavab verib.

Tapşırıq 28.

Doğru cavab: ihre Söhne talentiert und begabt sind

Bal şkalası	Meyarlar
1 bal	Cavab iki söz dəyişməklə düzgün yazılib.
$\frac{1}{2}$ bal	Cavab bir söz dəyişməklə düzgün yazılib.
0 bal	Cavab söz dəyişmədən yazılib. Cavab bir sözü düzgün, digərini isə səhv dəyişərək yazılib. Digər hallarda.

1 ballıq nümunə:

28. ihre Söhne talentiert und begabt sind

$\frac{1}{2}$ ballıq nümunə:

28. Ihre Söhne sind talentiert

Sərh: Şagird 1 söz dəyişərək cümləni düzgün tamamlayıb.

0 ballıq nümunə:

28. Die Musik gefällt allen

Sərh: Şagird cümləni söz dəyişməyərək matndan olduğu kimi köçürüüb.

qıymətləndirilmə meyərləri
Təşəriq 29.
Doğru cavab: das Talent

Bal şkalası	Meyərlər
1 bal	Cavab düzgün yazılıb. "das Talent" sözleri cümle daxilində fərqləndirilir.
$\frac{1}{2}$ bal	Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub. Sözün yazılışında 1 hərf səhvina yol verilib.
2	Sözün yazılışında 1-dən çox hərf səhvina yol verilib.
0 bal	Digər hallarda.

Təşəriq 30.
Doğru cavab: lustige Musik

Bal şkalası	Meyərlər
1 bal	Cavab düzgün yazılıb. "lustige Musik" sözleri cümle daxilində fərqləndirilir.
$\frac{1}{2}$ bal	Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub. Sözün yazılışında 1 hərf səhvina yol verilib.
2	Sözün yazılışında 1-dən çox hərf səhvina yol verilib.
0 bal	Digər hallarda.

**Alman dili fənni üzrə qapalı tipli
test təşəriği nümunələrinin düzgün cavabları**

1	2	3				7	8	9	10
D	A	E				B	C	D	A
11	12	13	14	15	16	17	18	19	20
E	C	A	E	B	D	C	B	A	D
21	22	23	24	25	26				
E	A	E	C	B	D				

Qeyd: 1-3 və 7-26 sayılı test təşəriqləri qapalı (verilən cavab varlıqlarından bir doğru cavabın seçilməsi) tipli test təşəriqləridir. Bu təşəriqlərdə hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar isə 0 balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir.

FRANSIZ DİLİ

Təşəriq 4.

Doğru cavab: premier

Bal şkalası	Meyərlər
1 bal	Cavab düzgün yazılıb. Sözün yazılışında 1 hərf səhvina yol verilib.
$\frac{1}{2}$ bal	Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub. Sözün yazılışında 2 hərf səhvina yol verilib.
2	Sözün yazılışında 2-dən çox hərf səhvina yol verilib.
0 bal	Digər hallarda.

Təşəriq 5.

Doğru cavab: faire du karaté

Bal şkalası	Meyərlər
1 bal	Cavab düzgün yazılıb. Hərf səhvleri notcasında yeni mənə kəsb edən söz yaranırsa, cavab qəbul edilir.
$\frac{1}{2}$ bal	Düzgün cavabla yanaşı bir yanlış cavab da yüzülüb.
2	
0 bal	Digər hallarda.

Tapşırıq 6.

Doğru cavab: sur son ordinateur
quand elle est seule

Meyarlar

Bal şkalası

1 bal Cavab düzgün yazılıb.
Hərf səhvleri nticəsində yeni mənə kəsb edən söz yaranırsa, cavab qəbul edilir.

 $\frac{1}{2}$ bal

Düzungün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub.

2

0 bal

Digər hallarda.

1 ballıq nümunə:

6.

Sur son ordinateur $\frac{1}{2}$ ballıq nümunə:
2

6.

quand elle est libre

Şərh: Cavab tam deyil.

0 ballıq nümunə:

6.

Pendant le travail

Şərh: Şagird matnin məzmununa uyğun olmayan cavab yazılıb.

Tapşırıq 27.

Doğru cavab: aller d'un lieu à l'autre

Meyarlar

Bal şkalası

1 bal Cavab düzgün yazılıb.
“aller d'un lieu à l'autre” sözleri cümle daxilində fərqləndirilib.

 $\frac{1}{2}$ bal
2Düzungün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub.
Sözün yazılışında 1 hərf səhvini yol verilib.

0 bal

Sözün yazılışında 1-dən çox hərf səhvini yol verilib.
Digər hallarda.

Tapşırıq 28.

Doğru cavab: Parce que les conséquences des problèmes écologiques vont toucher tous les habitants de la Planète. Le manque d'eau pure et l'existence de l'air pollué peuvent avoir une influence négative non seulement sur notre santé, mais aussi sur la vie de la jeune génération. Si on ne s'occupe pas de ce problème aujourd'hui, demain ce sera très tard.

Meyarlar

Bal şkalası

Cavab ən azı 3 cümlə ilə düzgün yazılıb.

- birtəsdirici vasitələrin köməyi ilə fikirlərini əlaqəli və ardıcıl şəkildə ifadə edir; fikirlər arasında məntiqi rabiṭə vardır.
- müxtəlif grammatik forma və strukturlardan (sadə və mürəkkəb cümlələr) düzgün və yerində istifadə edir; zaman uzaşmasını gözleyir;
- mövzuya uyğun söz və söz birləşmələrini yerində və düzgün şəkildə işlədir.

Cavab 2 cümlə ilə düzgün yazılıb.

Düzungün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub.

- fikirlər arasında əlaqə pozulmuşdur; fikirlər əsasən durğu işaretlərinin (vergül) köməyi ilə ayrıılır və ya birləşir; zaman uzaşmasını gözleyir;
- çox sadə qrammatik strukturlardan istifadə edir;
- söz bazası tapşırığı yerinə yetirməyə mane olur.

Bal şkalası	Meyarlar
1 bal 3	Cavab 1 cümle ilə düzgün yazılıb. - zaman uylaşması pozulur.
0 bal	Cavab mətdən müəyyən cümlələr köçürülrək yazılıb. Qısa, şablon və ya yarımcıq cümlələr qurur; -cavab tamamilə yarımcıq cümlələrdən ibarətdir, anlaşılan deyil (söz yığınından ibarətdir). -leksik və qrammatik səhvlərə görə cümlə mənasını itirib. Digər hallarda.

1 ballıq nümunə:

28. Parce que les conséquences des problèmes écologiques vont toucher tous les habitants de la planète. Le manque d'eau pure et l'insuffisance de l'air pollué peuvent avoir une influence négative non seulement sur notre santé mais aussi sur la vie de la jeune génération. Si on ne s'occupe pas de ce problème aujourd'hui, demain ce sera très tard.

2 ballıq nümunə:

28.

Il ne faut pas créer des difficultés dans le monde. Il faut soulever les problèmes écologiques.

Şərh: Şagird suala iki cümlə ilə düzgün cavab verib.

1 ballıq nümunə:

28.

Il faut soulever les problèmes écologiques.

Şərh: Şagird suala bir cümlə ilə düzgün cavab verib.

1 ballıq nümunə:

28.

Nous devons tous penser à la protection de la Planète.

Şərh: Şagird suala məndəki məlumatdan istifadə edərək salıv cavab verib.

Tapşırıq 29.
Doğru cavab: pour que notre Planète reste vivable
 pour sauver la nature

Bal şkalası	Meyarlar
1 bal	Cavab iki söz dəyişməklə düzgün yazılib.
1 bal 2	Cavab bir söz dəyişməklə düzgün yazılib.
0 bal	Cavab söz dəyişmədən yazılib. Cavab bir sözü düzgün, digarını isə səhv dəyişərək yazılib. Digər hallarda.

1 ballıq nümunə:

29.

pour que notre Planète reste vivable

$\frac{1}{2}$ ballıq nümunə:

29.

pour sauver la Planète.

Sərh: Şagird 1 söz dəyişərək cümələni düzgün tamamlayıb.

0 ballıq nümunə:

29.

pour réduire les déchets

Sərh: Şagird cümələni söz dəyişmədən mətnə olduğu kimi tamamlayıb.

Tapşırıq 30.

Doğru cavab: une poubelle

Bal şkalası	Meyarlar
1 bal	Cavab düzgün yazılib. “la cantine” və ya “le réfectoire” sözləri cümələ daxilində fərqləndirilib.
1 bal 2	Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub. Sözün yazılışında 1 hərf səhvini yol verilib.
0 bal	Sözün yazılışında 1-dən çox hərf səhvini yol verilib. Digər hallarda.

**Fransız dili fənni üzrə qapalı tipli
test tapşırığı nümunələrinin düzgün cavabları**

1	2	3				7	8	9	10
E	D	B				B	A	C	C
11	12	13	14	15	16	17	18	19	20
B	B	A	E	C	E	B	B	B	E
21	22	23	24	25	26				
D	A	C	A	B	D				

Qeyd: 1-3 və 7-26 sayılı test tapşırıqları qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarıdır. Bu tapşırıqlarda hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar isə 0 balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir.

RUS DİLİ

Задание 4.

Верный ответ: некоторые языки умирали

Шкала баллов	Критерии
1 балл	Ответ написан верно. Если вследствие буквенных ошибок не образуются слова с другим значением.
$\frac{1}{2}$ балла	Наряду с верным ответом присутствует 1 неверный ответ.
0 баллов	Во всех остальных случаях.

Задание 5.

Верный ответ: использовался государственный язык и забывался родной язык

Шкала баллов	Критерии
1 балл	Ответ написан верно. Если вследствие буквенных ошибок не образуются слова с другим значением.
$\frac{1}{2}$ балла	Наряду с верными ответом присутствует 1 неверный ответ.
0 баллов	Во всех остальных случаях.

Образец в 1 балл:

5.
Использовался государственный язык
и забывался родной язык

Образец в $\frac{1}{2}$ балла:

5.
Использовался государственный язык

Комментарий: Ученик написал неполный ответ.

Образец в 0 баллов:

5.
Забывался родной язык и использовался
иероглифы язык

Комментарий: Ученик написал ответ, не соответствующий содержанию текста.

Задание 6.
Верный ответ: живой

Шкала баллов	Критерии
1 балл	Ответ написан верно. При написании слова допущена 1 буквенная ошибка.
$\frac{1}{2}$ балла	Наряду с верным ответом присутствует 1 неверный ответ. При написании слова допущены 2 буквенные ошибки.
0 баллов	При написании слова допущено более 2-х буквенных ошибок. Во всех остальных случаях.

Задание 27.
Верный ответ: значительная часть города средних веков

Шкала баллов	Критерии
1 балл	Если учащийся даёт верный ответ, заменив 2 слова.
$\frac{1}{2}$ балла	Если учащийся даёт верный ответ, заменив 1 слово.
0 баллов	Если учащийся пишет ответ, не заменив ни слова. Если в ответе из двух заменённых слов, одно заменено верно, а другое – неверно. Во всех остальных случаях.

Образец в 1 балл:

27.

Значительная часть города
средних веков

Образец в $\frac{1}{2}$ балла:

27.

Большая часть города средних веков

Комментарий: Ученик написал верный ответ, заменив 1 слово.

Образец в 0 баллов:

27.

Большая часть средневекового города

Комментарий: Ученик переписал ответ из текста, не заменив ни слова.

Задание 28.

Верный ответ: Я считаю, что после восстановления этот древний регион станет популярным местом для туризма. Также здесь будут работать разные государственные организации. Люди в этом регионе будут жить в новых современных домах.

Шкала баллов	Критерии
1 балл	Если учащийся даёт верный ответ не менее, чем 3-мя предложениями: - связно и последовательно выражает мысли при помощи соединительных средств; мысли логически связаны; - правильно и уместно использует различные грамматические формы и структуры (простые и сложные предложения); соблюдает согласование времён; - правильно и уместно использует слова и словосочетания по заданной теме.

Шкала баллов

Критерии

Если учащийся даёт верный ответ 2-мя предложениями.

Если наряду с верным ответом присутствует 1 неверный ответ.

Если:

- не прослеживается связь между мыслями; мысли отделены или связываются между собой в основном посредством знаков препинания (запятой); соблюдается согласование времён;
- используются очень простые грамматические структуры;
- лексическая база (словарный запас) препятствует выполнению задания.

Если учащийся даёт верный ответ одним предложением.

Если не соблюдается согласование времён.

Если учащийся использует предложения, переписанные из текста.

Если учащийся строит короткие, шаблонные или незавершённые предложения.

Если:

- ответ полностью состоит из незавершённых предложений, непонятен (состоит из набора слов);
- если предложение теряет смысл из-за допущенных лексических и грамматических ошибок;

Во всех остальных случаях.

Образец в 1 балл:

28. Я считаю, что после восстановления этого древнейшего языка станет возможным пользоваться им в будущем для общения. Такие же языки будут поддерживать различные государственные организации. Их в этом регионе будут знать в новых современных условиях.

Образец в $\frac{2}{3}$ балла:

28. Я считаю, что в будущем рижский язык и древние будут поддерживаться. Он будет очень популярным для общения.

Комментарий: Ученик верно ответил на вопрос двумя предложениями.

Образец в $\frac{1}{3}$ балла:

28. Я считаю, что в будущем рижский язык будет поддерживаться для общения.

Комментарий: Ученик верно ответил на вопрос одним предложением.

Образец в 0 баллов

28. Я считаю, что в будущем есть будут поддерживать турецкий язык.

Комментарий: Ученик не обосновал своё мнение, ответ состоит из одного предложения.

Задание 29.**Верный ответ: оккупация**

<i>Шкала баллов</i>	<i>Критерии</i>
1 балл	Если ответ написан верно.
$\frac{1}{2}$ балла	Если слово "оккупация" выделено в предложении.
2	Если наряду с верным ответом присутствует 1 неверный ответ.
0 баллов	Если в написании слова допущена 1 буквенная ошибка.
	Если в написании слова допущено более 1-ой буквенной ошибки.
	Во всех остальных случаях.

Задание 30.**Верный ответ: иностранный**

<i>Шкала баллов</i>	<i>Критерии</i>
1 балл	Ответ написан верно.
$\frac{1}{2}$ балла	Если слово "иностранный" выделено в предложении.
2	Наряду с верным ответом присутствует 1 неверный ответ.
0 баллов	В написании слова допущена 1 буквенная ошибка.
	Если в написании слова допущено более 1-ой буквенной ошибки.
	Во всех остальных случаях.

Rus dili (xarici dil) fənni üzrə qapalı tipli test tapşırığı nümunələrinin düzgün cavabları

1	2	3				7	8	9	10
D	C	A				C	E	D	A
11	12	13	14	15	16	17	18	19	20
C	D	C	B	D	E	A	B	D	B
21	22	23	24	25	26				
D	B	E	B	D	E				

Qeyd: 1-3 və 7-26 sayılı test tapşırıqları qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarıdır. Bu tapşırıqlarda hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar isə 0 balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir.

ƏRƏB DİLİ

Tapşırıq 4.**Düzgün cavab: الم الوطن والام**

<i>Bal şkalası</i>	<i>Meyarlar</i>
1 bal	a. Cümə mətnə uyğun tamamlanır, uyğun olmayan fikir yazılmır.
0 bal	b. Cümə mətnə uyğun tamamlanırmır, yaxud yazıldıqların heç biri uyğun olmır.

Tapşırıq 5.**Düzgün cavab: كبرى**

<i>Bal şkalası</i>	<i>Meyarlar</i>
1 bal	a. Sözün mənası düzgün yazılıb.
0 bal	b. Sözün mənası düzgün yazılmayıb və ya cavab yanlışlanmayıb.

Surround 6.

المسنون، صغير، وضئي والشيخ
دُرْجَةٌ مُعَاصِيَةٌ: *cavab*

<i>Bölüm</i>	<i>Bölüm</i>	<i>Meyarlar</i>
<i>Bölüm</i>	<i>Bölüm</i>	<i>Meyarlar</i>
1 bal	a. Hər iki sıfət düzgün yazılib.	
1 bal	b. Bir sıfət düzgün yazılib, digəri səhv yazılib və ya yazılmayıb.	
2		
0 bal	c. Hər iki cavab səhvdir və ya cavab yazılmayıb.	

Page 27

Üzgür cavab: عاصمتنا

Bal şkalası	Meyarlar
1 bal	a. Sözün hansı mənada işləndiyi düzgün yazılib.
0 bal	b. Sözün hansı mənada işləndiyi səhv yazılıb və ya cavab yazılmayıb.

Tapşırıq 28.

pəzgün cavab:

يذودون قلعة الفتاة الواقعة في مركز ياكو . وكذلك يزورون المراكز الثقافية . يطوب

للاضيوف الأجانب المترفة في الحديقة قرب البحار

Bal skalusı	Meyarlar
	Cavab ən azı 3 cümlə ilə düzgün yazılb. -birleşdirici vasitələrin köməyi ilə fikirlərini əlaqəli və ardıcıl şəkildə ifadə edir; fikirlər arasında məntiqi rəbətə vardır.
1 bal	- müxtəlif qrammatik forma və strukturlardan (sada və ya mürəkkəb cümlələr) düzgün və yerində istifadə edir; zaman uyğunmasını gözləyir; -mövzuya uyğun söz və söz birləşmələrini yerində və düzgün şəkildə işlədir.
	Cavab 2 cümlə ilə düzgün yazılb. Düzgün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub.
$\frac{2}{3}$ bal	- fikirlər əsasən durgu işaretlerinin (vergül) köməyi ilə ayrılmır və ya birləşir; zaman uyğunmasını gözləyir; - müxtəlif qrammatik strukturlardan istifadə edir; - söz bazası tapşırığı yerinə yetirməyə mane olmur.
$\frac{1}{3}$ bal	Cavab 1 cümlə ilə düzgün yazılb.
0 bal	Cavab metndən müəyyən cümlələr köçürülrək yazılb. Qısa, şablon və ya yarımcıq cümlələr qurur; -cavab tamamilə yarımcıq cümlələrdən ibarətdir, anlaşılan deyil (söz yiğinindən ibarətdir).-Jeksiq və qrammatik səhv'lərə görə cümlə manasını itirib. Digər hallarda.

Tapşırıq 29.

أكاديمية العلوم والجامعات والمعاهد العلمية / المصانع والمعامل Düzgün cavab:

Bal skaliası	Meyarlar
1 bal	Cevap iki söz döyişməklə düzgün yazıilib.
$\frac{1}{2}$ bal	Cevap bir söz döyişməklə düzgün yazıilib.
0 bal	Cevap söz döyişmədən yazıilib. Cevap bir sözü düzgün, digərini isə sehv döyişərək yazıilib. Dinər hallarda

Tapşırıq 30.**Düzungün cavab:** قدیم، مفتوح، غنی والخ

Bal şkalası	Meyarlar
1 bal	a. Hər iki təyin düzgün yazılib.
$\frac{1}{2}$ bal	b. Bir təyin düzgün yazılib, digəri səhv yazılib və ya yazılmayıb.
0 bal	c. Hər iki cavab səhvdir və ya cavab yazılmayıb.

Ərəb dili fənni üzrə qapalı tipli test tapşırığı nümunələrinin düzgün cavabları

1	2	3				7	8	9	10
C	D	A				A	E	A	B
11	12	13	14	15	16	17	18	19	20
C	D	B	B	C	E	D	B	D	C
21	22	23	24	25	26				
A	B	D	E	A	D				

Qeyd: 1-3 və 7-26 sayı test tapşırıqları qapağı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarıdır. Bu tapşırıqlarda hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar isə 0 balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir.

FARS DİLİ

Tapşırıq 4.**Düzungün cavab:** سراز خاک

Bal şkalası	Meyarlar
1 bal	a. Cümələ məmə uyğun tamamlanıb.
0 bal	b. Cümələ məmə uyğun tamamlanmayıb və ya cavab yazılmayıb.

Tapşırıq 5**Düzungün cavab:** باران زندگی بخش موجودات است.

Bal şkalası	Meyarlar
1 bal	a. Sual məmə uyğun düzgün cavablandırılıb.
0 bal	b. Sual cavablandırılmayıb və ya səhv cavablandırılıb.

Tapşırıq 6.**Düzungün cavab:** پاک، ارزشمند

Bal şkalası	Meyarlar
1 bal	a. Hər iki sıfət düzgün seçilib.
$\frac{1}{2}$ bal	b. Bir sıfət düzgün seçilib, digəri seçilmeyib.
2	
0 bal	e. Cavab(lar) səhvdir və ya cavab yazılmayıb.

Tapşırıq 27**Düzungün cavab:** داستان ها ی زیادی، گمک

Bal şkalası	Meyarlar
1 bal	Cavab iki söz dəyişməklə düzgün yazılib. Cavab bir söz dəyişməklə düzgün yazılib.
$\frac{1}{2}$ bal	
2	
0 bal	Cavab söz dəyişmədən yazılib. Cavab bir sözü düzgün, digərini isə səhv dəyişərək yazılib. Digər hallarda.

Tapşırıq 28

Düzungün cavab:

در زمان گنسته از کبوتر به عنوان نامه رسان استفاده می شود.
په بىخى کبوتر ھا در طول جىڭ مىال شجاعت اهدا شد.
انسان ھا از سالھاي خىلى دور تر وىزىگى ھا و فواید کبوتر آگاهى يافته اند.

Bal şkalası	Meyarlar
1 bal	Cavab an azı 3 cümle ilə düzgün yazılib. -birləşdirici vasitələrin köməyi ilə fikirlərini əlaqəli və ardıcıl şəkildə ifadə edir; fikirlər arasında mənviqi rabitə vardır. - müxtəlif qrammatik forma və strukturlardan (sade və ya mürekkeb cümlələr) düzgün və yerində istifadə edir; zaman uzlaşmasını gözləyir; -mövzuya uyğun söz və söz birləşmələrini yerində və düzgün şəkildə işlədir.
$\frac{2}{3}$ bal	Cavab 2 cümələ ilə düzgün yazılib. Düzungün cavabla yanaşı bir yanlış cavab da qeyd olunub. - fikirlər əsasən durğu işarələrinin (vergül) köməyi ilə aynılır və ya birləşir; zaman uzlaşmasını gözləyir; - müxtəlif qrammatik strukturlardan istifadə edir; - söz bazası tapşırığı yerinə yetirməyə mane olmur.
$\frac{1}{3}$ bal	Cavab 1 cümələ ilə düzgün yazılib.
0 bal	Cavab matndən müəyyən cümlələr köçürülrək yazılib. Qısa, şablon və ya yarımcıq cümlələr qurur; -cavab tamamilə yarımcıq cümlələrdən ibarətdir, anlaşılan deyil (söz yığınından ibarətdir). -leksik və qrammatik söhvlərə görə cümlə mənasını itirib. Digər hallarda.

Tapşırıq 29

Düzungün cavab: کیبوتر را

Bal şkalası	Meyarlar
1 bal	a. Sual matnə uyğun düzgün cavablandırılıb.
0 bal	b. Sual cavablandırılmayıb və ya səhv cavablandırılıb.

Tapşırıq 30

Düzungün cavab: پال ھا

Bal şkalası	Meyarlar
1 bal	a. Sual matnə uyğun düzgün cavablandırılıb.
0 bal	b. Sual cavablandırılmayıb və ya səhv cavablandırılıb.

Fars dili fənni üzrə qapalı tipli test tapşırığı nümunələrinin düzgün cavabları

1	2	3				7	8	9	10
D	C	A				E	A	B	D
11	12	13	14	15	16	17	18	19	20
E	B	C	C	A	B	A	D	A	E
21	22	23	24	25	26				
C	D	A	D	E	B				

Qeyd: 1-3 və 7-26 sayılı test tapşırıqları qapalı (veriliş cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarıdır. Bu tapşırıqlarda hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar isə 0 balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir.

**Materialların hazırlanmasında
iştirak edən işçi qrupunun tərkibi:**

Batiyeva Afiqə Həsən qızı
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri

Yaqublu Vəfa Misir qızı
Azerbaijan Respublikası Elm və Təhsil Nazirliyinin şöbə müdiri

Şelaginov Oleq Yevgeniyeviç
Dövlət İmtahan Mərkəzinin departament müdiri

Əliyev Natiq Latif oğlu
Dövlət İmtahan Mərkəzinin departament müdiri

Hacıyeva Kənül Xanlar qızı
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri

Qulusoy Royal Eliş oğlu
Dövlət İmtahan Mərkəzinin sektor müdiri

Rüstəmzada Günay İldırım qızı
Dövlət İmtahan Mərkəzinin sektor müdiri

Yaqubov Məmməd Haqverdi oğlu
BDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru,
Əməkdar elm xadimi

Abdullayev İmrən Məmmədəli oğlu
BDU-nun dosenti, fizika-riyaziyyat elmləri namizədi,
Əməkdar müəllim

Tapşırıqları tərtib etdilər:

AZƏRBAYCAN DİLİ

Hacıyev Tofiq Müzəffər oğlu
BDU-nun professoru, filologiya elmləri doktoru

İbrahimov Samaddin Həsən oğlu
Türkəyə Dəyanət Vəqfi Bakı-Türk liseyinin müəllimi,
Əməkdar müəllim

Məmmədov Tahir Şakir oğlu
Hacıyeva Sevinc Əşref qızı
Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi

RİYAZİYYAT

Bayramov Paşa Allahverdi oğlu



AZ1141, Bakı, Ş.Mehdiyev küç., 133
Tel.: (+994 12) 596 17 12 / 13 / 14
Mob.: (+994 50) 532 12 22 | (+994 55) 213 22 73
E-mail: info@indigo.az

İNGİLİZ DİLİ

Musayeva Şəhla Avil qızı
Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi,
filologiya üzrə fəlsəfə doktoru

Əhmədova Rəna Bayıl qızı
filologiya üzrə fəlsəfə doktoru

Haqverdiyeva Solmaz Nəriman qızı
Səfərova Nüşabə Nadir qızı

Hüseynova Təzəgül Hüseyin qızı
Bakı şəhəri 82 nömrəli tam orta məktəbin müəllimi

Həsənova Gülsen Həmzə qızı
Bakı şəhəri 282 nömrəli tam orta məktəbin müəllimi

Məmmədova Mələk Məcid qızı
Bakı şəhəri 291 nömrəli "Ekologiya" liseyinin müəllimi,
filologiya üzrə fəlsəfə doktoru

Kərimova Nəzrin Gündüz qızı
Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi

Abbaslı İlahə Məhərrəm qızı
Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi

ALMAN DİLİ

Həsənova Raya Təbriz qızı
ADU-nun dosenti

Quliyeva Manica Baba qızı
Heydər Əliyev adına MTK-nin müəllimi

FRANSIZ DİLİ

Babaxanova Çəmən Oruc qızı
ADU-nun professoru, filologiya üzrə fəlsəfə doktoru

Cəfərova Ülvüyə Məhərrəm qızı
Bakı şəhəri 232 nömrəli tam orta məktəbin müəllimi

İsayeva Rəfiqə Məcid qızı
ADU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru

RUS DİLİ

Bədəlova Nailə Çingiz qızı
pedagoqika üzrə fəlsəfə doktoru

Əliyeva Aytən Arif qızı
ADBTİA-nın dosenti, filologiya üzrə fəlsəfə doktoru

Mürsəliyeva Afət Ağa Musa qızı
ATMU-nun baş müəllimi

Məlikova Səkinə Əziz qızı
BSU nəzdində məktəb-liseyin müəllimi

ƏRƏB DİLİ

Şükürov Aydin Süleyman oğlu
Səttar Bəhlulzadə adına Xarici Dillər Tomayağılli
Gimnaziyasının müəllimi, Əməkdar müəllim

FARS DİLİ

Məhərrəmova Elza Barxudar qızı
Sumqayıt şəhər internat tipli gimnaziyanın müəllimi



DİM nəşrlərinin PDF formatında satışı



Hörmətli istifadəçilər!

Siz bank kartı vasitəsilə ödəniş etməklə
DİM nəşrlərinin elektron versiyalarını
(pdf formatda) əldə edə bilərsiniz.



Bu sistem vasitəsilə jurnalın bütün sayıları və xüsusi buraxılışlarını əldə etmək mümkündür. Bunun üçün istifadəçi **abiturient.az** saytında "DİM nəşrlərinin PDF formatda satışı" düyməsindən istifadə edərək onlayn rejimdə jurnalın almaq istədiyi buraxılışını seçib, bank kartı vasitəsilə ödəniş edir, sonra isə həmin buraxılışın elektron versiyasını (pdf formatda) kompüterinə yükləyərək ondan istifadə edir.



DİM nəşrlərinin onlayn sifariş ilə satışı



Hörmətli istifadəçilər!

Siz bank kartı vasitəsilə ödəniş etməklə
DİM nəşrlərinin poçt ünvanınıza
çatdırılmasını sifariş edə bilərsiniz.



Bu sistem vasitəsilə jurnalın bütün sayıları və xüsusi buraxılışlarını, qiymətləndirmə tapşırıqları kitablarını, test toplularını və metodiki vəsaitləri əldə etmək mümkündür. Bunun üçün istifadəçi **abiturient.az** saytında "DİM nəşrlərinin onlayn sifariş ilə satışı" düyməsindən istifadə edərək onlayn rejimdə jurnalın almaq istədiyi buraxılışını seçib bank kartı vasitəsilə ödəniş edir. Bundan sonra həmin buraxılış poçt vasitəsilə sifarişçinin ünvanına çatdırılır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN



t.me/abiturient_journal



facebook.com/abiturientjurnal



[Instagram.com/abiturient_journal](https://instagram.com/abiturient_journal)

Pərakəndə satış qiymalı
6 manatdan çox olmamalıdır

SINİFLƏR ÜZRƏ QİYMƏTLƏNDİRİMƏ TAPŞIRİQLARI KİTABLARI 2023



5-11-ci siniflər



5-11-ci siniflər



6-11-ci siniflər



6-11-ci siniflər



6-11-ci siniflər



5-11-ci siniflər



7-11-ci siniflər



7-11-ci siniflər



7-11-ci siniflər



5-11-ci siniflər

İBTİDAİ SINİFLƏR ÜÇÜN QİYMƏTLƏNDİRİMƏ TAPŞIRİQLARI KİTABLARI



1-4-cü siniflər



1-4-cü siniflər



3-4-cü siniflər



ONLAYN
sınaq imtahanları

www.otk.az